

## Rosullarning paaliyatliri

### *Mukəddimə*

<sup>1-2</sup> I *hərmətlik* Teofilos, mən dəslep yazoqan bayan Əysa əzi tallioqan rosullarqa Mukəddəs Roh arkilik əmrlərni tapxurup asmanoqa kətürülgən küngüqə bolqan uning barlik əməlliri həm barlik təlim berixlirining baxlanmisi toqrisida idi. □ ■

<sup>3</sup> U azab-oqubətlərni tartqandin keyin, ularqa kəp ispatlar bilən özining tirik ikənlikini kərsətkən; u ularqa qirik kün iqidə kərüngən bolup, Hudaning padixahlıqıqqa ait ixlar toqruluk səzləp bərgən; ■

<sup>4</sup> wə ular bilən jəm kilinqanda mundak əmr qildi: — «Yerusalemdin ayrilmay, silər məndin angliqan, Atining wədisini kütünglar. □ ■

---

□ **1:1-2** «....mən dəslep yazoqan bayan Əysa əzi tallioqan rosullarqa Mukəddəs Roh arkilik əmrlərni tapxurup asmanoqa kətürülgən küngüqə bolqan uning barlik əməlliri həm barlik təlim berixlirining baxlanmisi toqrisida idi» — demək, «Luqa» degən kitabta «uning barlik əməlliri həm barlik təlim berixlirining baxlanmisi» hatirlinidu; «Rosullarning paaliyatliri»də bolsa Əysaning «barlik əməlliri həm barlik təlim berixliri»ning dawami hatirlinidu. ■ **1:1-2** Luqa 1:1-3; Mar. 16:19; Luqa 9:51; Yh. 20:21; Əf. 2:17; 1Tim. 3:16. ■ **1:3** Mar. 16:14; Yh. 20:19; 21:1; 1Kor. 15:5. □ **1:4** «**Atining wədisi**» — Mukəddəs Roh, əlwəttə. ■ **1:4** Luqa 24:48, 49; Yh. 14:26; 15:26; 16:7.

<sup>5</sup> Qünki Yəhya suda qəmüldürgən, lekin silər bolsanglar kəp künlər ötməy Mukəddəs Rohta qəmüldürülsilər».<sup>■</sup>

### *Əysaning asmanoğa kətürülüxi*

<sup>6</sup> Rosullar *uning bilən* jəm kilinoqanda, uningdin: — I Rəb, sən muxu waqıtta Israilning padixahlığını əsligə kəltürməkqimusən? — dəp soraxka baxlidi.<sup>□ ■</sup>

<sup>7</sup> U ularoğa mundaq dedi:

— Ata Əz hokukioğa اساسən bekitkən waqit-pəytlərni silərning bilix nesiwənglar yok.<sup>□ ■</sup>

<sup>8</sup> Birak Mukəddəs Roh üstünglaroğa qüxkəndə silər küq-kudrətkə igə bolisilər, Yerusalem, pütün Yəhudiyə wə Samariyə boyiqə həm jahanning qətlirigiqə mangu guwahqi bolisilər.<sup>■</sup>

<sup>9</sup> U bu sözlərni kilip bolup, ular qarap turoqanda kətürüldi, bir parqə bulut uni arioğa aldi-də, u ularning nəziridin oqayib boldi. <sup>■</sup>

<sup>10</sup> U asmanoğa kətürülgəndə, ular kəzlrini kəkkə tikip qaraxqanda, mana tuyuksiz ularning yenida aq kiyim kiygən ikki adəm pəyda

---

<sup>■</sup> **1:5** Yəx. 44:3; Yo. 2:27-29; Mat. 3:11; Mar. 1:8; Luğa 3:16; Yh. 1:26; Ros. 2:4; 11:15, 16; 19:4. <sup>□</sup> **1:6** «muxu waqıtta Israilning padixahlığını əsligə kəltürməkqimusən?» — yaki «muxu waqıtta padixahlığını Israiloğa qayturamsən?».

<sup>■</sup> **1:6** Mat. 24:3. <sup>□</sup> **1:7** «Ata Əz hokukioğa اساسən bekitkən waqit-pəytlərni silərning bilix nesiwənglar yok» — «ata» muxu yərdə Hudani kərsitidu.

<sup>■</sup> **1:7** Mat. 24:36. <sup>■</sup> **1:8** Yəx. 2:3; Luğa 24:48; Yh. 15:27; Ros. 2:4,32; Əz.11:23; Zək.4:14

<sup>■</sup> **1:9** Mar. 16:19; Luğa 24:51.

bolup: □ ■

11 — Əy Galiliyəliklər, nemixka ərə turoqininglarqə asmanoqa qarap qaldinglar? Silər silərdin ayrilip ərxkə kətürülgən xu Əysaning asmanoqa kəndəq kətürülgininini kərgən bolsanglar, yənə xu həlda qaytip kelidu, — dedi. □ ■

### *Yəhudaning ornioqa Mattiyasning tallinixi*

12 Andin ular Yerusalemoqa yeqin, uningdin bir qəqirimqə yirəqliktiki Zəytun teoqidin Yerusalemoqa qaytip kəldi. □

13 Ular xəhərgə kirip, əzliri turuwatqan əyning üstünki kəwitidiki bir əygə qikti. Xu yərdə Petrus, Yuhanna, Yəqub, Andiriyas, Filip, Tomas, Bartolomay, Matta, Alfayning oqli Yəqub, «millətpərwər» Simon wə yənə bir Yəqubning

---

□ **1:10 «ularning yenida aq kiyim kiygən ikki adəm pəyda bolup...»** — bu «adəmlər» pərixtilər bolsa kerək. ■ **1:10** Mat. 28:3. □ **1:11 «Silər silərdin ayrilip ərxkə kətürülgən xu Əysaning asmanoqa kəndəq kətürülgininini kərgən bolsanglar, yənə xu həlda qaytip kelidu»** — «Dan.» 7:13-14, «Zək.» 14:1-3ni kəring. ■ **1:11** Dan. 7:13; Zək.14:4; Mat. 24:30; Mar. 13:26; Luka 21:27; 1Tes. 1:10; 2Tes. 1:10; Wəh. 1:7. □ **1:12 «uningdin bir qəqirimqə yirəqliktiki Zəytun teoqi...»** — grek tilida «uningdin xabat künlük bir səpər yirəqliktiki Zəytun teoqi...».

oqli Yəhuda bar idi. □

14 Bular bir jan bir dil bolup üzöldürməy berilip dua-tilawət kilixti; bu ixta bir yərgə jəm bolənlardin birkanqə ayal, jümlidin Əysaning anisi Məryəm həmdə Əysaning inilirimu bar idi.■

15 Xu künləning biridə, Petrus qerindaxlar otturisida erə turup (jəm boluxkanlar bir yüz yigirmigə yekin idi) mundaq dedi:

16 — Qerindaxlar, Əysani tutkanlarəqa yol baxliəuqi bolənan Yəhuda həkkidə Mukəddəs Rohning burun Dawut arkilik aldin eytkan mukəddəs yazmildiki səzliri əməlgə exixi mukərrər idi. □ ■

17 Qünki *Yəhudamu* arimizdin biri hesablanənan wə *Hudaning* bu hizmitidin nesiwisi bar idi ■

18 (u kilənan kəbihlikning in'amidin erixkən puləqa bir parqə yər setiwalənanidi, u xu yərdə bexiqilap yikilip, uqəy-qerini quwulup kətti; ■

19 bu ix pütkül Yerusalemdikilərgə məlum bolup, ular u yərni öz tili bilən «Həqəldəma» dəp ataxti. Buning mənisi «kan təkülgən yər» degənliktur)

---

□ **1:13** «Xu yərdə Petrus, Yuhanna, Yakup, Andiriyas, Filip, Tomas, Bartolomay, Matta, Alfayning oqli Yakup, «millətpərwər» Simon wə yənə bir Yakupning oqli Yəhuda bar idi» — grek tilida «Xu yərdə Petrus bilən Yuhanna wə Yakup bilən Andiriyas, Filip wə Tomas, Bartolomay wə Matta, Alfayning oqli Yakup wə «millətpərwər» Simon wə yənə bir Yakupning oqli Yəhuda bar idi». ■ **1:14** Mat. 13:55. □ **1:16** «Dawut arkilik aldin eytkan...» — grek tilida «Dawutning aqzi arkilik aldin eytkan...». ■ **1:16** Zəb. 41:9; Mat. 26:23, 47; Mar. 14:43; Yh. 13:18; 18:3. ■ **1:17** Mat. 10:4; Mar. 3:19; Luqa 6:16. ■ **1:18** 2Sam. 17:23; Mat. 27:5.

■  
20 Qünki Zəburda *Yəhudaşa karitiloqan* munu sözlər pütülgən: —

«Uning turaloqusi qəlgə aylansun, Uningda heq turoquqi bolmisun!»

Wə: —

«Uning yetəkqilik ornioqa baxka birsi qixsun!» □ ■

21-22 Xuning üqün, Rəb Əysaning tirilgənlikigə biz bilən təng guwahlik berixi üqün, bir kixini talliximiz kerək. Bu kixi Əysa arimizda yürəgən künlərdə, Yəhya *pəyoqəmbərdin* qəmüldürüxni qobul qiləqan kündin baxlap taki asmanəqa kətürülgən küngiqə biz bilən baxtin-ahir billə boləqan kixilərdin boluxi kerək, — dedi. □ ■

23 Xuning bilən ular Yüsüp (yənə Barsabas dəpmu ataloqan, yənə bir ismi Yustus) bilən Mattiyas degən ikki kixini bekitip, mundaq dua kilixti: ■

24-25 — Sən, i həmmə adəmning kəlbini bilgüqi Pərwərdigar! Yəhuda teyilip bu hizmət wə rosulluktin məhrum bolup özigə has boləqan yərgə kətti. Əmdi u taxlap qoyəqan hizmət wə rosulluqning nesiwisigə igə boluxka bu ikkiyləndin qaysisini tallioqanliqingni kərsətkəysən! ■

---

■ 1:19 Mat. 27:8. □ 1:20 «Uning turaloqusi qəlgə aylansun, uningda heq turoquqi bolmisun!» — «Zəb.» 69:25. «Uning yetəkqilik ornioqa baxka birsi qixsun!» — «Zəb.» 108:8. ■ 1:20 Zəb. 69:25; 109:8 □ 1:21-22 «Rəb Əysaning tirilgənlikigə biz bilən təng guwahlik berixi üqün, bir kixini talliximiz kerək» — demək, Yəhudaning ornioqa «guwaqlaq berix» üqün. ■ 1:21-22 Ros. 6:3. ■ 1:23 Ros. 6:6. ■ 1:24-25 1Sam. 16:17; 1Tar. 28:9; 29:17; Zəb. 7:9; Yər. 11:20; 17:10; 20:12; Ros. 15:8; Wəh. 2:23.

<sup>26</sup> Andin ular bu ikki kixigə qək taxliwidi, qək Mattiyaska qıkti. Xuning bilən u on bir rosul bilən bir kataridin orun aloqan hesablandi. □

## 2

### *Muqəddəs Rohning etiqadqilaroqa kelixi*

<sup>1</sup> Əmdi «orma heyət» künining waqti-saiti toxqanda, bularning həmmisi Yerusalemda bir yərgə jəm bolənanidi. □ ■

<sup>2</sup> Asmandin tuyuksiz küqlük xamal soqqandək bir awaz anglinip, ular olturuwatқан əyni bir aldi.

<sup>3</sup> Ot yalkunidək tillar ularoqa kərünüp, ularning hərbirining üstigə tarkilip kəndi.

<sup>4</sup> Ularning həmmisi Muqəddəs Rohqa toldurulup, Roh ularoqa səz ata kılıxi bilən ular namələum tillarda səzligili turdi. ■

---

□ **1:26** «andin ular bu ikki kixigə qək taxliwidi, qək Mattiyaska qıkti. Xuning bilən u on bir rosul bilən bir kataridin orun aloqan hesablandi» — «on ikkinçi rosul» degən tema toqıruluk «koxumqə səz»imizdə tohtilimiz. □ **2:1** «**«orma heyət» künining waqti-saiti toxqanda,...**» — yaki «orma heyət küni əməlgə axuruloqanda,...». Bu tərjimə toqıra bolsa «orma heyət küni»ning əzi birhil bexarət yaki «bexarətlik rəsım» bolidu. «Lawiylar»diki «koxumqə səz»imizdiki «heytlar» toqıruluk məzmunni kərüng. «Orma heyət» — «ətüp ketix heyti»din keyinki əllikinçi küni kelidioqan heyət, xunglaxqa bəzi waqıtlarda grek tilida «Əllikinçi kündiki heyət» («pentekost») dəp atilidu (bəlkim Mayning bexi ətrapida). ■ **2:1** Law. 23:15; Qan. 16:9; Ros. 1:14. ■ **2:4** Mat. 3:11; Mar. 1:8; 16:17; Luqa 3:16; Yh. 14:26; 15:26; 16:13; Ros. 10:46; 11:15; 19:6.

<sup>5</sup> U qaʼda, asman astidiki barlik ʼllerdin kalgʼn nuroʼun ihlasmʼn Yʼhudiyy ʼrlʼrmu Yerusalemda turuwatkanidi. □

<sup>6</sup> ʼmdi *etikʼdqilarning* bu awazi anglinip, top-top adʼmlʼr xu yʼrgʼ jʼm boluxti hʼmdʼ *etikʼdqilarning* ʼzliri turuxluk jaydiki tillarda sʼzlixiwatkanlikini anglap, tengirkaʼp kʼlixiti. □

<sup>7</sup> Ular hʼyran bolup tʼʼjʼjʼplinip:

— Karanglar, sʼzlixiwatkanlarning hʼmmisi Galiliyʼliklʼroʼu?

<sup>8</sup> Qandaklarqʼ ularning bizning ana yurtimizdiki tillirimizda sʼzlixiwatkanlikini anglawatkandimiz?

<sup>9</sup> Arimizda Partiyalar, Medialar, Elamlar, xundakla Mesopotamiyʼ, Yʼhudiyyʼ, Kapadokiya, Pontus, Asiya,

<sup>10-11</sup> Frigiyʼ hʼm Pamfiliyyʼ, Misir, Liwiyyʼning Kurinigʼ yekʼn jayliridin kalgʼnlʼr, xuningdʼk muxu yʼrdʼ musapir bolup turuwatkan Rim xʼhiridin kalgʼnlʼr — Yʼhudiyyʼlar bolsun, Tʼwrat etikʼadiʼqʼ kirgʼnlʼr bolsun, Kretlar wʼ ʼrʼblʼr bolsun, hʼmmimiz ularning Hudaning

---

□ 2:5 «U qaʼda, asman astidiki barlik ʼllerdin kalgʼn nuroʼun ihlasmʼn Yʼhudiyy ʼrlʼrmu Yerusalemda turuwatkanidi» — muxu ʼrlʼr bʼlkim hʼytni tʼbriklʼxkʼ kalgʼnidi. □ 2:6 «ʼmdi etikʼdqilarning bu awazi anglinip, top-top adʼmlʼr xu yʼrgʼ jʼm boluxti...» — «awaz» degʼn sʼz toʼqruluk ʼq qʼxʼnqʼ bar: (1) 2-ayʼttʼ tilʼqʼ elinʼqʼn «asmandin (qʼxkʼn)... awaz»; (2) tʼrjʼmimizdʼk, barlik etikʼdqilar namʼlum til bilʼn Hudani mʼdhʼyʼligʼn qʼng awazi; (3) grek tilida bʼzi waqʼtta «awaz» degʼn sʼz «hʼwʼr»ni bildʼrgʼqkʼ, muxu yʼrdiki «awaz» «nuroʼun adʼmlʼrning tuyuksʼz kʼp tillarda sʼzlisixiwatkanliki toʼqrisidiki hʼwʼr»ni bildʼrʼximu mumkin.

qiloqan uluq amallirini bizning ana tillirimizda sozlawatkanlikini anglawatimiz! — deyixti.

<sup>12</sup> Ular hang-tang kelip alakzadilik bilən bir-birigə:

— Bu zadi kandak ixtu? — deyixti.

<sup>13</sup> Emma bezilər:

— Bular yengi xarab bilən obdanla mest bolup qaptu! — dəp məshirə kilixti.

*Petrusning qüxändürüxi, Əysa Məsihni jar kilixi*

<sup>14</sup> Emma Petrus qaloqan on birəylən bilən orni-din turup, awazini kətürüp kəpçilikkə mundak dedi:

— Əy Yəhudiyədikilər wə Yerusalemda barlik turuwatqanlar! Bu ix silərgə məlum boluqayki, sozliringə kulak selinglar!

<sup>15</sup> Bular silər oyliqandək mest əməs, qünki hazir pəkət ətigən saət tokkuz boldi. □

<sup>16</sup> Əməliyəttə bu dəl Yoel pəyoqəmbər arqilik aldin eytiloqan xu ixtur:

<sup>17</sup> — «Huda mundak dedi:

«Mən ahirki künlərdə Öz Rohimni barlik ət igiliri üstigə kuyimən;

Siləring oqul-qizliringlar wəhiylik bexarət yətküzidu,

Siləring yigitliringlar oqayibanə alamət kərünüxlərnə kəridu;

---

□ **2:15 «hazir pəkət ətigən saət tokkuz boldi»** — Yəhudiylarning waqit elqimi boyiqə «künning üqinqi saiti».

Silerning keriliringlar alamət qüxlərni kəridu;□ ■

18 Bərħək, xu künlərdə kullirim üstigimu, dedəklirim üstigimu Rohimni kuyimən, ular bexarət yətküzidu.□

19 Mən yukirida asmanlarda karamət ixlar, təwəndə, zeminda məjizilik alamətlərni, Kan, ot, is-tütək tüwrüklirini kərsitimən.

20 Rəbning uluq həm karamət-xərəplik küni bolmişuqə,

Kuyax karangqulukqa,  
Ay kanqə aylandurulidu.■

21 Həm xu qaoqda xundaq əməlgə axuruliduki, Rəbning namini qakirip nida kılqanlarning həmmisi kutkuzulidu».□ ■

22 Əy Israillar, muxu sözlərni anglanglar. Nasarətlik Əysa bolsa, Huda aranglarda u arqilik kərsətkən kudrətlik əməllər, karamətlər

□ **2:17 «Mən ahirkı künlərdə öz Rohimni barlik ət igiliri üstigə kuyimən»** — «ahirkı künlər» yaki «ahir zaman» adəttə Injil dəwrining əzini kərsitidu; demək, Məsihning birinçi kətim dunyaqə kelixidin tartip ikkinçi kətim kelixigiqə bolqan waqitni kərsitidu. «Rohimni» grek tilida muxu yərdə «Rohimdin» degən səz bilən ipadilinidu. ■ **2:17** Yəx. 44:3; Əz. 11:19; 36:27; Yo. 2:27-29; Zək. 12:10; Luka 2:36; Yh. 7:3; Ros. 10:45; 21:9. □ **2:18 «xu künlərdə kullirim üstigimu, dedəklirim üstigimu Rohimni kuyimən...»** — «Rohimni» grek tilida muxu yərdə «Rohimdin» degən səz bilən ipadilinidu. ■ **2:20** Yo. 2:10, 31; 3:15; Yəx. 13:10; 24:23; Am. 8:9; Mat. 24:29; Wəh. 6:12-13 □ **2:21 «...həm xu qaoqda xundaq əməlgə axuruliduki, Rəbning namini qakirip nida kılqanlarning həmmisi kutkuzulidu»** — (17-21-ayət) «Yo.» 2:28-32ni kəring. ■ **2:21** Yo. 2:30-32; Rim. 10:13.

wə məjizilik alamətlər bilən silərgə təstikliqan bir zat — bu ixlar həmminglaroqa məlum —

<sup>23</sup> u kixi Hudaning bekitkən məqsiti wə aldin'ala bilixi boyiqə satkunlukka uqrap tutup berilgəndin keyin, silər uni Təwrat qanunisiz yürgən adəmlərnin qoli arqilik krestləp ɵltürgüzdümlar. □ ■

<sup>24</sup> Ləkin Huda uni ɵlümning azablarning ilkidin azad qilip qayta tirildürdi. Qünki ɵlümning uni tutkun qilixi hərgiz mumkin əməs. ■

<sup>25</sup> Dawut *Zəburda* u toqruluk mundak aldin eytkən:

«Mən Pərwərdigarni hərdaim kɵz aldimda kɵröp keliwatimən;

U ong yenimda boluqaqqa,

Mən hərgiz təwrənməymən. ■

<sup>26</sup> Xunga mening qəlbim huxallandi,

Mening tilim xadlinip yayridi;

Mening tenim ümid-arzu iqidə turidu;

<sup>27</sup> Qünki Sən jənimni təhtisarada qaldurmaysən,

Xundakla Səning Mukəddəs Boluququngoqa qir-ixlərni kərgüzməysən.

<sup>28</sup> Sən mənə həyat yollirini kərsətkənsən;

Huzurung bilən meni xad-huramliqqa tolup taxquzisən». □ ■

---

□ **2:23** «Təwrat qanunisiz yürgən adəmlər»... — muxu yərdə yat əlliklər, bolupmu rimliklarni kərsitidu. ■ **2:23**

Ros. 4:28; 5:30. ■ **2:24** Ros. 10:40. ■ **2:25** Zəb.

16:8-11 □ **2:28** «...Sən mənə həyat yollirini kərsətkənsən;

**huzurung bilən meni xad-huramliqqa tolup taxquzisən».**

— (25-28-ayət) «Zəb.» 16:8-11ni kərüng. ■ **2:28** Zəb. 16:8-11

29 Kerindaxlar, mən atimiz *padixah*, Dawut toqiruluk heq ikkilənməy xuni eytimənki, u əldi wə uning kəbrisi bügünki künqiçə arimizda bar.

■  
30 Əmdi u pəyoələmbər bolup, Hudaning uning təhtigə olturuxka öz puxtidin birəylənni turəuzuxka kəsəm bilən wədə bərgənlikini bilətti. □ ■

31 U Məsihning *əlgəndin keyin* tirildürüldioqinini aldin'ala kərüp yətkən wə bu munasiwət bilən Məsihning təhtisarada qaldurulmaydioqinini wə tenining qiriməydioqinini tiləa aloqan. ■

32 Huda dəl bu Əysani əlümdin tirildürdi, wə həmmimiz bu ixning guwahqilirimiz. ■

33 U Hudaning ong yenida xan-xərəp iqidə olturəuzulup, xundakla Ata wədə kילוan Mukəddəs Rohni qəbul qilip, hazır kərüwatқан həm anglawatқанliringlarni təküp *bizlərgə* qüxürdi. □ ■

34-35 Qünki Dawut əzi ərxkə qikқан əməs; lekin u munu səzlərn *Zəburda* eytkan: —

«Pərwərdigar mening Rəbbimgə eyttiki: —

«Mən sening dүxmənliringni təhtipəring qilmioquqə,

---

■ 2:29 1Pad. 2:10; Ros. 13:36.

□ 2:30 «**öz puxtidin**

**birəylən...**» — grek tilida «uning qatirikidind qikқandind birəylən...».

■ 2:30 2Sam. 7:12; Zəb. 132:11; Luқа 1:32; Ros. 13:23; Rim. 1:3; 2Tim. 2:8.

■ 2:31 Zəb. 16:10; Ros. 13:35.

■ 2:32 Yh. 15:27; Ros. 1:8.

□ 2:33 «**xundakla Ata wədə kילוan Mukəddəs Rohni qəbul qilip,...**» —

yaki «xundakla Atidind Mukəddəs Roh ata qilix wədisini tapxuruwelip,...».

■ 2:33 Ros. 1:4; 5:31; 10:45; Fil. 2:9.

Mening ong yenimda olturoqin!»». □ ■

<sup>36</sup> Xuning üqün, pütkül Israil jəmətidikilər xuni kət'iy bilsunki, Huda silər krestligən dəl uxbu Əysani həm Rəb həm Məsih kılıp tiklidi!».

<sup>37</sup> Bu sözlər angliqanlarning yürikigə sanjiloqandək kattik təkən bolup ular Petrus wə baxka rosullardin:

— I kerindaxlar, undakta biz nemə kılıximiz kerək? — dəp soraxti. ■

<sup>38</sup> Petrus ularqa: — Towa kilinglar, hərbinglar Əysa Məsihning namida gunahlinglarning kəqürüm kılınıxi üqün qəmüldürüxnı qobul kilinglar wə xundak kilsanglar Hudaning iltipati bolqan Mukəddəs Roh silərgə ata kılınıdu.

<sup>39</sup> Qünki bu wədə silərgə wə siləring baliliringlarqa, yırakta turuwatqanlarning həmmisigə, yəni Pərwərdigar Hudayimiz əzigə qaqiroqanlarning həmmisigə ata kılınıdu. □ ■

<sup>40</sup> Petrus yənə nuroqun baxka sözlər bilən ularni agahlandurup ularqa:

— Silər əzünglarnı bu iplas dəwrđin kütquzunglar! — dəp jekilidi.

<sup>41</sup> Xuning bilən uning sözini qobul kılqanlar qəmüldürülüxti. Xu küni *jamaatkə* qoxuloqanlar

---

□ **2:34-35 «Pərwərdigar mening Rəbbimgə eyttiki: — «Mən sening düxmənliringni təhtipəring kilmioquqə, Mening ong yenimda olturoqin!»»** — «Zəb.» 110:1. ■ **2:34-35**

Zəb. 110:1; 1Kor. 15:25; Əf. 1:20; Ibr. 1:13. ■ **2:37**

Zək. 12:10; Luqa 3:10; Ros. 9:6; 16:30. □ **2:39**

**«bu wədə silərgə wə siləring baliliringlarqa, yırakta turuwatqanlarning həmmisigə, yəni Pərwərdigar Hudayimiz əzigə qaqiroqanlarning həmmisigə ata kılınıdu»** — «bu wədə» Mukəddəs Rohni kərsitidu. ■ **2:39** Yo. 2:30-32; Əf. 2:13.

üq mingqə xixi idi.

<sup>42</sup> Ular əzlrini izqıl həlda rosullarning təlimigə, *etikadqilarning birlik-həmdəmligigə*, nanni oxtuxқа wə dualarqə beqixlidi. □

### *Etikadqilar arisidiki inaklıq*

<sup>43</sup> Wə qorkunq ularning hər birining üstigə qüxti wə rosullarning wasitisi bilən nuroqun karamətlər wə möjizilik alamətlər yüz bərdi. ■

<sup>44</sup> Pütün etikadqilar dawamlıq jəm bolup billə yaxap, barlıqını ortaq tutuxti. ■

<sup>45</sup> Ular mal-mülüklirini setip, pulini hər kimning ehtiyajıqə qarap həmmisigə təksim kılıxatti. ■

<sup>46</sup> Ular hər küni ibadəthana həylisıqə bir niyətə jəm boluxatti, öy-öylərdə huxal-huramlıq wə aq kəngüllük bilən ortaq oqızalinixip, nanni oxtup yeyixip, □

<sup>47</sup> Hudaqə mədhıyə oquxatti; ular pütkül həlayıqning izzitigə sazawər boldi. Rəb hər küni qutkuzuluwatqanlarını jamaətkə qoxatti. □ ■

□ **2:42 «etikadqilarning birlik-həmdəmliki»** — bu alahıdə mənıdə bolup, grek tilida «ortaqlıq» degən söz bilən ipadilınıdu. Bu söz həm Huda bilən bolqan alaqını, həm etikadqilarning bir-biri bilən bolqan zıq alakısını wə Hudaning xapaıtidin ortaq nesiwə boluxni bildürıdu. «**nan oxtux**» — xübşisızki, ularning əysaning ölümını hatırıləx üqün nan oxtuxını kərsıtidu («Mat.» 26:26-28, «1Kor.» 11-bab, 17-34ni kərüng). ■ **2:43**

Mar. 16:17; Ros. 5:12. ■ **2:44** Qan. 15:4; Ros. 4:32.

■ **2:45** Yəx. 58:7; Ros. 4:35. □ **2:46**

«**ular hər küni ... aq kəngüllük bilən ortaq oqızalinixip, nanni oxtup yeyixip,...**» — 2:42diki ızahatni kərüng. □ **2:47**

«**...Rəb hər küni qutkuzuluwatqanlarını jamaətkə qoxatti**» — yaki «...Rəb hər küni qutkuzuluwatqanlarını ularning arısqə qoxatti». ■ **2:47** Ros. 5:14; 11:21.

### 3

#### *Petrus bilən Yuhannaning tokur adəmni saqaytixi*

<sup>1</sup> Bir küni ibadəthanida dua qilinidioğan waqıtta, yəni güxtin keyin saət üqtə, Petrus bilən Yuhannamu ibadəthanioğa qikip baroanidi. □

<sup>2</sup> Xu pəyttə bir tuoqma tokur adəmmu bu yərgə elip keliniwatkanidi. Hər küni, kixilər uni ibadəthanioğa kirgənlərdin sədikə tilisun dəp, ibadəthanidiki «Güzəl dərwaza» aldioğa əkelip qoyatti. ■

<sup>3</sup> U Petrus bilən Yuhannaning ibadəthanioğa kirip ketiwatqinini kərüp, ulardin sədikə tilidi.

<sup>4</sup> Petrus bilən Yuhanna uningoğa nəzirini saldi. Petrus uningoğa:

— Bizgə qara! — dedi.

<sup>5</sup> U ulardin bir nərsə kütüp, kəzlrini üzməy qarap turatti.

<sup>6</sup> Birək Petrus uningoğa:

— Məndə altun yaki kümüş yok; lekin qolumda barini sanga berəy. Nasarətlik Əysa Məsihning nami bilən, ornungdin turup mang! — dewidi. ■

<sup>7</sup> uni ong qolidin tartip, yələp turquzdi. U adəmning put wə oxuq beoixliri xuan küqləndürülüp,

<sup>8</sup> ornidin dəs turup mengixqa baxlidi. U mengip wə səkrəp, Hudağa mədhiyə okuğan həlda ular bilən billə ibadəthana həylisioğa kirdi.

<sup>9</sup> Barlıq halayiq uning mengip Hudağa mədhiyə okuğanlıqini kərüp

---

□ **3:1 «saət üqtə»** — ibraniylarning waqti boyiqə «saət tokquzda». ■ **3:2** Yh. 9:8; Ros. 14:8. ■ **3:6** Ros. 4:10.

<sup>10</sup> uning ibadathanidiki «güzəl dər waza» aldida sədikə tiləp olturidioʻan həlikə adəm ikənlikini tonup, uningda yüz bərginigə həyranuhəs bolup dang kətip kəlixti.

*Petrusning ibadathanida eytkan səzliri*

<sup>11</sup> *Sakayoʻan kixi* Petrus bilən Yuhannaʻoʻa qing esilip turuwaloʻanda, həyran boluxkan barlik həlk ularning yenioʻa *ibadathanidiki* «Sulayman pexaywini» degən yərgə yügürüp kəlixti.

<sup>12</sup> Bu əhwalni kərgən Petrus halayiqkə mundak dedi:

— I Israillar! Bu ixkə nemanqə həyran bolisilər? Biz huddi öz küq-kudritimiz yaki ihlasmənlikimizgə tayinip bu adəmni mang-duroʻandək bizgə nemanqə tikilip qaraysilər?

<sup>13</sup> Əməliyəttə bolsa, ata-bowilirimizning Hudasi, yəni Ibrahım, Ishak wə Yakupning Hudasi Öz hizmətkari boləʻan Əysani xan-xərəp bilən uluʻqliʻan. Birak silər bolsanglar uni *rimliklarəʻa* tutup bərdinglar; andin *waliy* Pilatus uni koyup berixni həküm kıləʻandin keyin, silər Pilatusning aldida uningdin tenip rət kılıxtinglar. □ ■

<sup>14</sup> Mana silər Mukəddəs wə Həkkaniy Boluquqidin tenip, uni rət kılıp *Pilatustin*

□ **3:13 «ata-bowilirimizning Hudasi, yəni Ibrahım, Ishak wə Yakupning Hudasi öz hizmətkari boləʻan Əysani xan-xərəp bilən uluʻqliʻan»** — Məsihning «Pərwərdigarning hizmətkari» yaki «Pərwərdigarning kuli» süpiti ikənliki toʻqruluk bexarətlər «Yəx.» 42:1-18, 49-bab, 50:3-11, 52:13-53:12də kərüliu. ■ **3:13** Mis. 3:6,15; Mat. 27:20; Mar. 15:11; Luқа 23:18; Yh. 18:40.

uning ornioqa bir qatilni qoyup berixni tälöp kildinglar. ■

<sup>15</sup> Xundak qilip, hayatlikni barlikqa Kältürgüqini öltürdünglar! Birak Huda uni ölümdin tirildürdi, biz mana buningoqa guwahqidurmiz. □ ■

<sup>16</sup> Mana uning namioqa qilolan etikad arkilik, uning nami siler kerüwatkan wə tonuydioqan bu adəmgə dərman kirgüzdi; uning arkilik bololan etikad u kixini kəz aldinglarda səllimaza saq-salamət qildi.

<sup>17</sup> Əmdi qerindaxlar, silerning wə xuningdək silerning baxliqliringlarningmu bu ixni oqəpləttə qilolanliqinglarni bilimən.

<sup>18</sup> Lekin Huda barlik pəyoqəmbərlərnin aqzi bilən aldin'ala jakarliqanlirini, yəni uning Məsihinin azab-oqubət tartidioqanlikini xu yol bilən əməlgə axurdi. ■

<sup>19</sup> Xuning üqün gunahinglarning eqürüwetilixi üqün hazir towa qilip yolliringlardin burulunglar! Xundak qilqanda, insanlarning jenini yengilanduridioqan pəsil-künlər Pərwərdigarning huzuridin qikip kelidu ■

<sup>20</sup> wə u siler üqün aldin tikləngən Məsih, yəni Əysani qexinglaroqa qaytidin əwətidu.

<sup>21</sup> Hazirqə bolsa, Hudaning dəsleptiki zamanlardin tartip muqəddəs pəyoqəmbərlirining aqzi bilən eytkinidək, həmmə məwjudatlar yengilidioqan waqit kəlmigüqə, ərlər uni qəbul qilip,

■ **3:14** Luqa 23:18. □ **3:15 «Huda uni ölümdin tirildürdi»**

— grek tilida: «Huda uni ölgənlərdin tirildürdi». ■ **3:15** Ros.

1:8; 2:32. ■ **3:18** Yəx. 50:6; 53:5; Luqa 24:27. ■ **3:19** Ros.

2:38.

uningoʻja makan bolidu.

22 Musa dər wəkə mundak degənidi: — «Pərwərdigar Hudayinglar öz kərindaxliringlar arisidin manga ohxax bir pəyoʻəmbər turoʻuzidu. Uning silərgə eytkan barlik səzlrini anglap, uningoʻja toluk itaət kəlixinglar kerək! ■

23 Qünki bu pəyoʻəmbərninɡ səzini angli-maydioʻanlarning hərbiri həlk kataridin üzüp taxlinidu». □

24 Dər wəkə, Samuil *pəyoʻəmbər* wə uningdin keyin kelip bexarətlərnı yətküzgən pəyoʻəmbərlərninɡ həmmisi bu künlər toʻqrisida aldin eytkan.

25 Silər bu pəyoʻəmbərlərninɡ pərzəntlirisilər wə Huda ata-bowanglar bilən tüzgən əhdin的角度 pərzəntliridursilər — bu əhdə boyiqə Huda İbrahimoʻja: «Sening nəslinɡ arkilik yər yüzidiki barlik ailə-jəmətlərgə bəht-bərikət ata kəlinidu» dəp wədə bərgən. ■

26 Xunga Huda hərbiringlarnı öz rəzillikliringlardin qayturup, silərgə bəht-bərikət ata kəlix üqün, hizmətkari Əysani

■ 3:22 Qan. 18:15-16, 19; Yh. 1:46; Ros. 7:37.

□ 3:23 «...Qünki bu pəyoʻəmbərninɡ səzini angli-maydioʻanlarning hərbiri həlk kataridin üzüp taxlinidu» — (22-23-ayət) «Qan.» 18:15-19). Bu bexarət Əysa Məsihni kərsitidu, əlwəttə. U toʻqruluk «koxumqə səz»imizdə tohtilimiz.

■ 3:25 Yar. 22:18; Gal. 3:8.

turoquzup, uni awwal silərgə əwətti.□

## 4

*Petrus bilən Yuhannaning aliy kengəxmidə sorak kəlinixi*

<sup>1</sup> Petrus bilən Yuhanna halayıqqa gəp kəliwatqanda, kahınlar, ibadəthana qarawullirining baxlıqı wə Saduqiylar ularning yenioqa kelip qaldı.□

<sup>2</sup> Ular *rosullarning* halayıqqa təlim berixi, jümlidin «Əysaning wasitisi bilən əlgənlər tirildürüliđu» dəp jakarlıoqini üqün intayin əsəbiyləxti.□

<sup>3</sup> Ular ularni tutkun kəlip, ətisigiqə türmigə solap qoydı, qünki kəq kirip qaloqanıdı.□

□ **3:26 «Xunga Huda hərbinglarni öz rəzillikliringlardin qayturup, silərgə bəht-bərikət ata kəlix üqün, hizmətkari Əysani turoquzup, uni awwal silərgə əwətti»** — «... uni (Əysani)... **awwal** silərgə əwətti» — demək, Huda İbrahim bilən tüzgən əhdisi boyiqə İbrahimning nəsli boləqan Əysani «yər yüzidiki barlıq əllərgə bəht-bərikət ata kəlinixi üqün» əwətkəndə, uni barlıq əllərgə əwətxtin awwal Əz Yəhüdiy həlkiqə əwətti. □ **4:1 «Saduqiylar»** — Yəhüdiylarning bir məzhipi. Ular toqruluk «təbirlər»ni kəring. □ **4:2 «Ular rosullarning... «Əysaning wasitisi bilən əlgənlər tirildürüliđu» dəp jakarlıoqini üqün intayin əsəbiyləxti»** — «əsəbiyləxti» yaki «qəzəpləndi». «Əlgənlər tirildürüliđu» degən gəp Saduqiylarni intayin qəzəpləndürgən bolsa kərek, qünki ular bu nuqtiəqə kət'iy ixənməytti. □ **4:3 «Ular ularni tutkun kəlip, ətisigiqə türmigə solap qoydı...»** — «ularni» — Petrus, Yuhanna wə ularəqə esilip qing tutqan, saqaytiləqan tokur kixini kərsitidu (9-, 10-, 14-ayətni kəring).

4 Lekin jar kilinoqan söz-kalamni angliqanlarning köpi etikad kildi; xuning bilən etikad kילוan ərlərninğ sanila bəx mingoqa yətti.

5 Ətisi, *Yəhudiylarning kengəxmisidiki* baxlıklar, aqsakallar wə Təwrat ustazliri Yerusalemda toplandi.

6 Ularning arisida bax kahin Annas, Qayafas, Yuhanna, Iskəndər wə bax kahinning baxka jəmətidikilər bar idi.

7 Ular *Petrus bilən Yuhannani* arisioqa turoquzup: — Silər bu ixni kaysi küq-kudrətkə tayinip yaki kimning nami bilən kildinglar? — dəp soridi.■

8 Petrus Mukəddəs Rohka tolduruloqan halda ularoqa mundak dedi:

Həlkning həkümranliri wə Israilning aqsakalliri!

9 Əgər biz bügün bu tokur adəmgə kərsətkən yahxi əməl həm uning kəndak sakaytiloqanliki səwəblik sorakka tartiloqan bolsak,

10 silər wə pütkül Israil həlki xuni bilsunki, silər krestligən, əmma Huda əlümdin tirildürgən Nasarətlik Əysa Məsihning nami bilən, uning *küq-kudriti* arkilik bu kixi muxu yərdə ald-inglarda pütünləy sak-salamət turidu!

11 Bu Əysa bolsa, *mukəddəs yazmilarda pütülgəndək*, dəl silər tamqılar etibarsiz dəp taxliwətkən, birak burjek texi bolup tikləngən

---

■ 4:7 Mis. 2:14; Mat. 21:23; Ros. 7:27.

taxtur. □ ■

<sup>12</sup> Uningdin baxka heqkimdә nijatlik yok, qünki pütkül asman astida insanlar arisioqa tәkdim kilinoqan, Әysadin baxka bizni qutkuzidioqan heqkandak bir nam yoktur. ■

<sup>13</sup> Petrus bilән Yuhannaning bu jüritini körgән hөkümranlar ularning okumioqan adәttiki adәmlәrdin ikәнlikini bilip, hөyran boluxti; ularning burun Әysa bilән billә bololanlikinimu bildi. □

<sup>14</sup> Uning üstigә, sakayoqan heliki adәмning ularning yenida turuwatkanlikini körüp, ular heqkandak gәp yanduralmidi.

<sup>15</sup> Xuning bilән hөkümranlar ularni kengәxmidin qikixka buyrudi. Andin bir-biri bilән mәslihәtlixip:

<sup>16</sup> — Bularni kandaq kilimiz? Qünki ularning wasitisi bilән heli körünәrlük möjizilik bir alamәt yüz bәrgәнliki pütkül Yerusalemdikilәrgә ayan boldi wә biz uni inkar kilixka amal-sizmiz. ■

<sup>17</sup> Lekin bu ixning hәlk iqidә tehimu kәng yeyilip kәtmәsliki üqün, ularoqa bundin keyin bu adәмning namida heqkingә heqnemә

---

□ **4:11 «Bu Әysa bolsa, muqәddәs yazmilarda pütülgәndәk, dәl silәр tamqilar etibarsiz dәp taxliwәtkән, biraq burjәk texi bolup tiklängән taxtur»** — «Zәb.» 118:2.

■ **4:11** Zәb. 118:22; Yәx. 28:16; Mat. 21:42; Mar. 12:10; Luqa 20:17; Rim. 9:33; 1Pet. 2:7. ■ **4:12** Mat. 1:21; Ros. 10:43; 1Tim. 2:5.

□ **4:13 «ularning okumioqan adәttiki adәmlәrdin ikәнliki...»** — «okumioqan» pütünlәy sawatsiz degәнlik әmәs, pәkәt (ularning közqarixida) Tәwratka xәrh berixkә salahiyiti yoklukini kәrsitidu. «Adәttiki» «heq alahidә tәbiyә körmigән» degән mәnidә. ■ **4:16** Yh. 11:47.

deməslikkə agah-təhdit salayli! — deyxiti.

<sup>18</sup> Xuning bilən ularni qakirtip, bundin keyin Əysaning namida heq sözliməslik yaki təlim bərməslikni kət'iy buyrudi.

<sup>19</sup> Lekin Petrus bilən Yuhanna:

— Hudaning aldida silərgə itaət qilix toqrimu yaki Hudaoqimu, buningoqa özünglar bir nemə dənglar! ■

<sup>20</sup> Əmma biz bolsaq, kərgən wə angliqanlirimizni eytmay turalmaymiz! — dəp jawab bərdi.

<sup>21</sup> *Hökümranlar* bolsa halayiktin qorqup, ularni jazalaxka layiq səwəb tapalmay, ularoqa tehimu təhdit selip, koyup bərdi. Qünki halayiq bolqan wəkə tüpəylidin Hudani uluqliqanidi. ■

<sup>22</sup> Qünki bu saqaytilix məjizilik alamiti kərsitilgən kixining yexi qiriktin axqanidi.

### *Jamaatning bir kəlbə, bir rohta dua qilixi*

<sup>23</sup> Ular koyup berilgəndin keyin, öz həmrahlirining yenioqa kaytip kelip, bax kahinlar wə aqsakallarning qilqan sözlirini baxtin-ahir kəpçilikke ukturdi. □ ■

<sup>24</sup> Ular buni angliqanda, awazini bir niyət bir dil bilən Hudaoqa kətürüp mundaq nida kildi: — I Igimiz, Sən asman-zemin, dengiz-okyanlarni wə ulardiki barliq məwjudatlarni yaratqan Hudadursən. ■

■ 4:19 Ros. 5:29.

■ 4:21 Ros. 3:7, 8; 5:26.

□ 4:23 «öz

**həmrahlirining yenioqa kaytip kelip...**» — «öz həmrahliri» öz eyidikilərnə əməs, bəlki jamaəttikilərnə kərsitidu, əlwəttə.

■ 4:23 Ros. 12:12.

■ 4:24 Mis. 20:11

25 Sən Mukəddəs Roh bilən hizmətkaring boləqan Dawutning aʊzi arkilik mundak degənoqu:

«Əllər nemixka qukan salidu?

Nemə üqün bikardin-bikar suyikəst oylaydu? □ ■

26 Duniyadi padixahlar səp tartip,

Əməldarlar yioqilixip,

Pərwərdigar wə Uning Məsihi bilən qarxilixka jəm boluxti». □ ■

27 — Qünki dər wəkə dəl bu xəhərdə Hərod həm Pontius Pilatus, yat əlliklər həm Israil həkliri birlixip, Sən məsihligən mukəddəs hizmətkaring Əysaʊa qarxi qiqip toplanənid, ■

28 xuning bilən küq-қudriting wə iradəng boyiqə Sən burunla nemining əməlgə axuruluxini bekitkən bolsang, ular xularni қiloqan. □

29 Əmdi i Pərwərdigar, ularning seliwatқан təhditlirini kərgəysən, қulliringni səz-kalamingni toluқ yürəklik bilən səzləp

□ 4:25 «Sən Mukəddəs Roh bilən hizmətkaring boləqan Dawutning aʊzi arkilik mundak degənoqu ...» — bəzi kona kəqürülmilərdə «Mukəddəs Roh bilən» degən səz tepilmaydu.

■ 4:25 Zəb. 2:1.

□ 4:26 «...Duniyadi padixahlar səp tartip, əməldarlar yioqilixip, Pərwərdigar wə Uning Məsihi bilən qarxilixka jəm boluxti» — (25-26-ayət) «Zəb.» 2:1-2.

■ 4:26 Zəb. 2:1, 2.

■ 4:27 Mat. 26:3; Mar. 14:1; Luқа 22:2; Yh. 11:47.

□ 4:28 «küq-қudriting wə iradəng boyiqə...» — grek tilida: «қolung wə iradəng boyiqə...». «Sən burunla nemining əməlgə axuruluxini bekitkən bolsang, ular xularni қiloqan» — demək, muxu kixiləarning Hudaʊa wə Uning Məsihiqə qarxi intayin yaman niyiti bolsimu, ularning Əysani əltürüwətkənliki bəribir Huda Əzining karamət pilanini əməlgə axurux üqün idi.

yötküzidiöan kılöaysän;

<sup>30</sup> kesällärni säkäytixkä kölungni uzitip, mukäddäs hizmätkaring Əysaning namida möjizilik alamətlär wə karamətlärni yaratqaysän.■

<sup>31</sup> Ularning duasi ayaöıaxkanda, ular turojan yär təwrinip kətti. Ular həmmisi Mukäddäs Rohkä toldurulup, Hudaning söz-kalamini yürəklik sözlöp yöküzüxkə baxlıdı.■

### *Etikadqilarning pul-mallirini ortaq kılıxi*

<sup>32</sup> Top-top etikadqılar bir jan-bir dil, bir məksəttə idi. Həqkim özigə təəllük pul-melini «özümning» deməytti, bəlkı həmmisigə ortaq idi. ■

<sup>33</sup> Rosullar zor küq-küdrət bilən Rəb Əysaning tirilgənlikigə guwahlik berətti. Hudaning zor mehri-xəpkiti ularning həmmisining üstigə kəndi.

<sup>34</sup> Ularning arisidikilərnig həqnemigə hajiti qüxməytti. Qünki yär-zemin, öy-jay igidarlırı bolöanlar ularni setip, pulini elip kelip

<sup>35</sup> rosullarning ayioıi aldiöa köyatti; andin hərkimning ehtiyajioıa karap təksim kılınatti.■

<sup>36</sup> Ularning iqidə Lawiy kəbilisidin bolöan, Siprusta tuöulöan Yüsüp isimlik birsi bar idi (rosullar uni Barnabas, yəni «Riöbətləndürgüqi

■ 4:30 Mar. 16:17.

■ 4:31 Ros. 16:26.

■ 4:32 Ros. 2:44;

1Pet. 3:8.

■ 4:35 Yəx. 58:7.

oʻqul bala» dəp atioʻan); □

<sup>37</sup> uningmu bir parqə etizi bar idi; u xu yolda uni setip, pulini elip rosullarning ayioʻi aldioʻa tapxurdi.

## 5

### *Ananiya bilən Safira*

<sup>1</sup> Əmdi Ananiyas isimlik yənə bir adəmmu ayali Safira bilən bir parqə yerini satti. □

<sup>2</sup> Ananiyas pulning bir qismini əzigə qaldurdi, yəni bir qismini elip kelip, rosullarning ayioʻi aldioʻa qoydi. Ayalimu buningdin toluk həwərdar idi. □

<sup>3</sup> Birək Petrus uningə:

— Ananiyas, nemixka kəlbingni Xəytanning ilkiqə tapxurup, Muqəddəs Rohka yaloʻan

---

□ **4:36 «ularning iqidə Lawiy qəbilisidin boləan, Siprusta tuəuləan Yüsüp isimlik birsi bar idi... Barnabas.. dəp atioʻan»** — Barnabas Lawiylik boləaqqa, bəlkim ibadəthanida ixligənidi. □ **5:1 «Ananiyas isimlik yənə bir adəm...»** — «Ananiyas» bəlkim ibranıy tilidiki «Hənaniya» degəning grek tilidiki xəkli boluxi mumkin. □ **5:2 «Ananiyas pulning bir qismini əzigə qaldurdi, yəni bir qismini elip kelip, rosullarning ayioʻi aldioʻa qoydi. Ayalimu buningdin toluk həwərdar idi»** — bu ixka qarioʻanda, ularning məqsiti əzlrining sehiylikini kəz-kəz kilip: «Mana biz baxqilarəa ohxax həmmə nərsimizni Hudaning yolioʻa beəqixliduk» degən bolsimu, lekin ular yər satkan pulning bir qismini yər satkan pulning həmmisi, dəp yaloʻan eytkənidi.

eytip, yər satqan pulning bir qismini özünggə qaldurdung?□

<sup>4</sup> Yər setilmioqanda, seningki əməsmidi? Setiloqandin keyin, pulmu öz ihtiyaringda bolmamti? Xundak turukluk, nemixka qelbingdə bu ixni niyət qilding? Sən insanlaroqa əməs, bəlki Hudaqa yaloqan eyting! — dedi.

<sup>5</sup> Ananiyas bu sözlərni angliqan haman yikilip jan üzdi. Bu ixni angliquqilarni kattik qorkunq basti.

<sup>6</sup> Əmdi yax yigitlər ornidin turup jəsətni kəpənləp, sirtka apirip dəpnə kildi.

<sup>7</sup> Təhminən üq səttin keyin, *Ananiyasning* ayali kirip kəldi; biraq u bolqan wəqədin həwərsiz idi.

<sup>8</sup> Petrus uningdin:

— Manga eytkin, silər yərni muxu puloqa sattinglarmu? — dəp soridi.

— Xundak, muxunqilik puloqa sattuk, — dəp jawab bərdi u.

<sup>9</sup> Petrus:

— Silər nemə üqün Mukəddəs Rohni sinaxka til biriktürdünglar? Qara, eringni dəpnə kilip kəlgənlərning putliri ixik tüwidə turidu, ular senimu əketidu! — dedi.

<sup>10</sup> Umu xuan uning ayaqliri aldioqa yikilip, jan bərdi. Həliki yax yigitlər kirip, uning əlgənlikini kərđi; ular unimu elip berip erining yenioqa dəpnə kildi.

<sup>11</sup> Pütün jamaətni, xundakla bu ixni an-

---

□ **5:3 «nemixka qelbingni Xəytanning ilkiqə tapxurup,...?»**  
— grek tilida «nemixka Xəytan qelbingni tolduroqanki...?»  
degən sözlər bilən ipadiliniđu.

gliolanlarning hər birini qattik qorkunq basti.

### *Rosullar kersatkən mejjizilər*

<sup>12</sup> Rosullarning keli arkilik hək iqidə nurojun mejjizilik alamətlər wə karamətlər kersitildi. (Barliq *etikadqilar* bir niyətə bolup ibadəthanidiki «Sulayman pexaywini»da daim jəm bolatti. ■

<sup>13</sup> Biraq baxka kixilər ularqa koxuluxka jür'ət kilalmaytti; əmma halayiq ularni intayin hərmətləytti.

<sup>14</sup> Xundaqtimu, etikad kילוуқilar barqanseri kəpiyip, həm ərlər həm ayallar top-top bolup Rəbgə koxuloqili turdi).

<sup>15</sup> Xuning bilən kixilər hətta Petrus ötüp keti-watqanda heqbolmiqanda uning sayisi bolsimu üstigə qüxsun dəp, kesəlləni koqilarqa elip qikip kərpə wə zəmbillərgə yatquzup koyatti.

<sup>16</sup> Yənə top-top kixilər Yerusalem ətrapidiki xəhər-yezilərdin kesəlləni wə napak roqlar qarplixiwaloqan kixiləni elip kelətti. Ularning həmmisi saqiyp kaytixatti.■

### *Rosullarning ziyankəxlikkə uqrixi*

<sup>17</sup> Bax kaqin wə uning tərəpdarliri, yəni Saduqiyy məzhəpidikilər kəzəqilip bu ixlarqa qəzəplinip, <sup>18</sup> rosullarni tutqun kilip, kamakxaniqə kamidi.

□

■ 5:12 Mar. 16:17; Ros. 2:43.

■ 5:16 Mar. 16:17;

Ros. 8:7; 16:18; 19:12.

□ 5:18 «rosullarni tutqun kilip,

**qamakxaniqə kamidi**» — muxu yərdiki «qamakxana» grek tilida «ammiwiyy türmə» degən səz bilən ipadilinidu.

19 Lekin xu keqə, Rəbning bir pərixlisi qaməxhanining dərwezilirini eqip, rosullarni elip qikip, ularə:■

20 — Silər ibadəthana həylisioğa kirip, halayikğa bu həyatlik toqrisidiki həmmə sözləni jakarlanglar — dəp tapilidi.

21 Rosullar bu sözni anglap, tang atqanda ibadəthana həylisioğa kirip, kixilərgə təlim berixkə baxlidi.

Bax kahin wə uning tərəpdarliri kəlgəndə, aliy kengəxmidikilər wə Israillarning barlik əksəkallirini jəm boluxkə qakirdi. Andin *rosullarni* elip kəlsun dəp qaməxhaniəğa adəm əwətti.

22 Lekin sipahlar zindanoğa yetip barəqanda, rosullarning u yərdə yoqlukini baykap kaytip berip, kengəxmidikilərgə:

23 — Biz barsək, zindan məhkəm takəklik turuptu, qarawullarmu dərwezilirida kəzəttə turuptu. Lekin dərwezilarni eqip qarısək, iqidə birmu adəm yoq! — dəp məlumat bərdi.

24 Bu həwəni angliəqan ibadəthanidiki *məs'ul* kahin həm qarawullarning baxliki wə bax kahinlar: — «Əmdi bu ix zadi qandək bolup ketər?» deyixip əlakzədilikkə qəmdi.

25 Dəl xu qəqda, bir kixi kirip:

— Qaranglar, silər zindanoğa qamioqan adəmlər ibadəthana həylisida turup halayikğa təlim beriwatidioq! — dəp həwər kildi.

26 Buning bilən, həliki qarawullar baxliki sipahlirini baxlap berip, *rosullarni* elip kəldi. Birək ular halayik bizni qalma-kesək kilixi

■ 5:19 Ros. 12:7; 16:26.

mumkin döp kōrkup, ularōa zorluk ixlōtmidi. ■

<sup>27</sup> Ular *rosullarni* elip kōlgōndin keyin, ularni kengōxmidikilōr aldida turōuzdi. Bax kahin ularni sorak kōlip:

<sup>28</sup> — Biz əsli silōrni bu namda kixilōrgō tōlim bōrmōnglar, dōp kōttik agahlanduroqaniduk. Lekin mana, silōr yōnō xu tōliminglar bilōn pōtkōl Yerusalemlni kaplidinglar hōmdō bu kixining kōn kōrzini bizgō artmakqō boluwatisilōr! — dedi. □ ■

<sup>29</sup> Lekin Petrus wō *baxka* rosullar jawab berip mundak dedi:

— Insanōa əmōs, Hudaoa itaēt kōlix kerak! ■

<sup>30</sup> Silōr tutup yaoqōqō esip ōltōrgōn Əysani, atabowimizning Hudasi tirildōrdi. □ ■

<sup>31</sup> Huda Israil hōlkini towa kōlixkō wō gunahlrining kōqūrōlixikō muyəssər kōlix ūqōn, uni uluōlap Yetəkō hōm Kōtkuzōuqō sūpitidō Ōzining ong yenioqō kōtōrōp olturoquzdi. ■

<sup>32</sup> Biz bu ixlōqō guwahqōilarmiz; xundakla Huda Ōzigō itaēt kōlōuqōilarōa ata kōlōan Mukōddōs Rohmu bu ixlōqō guwahqōidur. ■

<sup>33</sup> Ular bu sōzlōrni anglap kōlbigō sanjilōandək bolup *rosullarni* ōltōrōxkō mōslihōtlōxti.

<sup>34</sup> Lekin kengōxmō iqidō pōtōn hōlkning hōrmitigō sazawər bolōan Pōrisiy mōzhōpidiki

---

■ 5:26 Mat. 21:26; Ros. 4:21. □ 5:28 «**silōr...bu kixining kōn kōrzini bizgō artmakqō boluwatisilōr!**» — kōzik ix xuki, Yəhōdiy aqsakōllirining tili «Əysa» deyixkō kōt'iy barmaydu.

■ 5:28 Ros. 4:18. ■ 5:29 Ros. 4:19. □ 5:30 «**...yaoqōqō esip ōltōrgōn Əysa**» — grek tilida «...dōrēhkō esip ōltōrgōn Əysa». ■ 5:30 Kōn. 21:23; Ros. 3:15; 10:39; 13:29; 1Pet. 2:24.

■ 5:31 Ros. 2:33; 3:15; Fil. 2:9. ■ 5:32 Yō. 15:27; Ros. 2:4.

Gamaliyəl isimlik bir Təwrat əlimasi bar idi. U ornidin turup:

— Ularni birdəm sirtka qikirip turunglar, — dəp buyrudi.

<sup>35</sup> Andin u *kengəxmidikilərgə* mundaq dedi:

— Əy Israillar, silər bu kixilərnı bir tərəp kılıxta əzünglarəqa ehtiyat kilinglar!

<sup>36</sup> Ilgiri, həliki Təwdas isimlik əzini qong tutup otturiəqa qikkanidi. Uningəqa təhminən tət yüz adəm koxuldi. Biraq u əzi əltürüldi wə barlik əgəxkūqiliri tarkilip ketip, uning ixi yokka qikti.

□ ■

<sup>37</sup> Andin keyin nopus tizimlax künliridə, Galiliyəlik Yəhədamu bax kətürüp qikip, bir top kixini toplaş əzīgə əgəxtürgən. Umu yokitilip, barlik əgəxkūqilirimu tarkitiwetilgən.

<sup>38</sup> Əmdi silərgə nəsihətim xuki: Bu kixilər bilən karinglar bolmisun! Ularni ihtiyariəqa koyup beringlar. Qunki əgər bu ekim yaki bu ix pəkət insandin kəlgən bolsa, jəzmən yokka qikidu. ■

<sup>39</sup> Lekin əgər Hudadin bolsa, silər ularni yokitalmaysilər! Hətta əzünglar Hudaəqa hujum kiloquqilar bolup qikisilər! ■

<sup>40</sup> Aliy kengəxmidikikilər nəsihətni kəbul kildi; ular rosullarni qakirtip kirip, ularni kamqilitip, ularəqa hərgiz əysaning namida səzliməslikni agahlandurdi. Andin ularni koyup bərdi.

<sup>41</sup> Rosullar əmdi kengəxmining otturisidin qikip,

□ **5:36 «biraq u əzi əltürüldi...»** — «u ... əltürüldi» — xübhisizki, u rimlik küqlər tərpidin əltürüldü. Təwdasning isyani Rim imperiyəsīgə qarxi boləqan bolsa kerək. ■ **5:36** Ros. 21:38. ■ **5:38** Pənd. 21:30; Yəx. 8:10; Mat. 15:13. ■ **5:39** Ros. 9:5; 23:9.

əzlrining mubarək nam üçün horluk azabi qekixkə layik kərülgənlikidin xadlandi. □ ■

<sup>42</sup> Ular yənıla hər küni ibadəthana həylisida wə əymu-əy berip təlim berixtin wə «Əysa — Məsihdur!» degən hux həwərnı jakarlaxtin heq tohtimidi. □

## 6

### *Jamaatning əməliy hizmətlirigə tallanojan yəttə kixi*

<sup>1</sup> Xu künlərdə, muhlislarning sani baroqanseri kəpiyip, grekqə səzləydiqan Yəhudiylar yərlik ibraniy kərindaxlaroqə: — Kündilik ozuk-tülük təksim kilinixta arimizdiki tul ayallar etibarəqə elinmidi, dəp narazilik bildürüxti. □

<sup>2</sup> Xunga, on ikkiylən pütkül muhlislarnı qaqirip yiqip, ularəqə mundak dedi:

---

□ **5:41 «.. əzlrining mubarək nam üçün horluk azabi qekixkə layik kərülgənlikidin xadlandi»** — muxu yərdə «mubarək nam» grek tilida pəkət «nam» degən bilənla ipadilini. Qünki xu qaoqdiki etiqadqilar üçün pütkül dunyada pəkət birlə «nam», yəni Əysaning nami məwjut idi. ■ **5:41** Mat. 5:12.

□ **5:42 «wə «Əysa — Məsihdur!» degən hux həwərnı jakarlax...»** — yaki «wə hux həwər boləqan Əysa Məsihni jakarlax...». □ **6:1 «grekqə səzləydiqan Yəhudiylar»** — grek tilida «grekləxtürülgənlər». «**yərlik ibraniy kərindaxlar**» — demək, ibraniy tilida səzləydiqan etiqadqilar.

— Bizning Hudaning söz-kalamini yetküzüx hizmitini taxlap qoyup, ozuk-tülük təksim qilix bilən bolup ketiximiz toqra bolmaydu. □ ■

<sup>3</sup> Xuning üqün, i kerindaxlar, aranglardiki nam-abruyi bar, Mukəddəs Rohқа wə danalıqқа toloqan yəttə kixini iləp tallanglar, wə biz ularni bu ixka məs'ul qilimiz. ■

<sup>4</sup> Biz bolsaq, əzimizni dua qilix wə söz-kalamning hizmitidə boluxқа beoixlaymiz.

<sup>5</sup> Bu məslihət halayıqning həmmisini hux kildi. Xuning bilən ular iman-ixənqkə wə rohқа toloqan Istipan isimlik bir adəmnı tallidi, wə yənə Filip, Prokorus, Nikanor, Timon, Parmenas həmdə burun Təwrat etiqadioğa kirgən Antakyalıq Nikolasni tallap, ■

<sup>6</sup> ularni rosullarning aldioğa elip qikti. Rosullar ularning *bu hizmətni qilixi üqün* qollirini ularning üstigə təgküzüp turup, dua qilixti. □ ■

<sup>7</sup> Wə Hudaning söz-kalami dawamlıq tarkaldi; Yerusalemdiki muhlislarning sanımu barqanseri zor dərjidə kəpəydi. Nuroqun kahınlarmu *Məsih*, etiqadioğa itaət qilixқа

---

□ **6:2 «ozuk-tülük təksim qilix bilən bolup ketiximiz toqra bolmaydu»** — «ozuk-tülük təksim qilix» grek tilida «dastiharlarda kütüx» degən söz bilən ipadilinidu. ■ **6:2** Mis. 18:17.

■ **6:3** Qan. 1:13; Ros. 1:21; 16:2; 1Tim. 3:7. ■ **6:5** Ros. 11:24; 21:8.

□ **6:6 «Istipan isimlik bir adəm... yənə Filip, Prokorus, Nikanor, Timon, Parmenas həmdə burun Təwrat etiqadioğa kirgən Antakyalıq Nikolasni tallap, ularni rosullarning aldioğa elip qikti»** — qizik yeri xuki, tallanqanlarning həmmisinining ismliridin «grekləxkən Yəhudiylar» ikənliki bilinip turatti. ■ **6:6** Ros. 1:23; 8:17; 13:3; 1Tim. 4:14; 5:22; 2Tim. 1:6.

kirixiwatatti. □ ■

### *Istipanning tutkun qilinixi*

<sup>8</sup> Wə Istipan *Hudaning* mehır-xəpkiti wə küq-kudritigə toloqan bolup, həlk iqidə karamətlər wə zor məjizilik alamətlərni kərsətti.

<sup>9</sup> Birak «Kulluktin qıkkən hərlər» dəp ataloqan sinagotiki bəzilər, yəni Kurini wə Iskəndəriyə xəhərliri wə Kilikiyə həm Asiya əlkilliridin kəlgən bəzi *Yəhudiylar* Istipanə qaxri qıqip, uning bilən munazirə qilixka baxlidi.

<sup>10</sup> Lekin ular u səz qiloqanda uningda boləqan danalix wə rohka taqabil turuxka amalsiz qaldı. ■

<sup>11</sup> Buning bilən ular bəzi adəmlərning aozini maylap:

— Biz bu adəmning Musa wə Hudaə qarita kupurluq səzligənlikini angliduk, — degənni ularning aozioqə saldı. ■

<sup>12</sup> Ular muxundaq qilip halayikni, aqsakallarni wə Təwrat ustazlirini kutratti; andin Istipanning aldini tosüp uni tutkun qilip, aliy kengəxmigə elip bardı.

<sup>13</sup> Ular sahta guwahqilarni otturioqə qikirip mundaq degüzdi:

---

□ **6:7** «Nuroqun kahinlarmu Məsih etikadioqə itaət qilixka kirixiwatatti» — «Məsih etikadioqə» grek tilida pəqət «etikadka» deyilidu. ■ **6:7** Ros. 19:20. ■ **6:10** Mis. 4:12; Yəx. 54:17; Luqa 21:15. ■ **6:11** Mat. 26:59.

— Bu adəm bu mukəddəs jayoğa wə Təwrat qanunioğa qarxi sözləрни қilixtin tohtimaydu. □

<sup>14</sup> Qünki biz uning həliki Nasarətlik Əysa toqruluk: «U bu jayni wəyran қilidu wə Musa pəyoqəmbər bizgə tapxuroqan ən'əniwi қaidə-yosunlirimizni əzgərtidu!» degənlikini angliduk. □

<sup>15</sup> Kengəxmidə olturoqanlarning həmmisi Istipanoğa kəz tikip қarioqinida, uning qirayining pərixtingkidək parkirak ikənlikini kərdi.

## 7

### *Istipanning guwahliki*

<sup>1</sup> Bax kaqin Istipandin:

— Bularning eytkanliri rastmu? — dəp soridi.

<sup>2</sup> Istipan mundak jawab bərdi:

— Kərindaxlar wə ata-bowilar, səzümgə қulak selinglar! Atimiz Ibrahim tehi Mesopotamiyə rayonida turuwatqanda, yəni Həran xəhirigə kəqüp makanlixixtin ilgiri, xan-xərəpning Igisi Huda uningə ayan bolup:

<sup>3</sup> «Sən əz yurtung wə uruk-jəmətingdin ayrilip qikip, Mən sanga kərsitidioqan zeminoğa barəqin» degənidi. ■

<sup>4</sup> Buning bilən u Kaldiylərnin zeminini taxlap, Həran xəhirigə berip olturaqlaxti. Atisi

□ **6:13 «bu adəm bu mukəddəs jayoğa wə Təwrat qanunioğa qarxi sözləрни қilixtin tohtimaydu»** — «mukəddəs jay» ibadəthanini kərsitidu. □ **6:14 «U bu jayni wəyran қilidu»** — «bu jay» bəlkim mukəddəs ibadəthanini kərsitidu (12-ayətni kəring). ■ **7:3 Yar. 12:1.**

өлгəndin keyin, Huda uni bu zeminoğa, yəni silər hazır turuwatқан zeminoğa yətkəp kəldi.□

<sup>5</sup> U waqıtta, *Huda* uningğa bu zemindin miras bərmidi, hətta uningğa təwə put qoyuđudəkmü bir yər bərmigənidi. Gərqə u tehiqə pərzənt kərmigən bolsimu, *Huda* bu zeminni uningğa wə uning nəsligə igiliki bolux üqün berixkə wədə kildi.■

<sup>6</sup> Andin Huda uningğa mundaq dedi: «Sening nəsiliring yaqa yurtta musapir bolup turidu, xu yurttikilər ularni qul qilip tət yüz yil horlaydu.■

<sup>7</sup> Biraq ularni kullukğa saloqan əlni jazalaymən», dedi Huda, «wə uningdin keyin, *nəsiliring* u yərdin qikiq, bu yərdə Mening ibadət-hizmitimdə bolidu».□ ■

<sup>8</sup> Keyin Huda İbrahim bilən bəlgisi hətne boloqan əhdini tüzgən, xuning bilən İshaq uningdin tərəldi; *İbrahim* uni səkkizinqi küni hətne kildi; xundaq qilip İshaqtin Yaqup *tərəldi*, Yaquptin on ikki «kəbilə atisi» *tərəldi*.□ ■

<sup>9</sup> Keyin, «kəbilə atiliri» inisi Yüsüpkə həsət qilip, uni Misiroğa kullukğa setiwətti. Lekin Huda

□ **7:4 «buning bilən u Kaldiylərnin zemini taxlap...»** — «Kaldiyiliklərnin zemini» «Uz» degən yurtni kərsitidu («Yar.» 11:31, 12:1ni kərüng). ■ **7:5** Yar. 12:7; 13:15. ■ **7:6** Yar. 15:13-14, 16; Mis. 12:40; Gal. 3:17. □ **7:7** «...biraq ularni kullukğa saloqan əlni jazalaymən... wə uningdin keyin, nəsiliring u yərdin qikiq, bu yərdə Mening ibadət-hizmitimdə bolidu» — «Yar.» 15:13-14. ■ **7:7** Yar. 15:16; Mis. 3:12. □ **7:8 «Keyin Huda İbrahim bilən bəlgisi hətne boloqan əhdini tüzgən..»** — «Yar.» 17:10-14. «on ikki «kəbilə atisi»» — İsrail həkining on ikki kəbilisining əjdadlirini kərsitidu. ■ **7:8** Yar. 21:2; 25:24; 29:32; 30:5; 35:23.

uning bilən billə bolup, □ ■

<sup>10</sup> uni barlıq jəbir-japalardin kutkuzup, uni Misir padixahı Pirəwnning nəziridə iltipatka igə kılıp, uningə danixmənlik ata kıldı. Padixah uni Misiroğa bax wəzir, ordisioğa bax ətəjdar kıldı. ■

<sup>11</sup> Keyin, eətir aqarqılıq pütkül Misir wə Qanaan yərlirini besip, zor kıyinqılıq boldi. Ata-bowilirimiz ozuk-tülük tapalmidi. ■

<sup>12</sup> Yakup əmdi Misirda axlıq barlıqini angliəan bolup, *oşullirini*, yəni ata-bowilirimizni u yərgə birinqi ketim əwətti. □ ■

<sup>13</sup> İkkinqi ketim barəanda, Yüsüp akilirioğa özini axkarilidi. Xuning bilən Yüsüpnig jəmətidikilər Pirəwn padixahka məlum boldi. □ ■

<sup>14</sup> Andin Yüsüp atisi Yakupning aldioğa həwər yətküzüp, uni pütün ailə-jəməti bilən, jəmiy yətmix bəx kixini Misiroğa əzigə qakirdi. □

<sup>15</sup> Xuning bilən Yakup Misiroğa qüxti wə xu yərdə

---

□ **7:9 «keyin, «kəbilə atiliri» inisi Yüsüpkə həsət kılıp, uni Misiroğa kulluqka setiwətti. Lekin Huda uning bilən billə bolup, ...»** — xu waqıtta «kəbilə atiliri» (Yüsüptin baxka) onəylən idi. Muxu wəqəni «Yar.» 37-babtın kərüng. ■ **7:9** Yar. 37:4,28; Zəb. 105:17. ■ **7:10** Yar. 41:40. ■ **7:11** Yar. 41:54; Zəb. 105:16. □ **7:12 «Yakup əmdi Misirda axlıq barlıqini angliəan bolup, ... ata-bowilirimizni u yərgə birinqi ketim əwətti»** — «birinqi ketim əwətti» — birinqi ketim ular ukisi Yüsüpnı toniyalmidi (on nəqqə yil ətkənidi). «Yar.» 42-babni kərüng. ■ **7:12** Yar. 42:1. □ **7:13 «İkkinqi ketim barəanda, Yüsüp akilirioğa özini axkarilidi»** — «Yar.» 43-45-babni kərüng. ■ **7:13** Yar. 45:4. □ **7:14 «Andin Yüsüp atisi Yakupning aldioğa həwər yətküzüp, ... Misiroğa əzigə qakirdi»** — «Yar.» 46-babni kərüng.

eldi; keyin *uningdin boloqan* ata-bowilirimizmu xu yərdə eldi. ■

16 Ularning jəsətliri keyin Xəkəm xəhiringə qayturulup, İbrahim burun Həmorning oqulliridin məlum puloqa setiwaloqan, Xəkəmdiki bir yərlikkə qoyuldi. □ ■

17 Lekin Huda İbrahimoqa əsli kıloqan wəding wakti yeqinlaxkanda, Misirda turuwatqan *İsrail* həlkining nopusi heli kəpəygənidi. □ ■

18 U waqıtta, Yüsüptin həwiri bolmioqan yengi bir padixah Misirda təhtkə qıktı. ■

19 Bu padixah qowmimizoqa hiylə-mikirlər bilən muamilə kılıp, ata-bowilirimizni ezip horlidi, hətta ularni öz bowaklırini həyat qaldurmaslıki üqün taxliwetixkə məjbur kildi.

20 Musa mana xu qaqlarda tuquloqanidi. U Hudaning aldidə alahidə yekimlik bala bolup, atisining öyidə üq ay bekıldi. □ ■

21 Keyin u sirtka qoyup qoyuloqanda, Pirəwnning kızi uni *sudin* elip, öz oqlı kılıp

---

■ 7:15 Yar. 46:5; 49:33. □ 7:16 «**ularning jəsətliri keyin ... Xəkəmdiki bir yərlikkə qoyuldi**» — «Yar.» 49:29-32ni kərüng. İstipan muxu yərdə bu ixlarning təpsilatlırini bək kıskartiwetidu. ■ 7:16 Yar. 23:16; 50:13; Mis. 13:19; Yə. 24:32. □ 7:17 «**Huda İbrahimoqa əsli kıloqan wəding wakti yeqinlaxkanda...**» — «Huda kıloqan wədə» bolsa Hudaning «Sening nəsiliring u yərdin qıkip, bu yərdə Mening ibadət-hizmitimdə holdu» degən wədisi (7-ayətni kərüng). ■ 7:17 Mis. 1:7; Zəb. 105:24. ■ 7:18 Mis. 1:8 □ 7:20 «**Musa...Hudaning aldidə alahidə yekimlik bala...**» — Musaning rohiy jəhəttiki bəzibir alahidilikini kərsitidu («Mis» 2:2). ■ 7:20 Mis. 2:2; 6:19; Qəl. 26:59; 1Tar. 23:13; İbr. 11:23.

qong kildi. □

<sup>22</sup> Musa Misirliklarning barlik bilim-hökmiti bilän tərbiyilini, sözdə wə əməldə intayin qabiliyətlik adəm bolup çiqti.

<sup>23</sup> Lekin uning tuquloqiniqə kirik yil toxkanda, öz qerindaxliri bolqan Israillarning haliqə yetix niyitigə kəldi. □ ■

<sup>24</sup> U ulardin birining uwal qilinip bozək qiliniwatkanlikini kərüp, uni qoşdaq, harlanqan kixi üqün intikam elip harliqəqi Misirlikni öltürdi.

<sup>25</sup> Qünki u öz qerindaxlirini: — Huda mening qolum arqilik bizgə qutquzux yolini aqқан döp qüxinidiqə, döp oyliqanidi. Lekin ular buni qüxənmidi.

<sup>26</sup> Ətisi, Musa ularning arisidiki bir urux-jedəlni kərüp, arisiqə kirip yaraxturmaqçi bolup: Silər qerindax turup, nemixka bir-biringlarqə yolsizlik qiliwatisilər? — dedi.

<sup>27</sup> Birəq qerindixini yolsiz bozək qiloqan kixi uni qətkə ittiriwetip: — Kim seni bizgə bax həm sorəqçi bolsun dəptu?! ■

<sup>28</sup> Menimu tünügünki Misirlikni öltürgəndək

---

□ **7:21 «Keyin u sirtka qoyup qoyuloqanda...»** — muxu yərdiki «sirtka qoyup qoyux» degən ibarə 19-ayəttə: (hayat qaldurmasliqi üqün) «**taxliwetix**» döp tərjimə qilinidu. Əmma Musaning ata-anisning bowəqka (Musaqə) bolqan barlik muamilisi, jümlidin «sirtka qoyux»i iman-ixənq bilən boldi. «Ibr.» 11:23ni, «Mis.» 2-babni kərüng. «**Pirəwnning qizi uni sudin elip...**» — «Mis.» 2-babni kərüng. □ **7:23 «öz qerindaxliri bolqan Israillarning haliqə yetix...»** — grek tilida «öz qerindaxliri bolqan Israillarni yoqlax...». ■ **7:23** Mis. 2:11-15. ■ **7:27** Mat. 21:23; Ros. 7:35; 4:7.

öltürməkqimusən? — dedi. ■

<sup>29</sup> Musa bu sözni anglap qorqup, Misirdin qeqip Midiyan zeminiqqa berip, u yərdə musapir bolup turup qaldi. U xu yərdə ikki oqul pərzənt kərđi. □

<sup>30</sup> Kiriq yil toxkandin keyin, Sinay teqining yenidiki qəldə, kəyüwatqan bir qatqallikning ot yalkunida bir pərixta uningqqa kəründi. ■

<sup>31</sup> Bu oqayibanə kərünüxnı kərgən Musa uningqqa intayin həyran bolup qaldi; buning qandaq ix ikənlikini biləy dəp yeqinraq barqanda Pərwərdigarning awazi anglinip:

<sup>32</sup> «Mən sening ata-bowiliringning Hudasi, yəni Ibrahım, Ishaq wə Yakupning Hudacidurmən» dedi. Musa qorqunqta titrəp, qaraxkimu jür'ət kilalmidi. ■

<sup>33</sup> Pərwərdigar uningqqa yənə: — Ayiqingni seliwət; qünki sən turuwatqan yər mukəddəstur. ■

<sup>34</sup> Mən dərəkəkət Misirda turuwatqan həlqimning harliniwatqanlikini kərdüm, ularning nalə-pəryadlirini anglidim. Xunga mən ularni elip qıkkili qüxtüm. Əmdi barqin, mən seni Misiroqqa əwətəy!» dedi. ■

<sup>35</sup> Mana həliki kixilər: «Kim seni bizgə bax həm soraqqi bolsun dəptu!?» dəp rət qiloqan

---

■ 7:28 Mis. 2:14. □ 7:29 «Musa bu sözni anglap qorqup, Misirdin qeqip Midiyan zeminiqqa berip...» — uning qorqidioqanlikining səwəbi Misirlikning öltürülgənlikining axkarilanoqanliki boluxi kerək. Lekin ahirda uning Misirni taxlap ketixi qorqunqtin əməs, bəlki imandin idi ( yənə «Mis.» 2-babni, «Ibr.» 11:27ni kərüng). ■ 7:30 Mis. 3:2 ■ 7:32 Mis. 3:6; Mat. 22:32; Ibr. 11:16. ■ 7:33 Mis. 3:5, 7, 8, 10; Yə. 5:15. ■ 7:34 Mis. 3:2-10.

dəl muxu Musani, Huda uningōa qatqallikta kōringən p̄erixtining kōli bilən Israillarōa hēm bax hēm kutkuzōuqi boluxka əwətti.

<sup>36</sup> Ənə xu Musa həlkə yetəkqilik k̄ilip, ularni *Misirdin* q̄ikardi hēmdə Misir zeminida, Kizil dengizning boyida wə k̄irik yilni ət̄küzgən q̄əldə karamətlərni wə mōjizilik alamətlərni k̄ersətti.

□ ■

<sup>37</sup> Ənə xu Musa əzi Israillarōa: «Huda k̄erindaxliringlar arisidin manga ohxax bir p̄əyōəmbərni tiklōydu» degənidi. □ ■

<sup>38</sup> Q̄əl-bayawandiki jamaətkə hēmrah bolōan, Sinay teq̄ida əzigə s̄əz k̄ilōan p̄erixtə bilən billə bolōan, ata-bowilirimiz bilən billə bolōan hēmrah dəl ənə xu idi; h̄ayatlik bəhx yət̄küzidōan wəh̄iyələrni bizgə yət̄küzūx ūq̄un k̄obul k̄ilōuqi bolōan dəl ənə xu idi; ■

<sup>39</sup> xundak bolsimu, ata-bowilirimiz uningōa itaət k̄ilixni halimay, uni q̄ətkə k̄ek̄ip, k̄englidə Misirōa k̄aytixni arzu k̄ildi;

<sup>40</sup> xunga ular H̄arunōa: — «Bizgə yol baxlaydōan ilahlarni yasap bərgin! Q̄unki bizni Misir zeminidin elip q̄ik̄kan h̄eliki Musaning nemə

---

□ **7:36** «...xu Musa həlkə yetəkqilik k̄ilip, ularni Misirdin q̄ikardi hēmdə Misir zeminida, Kizil dengizning boyida wə k̄irik yilni ət̄küzgən q̄əldə karamətlərni wə mōjizilik alamətlərni k̄ersətti» — bu iqlar «Misirdin q̄ik̄ix» hēm «Q̄əl-bayawandiki s̄əp̄ər»diki uluq̄ temadur. ■ **7:36** Mis. 7; 8; 9; 10; 11; 13; 14; 16:1; Q̄an. 1:3. □ **7:37** «Huda k̄erindaxliringlar arisidin manga ohxax bir p̄əyōəmbərni tiklōydu» — «Q̄an.» 18:15. ■ **7:37** Q̄an. 18:15,18; Yh. 1:46; Ros. 3:22; Mat. 17:5. ■ **7:38** Mis. 19:3; Gal. 3:19.

bolup kətkənlikini biləlmiduk» dedi. □ ■

41 Xuning bilən xu künlərdə ular mozay xəklidə bir but yasap, bu məbudka atap kurbanlik sundi. Xundak kılıp ular öz kolliri bilən yasioqan bir nərsini huxal-huramlıq bilən təbrikləxkə kirixti.

42 Lekin Huda ulardin yüzini örüp, ularni asmandiki yultuz qoxunliriqqa qoxunuxka qoyup bərdi. Xuning bilən pəyoqəmbərləning muqəddəs yazmisida pütülgədək, *Huda ularni mundak əyiblidı: —*

«Silər qəl-bayawanda boləqan kırık yil jəryanida kıləqan kurbanlik-hədiyələrini həkikətən Manga elip kəlgənmusilər, i Israil jəməti? ■

43 Bərək, silər qoxunux üqün yasioqan məbudlar, yəni «Molok»ning qediri həm butung boləqan «Rəmfan»ning yultuz bəlgisini kətürüp mangdinglar; əmdi Mən silərnı əsir kılıp Babildin yırakka sürgün kıldurimən». □ ■

44 Ata-bowilirimiz qəldin kəzgən waqtida, «həküm-guwahlik» qediri ularning otturisida tikləngənidi; u dəl Musoqa səz-kalam Yətküzgüqining buyruqinidək, kərsitilgən

---

□ **7:40 «xunga ular Hərunoqa...»** — Hərun Musaning akisi. **«xunga halayik»** Hərunoqa: — «Bizgə yol baxlaydıqan ilahlarnı yasap bərgin! Qünki bizni Misir zeminidin elip qıqқан həlikə Musaning nemə bolup kətkənlikini biləlmiduk» dedi — bu wəkə Musa pəyoqəmbər Sinay teqidin tehi qüxmigən waqtta boləqanidi («Mis.» 32-bab). ■ **7:40** Mis. 32:1,23.

■ **7:42** Am. 5:25. □ **7:43 «... Bərək, silər qoxunux üqün yasioqan məbudlar, yəni «Molok»ning qediri həm butung boləqan «Rəmfan»ning yultuz bəlgisini kətürüp mangdinglar; əmdi Mən silərnı əsir kılıp Babildin yırakka sürgün kıldurimən»** — «Am.» 5:25-27. ■ **7:43** Am. 5:26,27.

örnək boyiqə yasaloqanidi. □ ■

45 Xu ibadət qedirini ata-bowilirimiz ilgiridik-  
ilərdinmu igidarqilixğa tapxurup, Yəxuaning  
yetəkqilikidə, Huda ularning aldidila qoqliqan  
əllərninq zeminlirini besiwaloqinida, uni bu  
yərgə elip kəlgən; qedir xundakla *padixah*,  
Dawutning zamanioqığə turoqan. □ ■

46 Dawut Hudaning xapaitigə erixip, Yaqupning  
Hudasi üqün bir muqim makan selixka ijazət  
sorioqan. □ ■

47 Birak keyin, *Huda* üqün ibadəthana saloqan  
*Dawut əməs*, əməliyəttə Sulayman boldi. □ ■

48 Həlbuki, Həmmidin Aliy Boluquqi insanning  
qolliri bilən yasioqan makanlarda turmaydu;  
huddi pəyoqəmbər mundak deginidək: —■

49 «Asmanlar Mening təhtim,  
Zemin bolsa ayaqlirimoqa təhtipərdur,  
Əmdi Manga kəndak əy-imarət yasimakqisilər?

---

□ **7:44 «höküm-guwaqlik» qediri** — yəni «ibadət qediri»;  
«Mis.» 16:34 wə izahatini kəring. «**u dəl Musaoqa səz-kalam  
Yətküzgüqining buyruoqinidək, kərsitilgən örnək boyiqə  
yasaloqanidi**» — «səz-kalam Yətküzgüqi» — Hudaning Əzi,  
əlwəttə. ■ **7:44** Mis. 25:40; Ibr. 8:5. □ **7:45 «keyin  
Yəxuaning yetəkqilikidə...»** — Yəni Yəxua pəyoqəmbərninq  
yetəkqilikidə. ■ **7:45** Yə. 3:14. □ **7:46 «Yaqupning Hudasi  
üqün bir muqim makan selixka ijazət sorioqan** — grek  
tilida «Yaqupning Hudasi üqün bir muqim makan tepixka ijazət  
sorioqan» («2Sam.» 7-babni kəring). ■ **7:46** 1Sam. 16:1; 2Sam.  
7:2; 1Tar. 17:1; Zəb. 89:19-21; 132:5; Ros. 13:22. □ **7:47  
«Birak keyin, Huda üqün ibadəthana saloqan Dawut əməs,  
əməliyəttə Sulayman boldi**» — «1Pad.» 5-6-babni kəring.  
■ **7:47** 1Pad. 6:1; 1Tar. 17:12. ■ **7:48** 1Pad. 8:27; Ros. 17:24.

Manga qandak yەر aramgah bolalaydu?■

<sup>50</sup> Bularning hëmmisini Mening qolum yaratqan әmәsmidi?»□ ■

<sup>51</sup> — Әy, boyni kattik, yüriki wә kuliki hәtnisiz bolqanlar! Silәр Mukәddәs Roh bilән daim qarxilixisilәр; silәр ata-bowiliringlar nemә qilqan bolsa, xuni ohxax kiliwatisilәр! ■

<sup>52</sup> Pәyoqәmbәrlәrdin zadi kәysisioqa ata-bowiliringlar ziyankәxlik kilip bakmioqan? Xundak kilip ular «Hәkkaniy Bolquqi»ning kelidioqanlikini aldın jakarliuqilarni öltürүxkән. Әmdi u özi hәzir kәlgәndә, silәр uningqa satkunluk kilquqi wә katil bolup qiqtinglar, □

<sup>53</sup> I silәр Tәwrat qanunini pәrixtilәrning әmri-tapilioqanliri bilән tapxuruwelip turup, uningqa әmәl kilmioquqilar!»■

### *Istipanning qalma-kesәk kilinixi*

<sup>54</sup> *Istipanning* bu sözlirini angliqan *aliy kengәxmidikilär* yürikiqә *hәnjär* sanjiloqandәk bolup, uningqa qixlirini oququrlatti.

■ **7:49** 2Tar. 6:33; Yәx. 66:1, 2; Mat. 5:34; 23:22.

□ **7:50** «Asmanlar mening tähtim, zemin bolsa ayaqlirimioqa tähtipәrdur, әmdi Manga qandak öy-imarät yasimakqisilәр? Manga qandak yәр aramgah bolalaydu? Bularning hëmmisini Mening qolum yaratqan әmәsmidi?»

— «Yәx.» 66:1-2. ■ **7:50** Yәx. 66:1-2; Yar. 1:4.

■ **7:51** Nәh. 9:16,17; Yәр. 6:1. □ **7:52** «xundak kilip ular «Hәkkaniy Bolquqi»ning kelidioqanlikini aldın jakarliuqilarni öltürүxkән. Әmdi u özi hәzir kәlgәndә, silәр uningqa satkunluk kilquqi wә katil bolup qiqtinglar,...»

— «Hәkkaniy Bolquqi» Әysani kәrsitidu. ■ **7:53** Mis. 19:3; 24:3; Yh. 7:19; Gal. 3:19; Ibr. 2:2.

55 Lekin u bolsa Mukəddəs Rohqa toloqan, kəzlidirini kəkkə tikip, Hudaning julasini, xundakla uning ong yenida Əysaning turoqanlikini kərup,

56 — Karanglar! Asmanlar eqilip, Insan'oqlining Hudaning ong yenida turoqanlikini kəruwatimən! — dedi.

57 Ular buningqa kulaklirini kolliri bilən etiwelip, awazini kattik kətürüp warkirixip birliktə uningqa yopurulup keliwidi,

58 uni xəhərning sirtioqa ittirip qikirip, qalma-kesək kilixqa baxlidi. *Uni ərz kiloqan* guwahqilar *uni qalma-kesək kilixtin awwal* qapanlirini Saul isimlik bir yaxning puti aldida koyup koyuxti.

□ ■

59 Ular Istipanni qalma-kesək kiloqinida u: — I Rəb Əysa, mening rohimni kobul kiloqaysən! — dəp nida kildi. ■

60 Andin u tizlinip turup kattik awaz bilən: — I Rəb, bu gunahning hesabini ulardin almiqaysən, — dedi. U bu səzni kilip bolupla jan üzup uhlap kətti. ■

## 8

□ 7:58 «**Uni ərz kiloqan guwahqilar uni qalma-kesək kilixtin awwal qapanlirini Saul isimlik bir yaxning puti aldida koyup koyuxti**» — Təwrat qanuni boyiqə birsi ölümgə məhkum bolsa uningqa ərz kiloqan guwahqilar birinçi bolup tax etixi kerək idi («Qan.» 17:7). ■ 7:58 1Pad. 21:13; Luqa 4:29. ■ 7:59 Zəb. 31:5; Luqa 23:46. ■ 7:60 Mat. 5:44; Luqa 23:34; 1Kor. 4:12.

*Saulning etiqadqilaroqa ziyankaxlik qilixi*

<sup>1</sup> Istipanning oltürüluxini Saulmu kollaytti. Xu kündin baxlap, Yerusalemdiki jamaatkə qaritiloqan dəhxətlik ziyankaxlik kozoqaldi. Rosullardin baxqa barliq jamaattikilər Yəhudiya wə Samariyaning hərқaysi yurtlirioqa tarkilip ketixti.■

<sup>2</sup> Bəzi ihlasmən kixilər Istipanni dəpnə kilip, uningoqa қattiq yioqa-zarlarni kətürüxti.■

<sup>3</sup> Lekin Saul jamaatkə wəyranқilik selip, oymu-öy ahturup, ər-ayaloqa қarimay ularni sərəp қikip zindanoqa taxlidi.■

*Hux həwəarning Samariya əlkisigə yetip berixi*

<sup>4</sup> Əmdi tarkilip kətkənlər tarқaloqan yurtlarda kezip sөz-kalamning hux həwirini jakarlidi.■

<sup>5</sup> Ularning iqidin Filip bolsa Samariyaning məlum bir xəhirigə berip, yərlik kixilərgə Məsihni jakarlidi.

<sup>6</sup> Top-top kixilər uni anglap həmdə u kərsətkən məjizilik alamətlərnə kərüp, bir jan bir dili bilən uning sөzlrigə қulақ saldi.

<sup>7</sup> Qünki napak roqlar bolsa, qarplixiwaloqan kixilərdin қattiq warkirioqiniqə қikip kətti. Nurоqun paləq, tokurlarmu sakaytildi;■

<sup>8</sup> zor xad-huramlıq xu xəhərnə қaplıdi.

<sup>9</sup> U xəhərdə əsli jadugər-sehırgərlik bilən xuoqulliniwatқan Simon isimlik bir adəm bar idi;

■ **8:1** Ros. 11:19; 22:20. ■ **8:2** Yar. 23:2; 50:10; 2Sam. 3:31

■ **8:3** Ros. 9:1; 22:4; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

■ **8:4** Mat. 10:23; Ros. 11:19. ■ **8:7** Mar. 16:17; Ros. 5:16; 16:18; 19:11.

u xu yol bilən pütkül Samariyedikilərni hang-tang qaldurup, özini qaltis zat kərsətməkqi bolup kəlgənidi. ■

<sup>10</sup> Pekirdin tartip ambaloıqə ularning həmmisi uningəa ihlas kılıp qaraytti wə «Hudaning uluq küq-kudriti mana xu!» deyixətti.

<sup>11</sup> Halayık uningəa xundak ihlas kılıxi uning uzundin beri jadugər-sehırgərlikı bilən ularni hang-tang qaldurup kəlgənlikı tüpəylidin idi.

<sup>12</sup> Lekin əmdi Filip Hudaning padixahlıkı wə Əysa Məsihning nami toqrisidiki hux həwərnı jakarlıqınida ular uning səzlırigə ixəndi wə ərlər bolsun, ayallar bolsun qəmüldürüxnı qobul kildi.

<sup>13</sup> Simon özimu ixəndi. U qəmüldürülgən bolup, həmixə Filipning yenida yürdi həmdə *Filip* kərsitiwatқан möjizilik alamətlər wə kudrətlik ixlarəa qarap, intayın həyran boldi.

<sup>14</sup> Yerusalemdiki rosullar Samariyəliklərnıng Hudaning səzını qobul kıləanlikını anglap, Petrus bilən Yuhannani ularəa əwətti;

<sup>15</sup> ikkiylən u yərgə qüxüxi bilənla, ularni Mukəddəs Rohning ata kılınəuqisi bolsun dəp dua kildi.

<sup>16</sup> Qünki Mukəddəs Roh tehi ularning heqkaysisioə qüxmigənidi; ular pəkət Rəb Əysaning nami bilən qəmüldürülgənidi.

<sup>17</sup> Petrus bilən Yuhanna ularning üstigə kolini təgküzüxi bilən, Mukəddəs Roh ularəa ata

kilindi. □ ■

<sup>18</sup> Lekin Simon Mukəddəs Rohning rosullarning qolini təgküzüp qoyuxi bilən ata kilinoqanlikini kərup, ularoqa pul təngləp:

<sup>19</sup> — Bu küq-қudrəttin mangimu beringlarki, mənmu hərkimning üstigə қollirimni təgküzсəм, uningoqa Mukəddəs Roh, ata kilinsun, — dedi.

<sup>20</sup> Lekin Petrus uningoqa mundaq jawab bərdi: — Hudaning bu iltipatini puloqa setiwaloqili bolidu, dəp oyliqining üqün, pulung sən bilən təng həlakətkə barsun! ■

<sup>21</sup> Sening bu ixta heq həssəng yaki nesiwəng yoktur! Qünki sening niyiting Huda aldida durus əməs!

<sup>22</sup> Xunga, bu rəzillikingdin towa kilip, Rəbtin, mumkin bolsa kənglümdiki bu niyitim kəqürüm kilinoqay, dəp etün!

<sup>23</sup> Qünki sening aqqıq həsətkə tolup, həққaniysizliқning asaritida ikənliqing manga məlum.

<sup>24</sup> Simon ularoqa:

---

□ **8:17 «Petrus bilən Yuhanna ularning üstigə qolini təgküzüxi bilən, Mukəddəs Roh ularoqa ata kilindi»** — bu qong ix idi. Əslidə Yəhudiylar wə Samariyəliklər bir-birigə bək əq idi, heqқandaқ bardi-kəldi қilmaytti. Samariyəliklər Mukəddəs Rohni qobul қilixi üqün Filip («yerim grek»)ning qolini əməs, bəلكi sap ikki Yəhudiyning qolini ularoqa təgküzüxini kəmtərlik bilən qobul қilixi kerək idi. Sap ikki Yəhudiymu hazır əzini təwən tutup, қollirini «napak Samariyəliklər»ning bexiqə qoyuxi kerək. «Yuhanna» 4-bab, «Matta»ning «қoxumqə səz»idiki 16:19 toqruluk izahatimizni wə «Gal.» 3:28ni kəring. ■ **8:17** Ros. 6:6; 13:3; 19:6; 1Tim. 4:14; 5:22; 2Tim. 1:6. ■ **8:20** Mat. 10:8.

— Mən üçün Rəbdin ötününglarki, silər eytkan ixlardin heqbiri beximoqa kəlmigəy! — dedi.□

<sup>25</sup> Petrus bilən Yuhanna yənə xu yərdə agah-guwahlıq berip Rəbning söz-kalamini yətküzgəndin keyin, Samariyəning nuroqun yeza-kəntlirigə berip hux həwər yətküzgəq, Yerusalemoqa kaytip kətti.

### *Filip wə Efiopiyilik əməldar*

<sup>26</sup> Xu waqıtta, Hudaning bir pərixtsi Filipka:

— Ornungdin turup jənobka qarap Yerusalemdin Gaza xəhirigə mangidioqan yol bilən mang! — dedi (xu yol qəldiki yoldur).

<sup>27-28</sup> Xunga Filip ornidin turup yoləqə qıkti. Wə mana, yolda Efiopiyə ayal padixahi Kandasning bir əməldari, pütkül həzinigə məs'ul Efiopiyəlik aqwat wəzir turatti. U Yerusalemoqa Hudaqa ibadət kılqılı barqanidi; hazır kaytix yolida əzining jəng hərwisida olturup, Yəxaya pəyoqəmbərning yazmisini okuwatatti.

<sup>29</sup> Roh Filipka:

— Bu hərwining yenioqa berip uningəqə yeqinlaxkin, — dedi.□

□ **8:24 «Simon ularəqə: — Mən üçün Rəbdin ötününglarki, silər eytkan ixlardin heqbiri beximoqa kəlmigəy! — dedi»** — bəzi qədimki tarixiy hatirilər boyiqə, Simon keyin hux həwərgə əxəddiy düxmən bolup qıqқан. □ **8:29 «Roh Filipka: ... — dedi»** — «Roh» — Muxəddəs Roh, əlwəttə. **«Bu hərwining yenioqa berip uningəqə yeqinlaxkin»** — grek tilida «Berip əzüngni bu hərwiəqə qoxkin».

<sup>30</sup> Filip yügürüp berip, *wəzirning* Yəxaya pəyoqəmbərning yazmisidin oquwatқанlirini anglap, uningdin:

— Oquwatқiningizni qūxiniwatamsiz? — dəp soridi.

<sup>31</sup> Wəzir uningqə:

— Biri manga qūxəndürüp bərmisə, mən қандақmu qūxinələymən?! — dəp, Filipni hərəwisioqə qıqıp yenida olturuxқа өtündi.

<sup>32</sup> U oquwatқан yazma қismi bolsa:

«U goya boquzlxaxқа yetiləp mengiloqan қoydək boquzlxaxқа elip mengildi,

Қırқioquqi aldida ün-tinsiz yatқан қozidək, u zadila eoқiz aqmidi.

<sup>33</sup> U horlinidu, u hək soraktin məhrum boldi, Əmdi uning əwladini kimmu bayan қilalisun?! Qūnki həyati yər yüzidin elip ketildi». □ ■

<sup>34</sup> Aqwat Filiptin:

— Dəp bərsingiz, pəyoqəmbərning bu səzi kimgə қaritip eytiloqan? Əzigimu yaki baxқа bir-sigimu? — dəp soridi.

<sup>35</sup> Filip aqzini eqip xu yazmining xu қismidin baxlap, uningqə Əysa toқrisidiki hux həwərnı jakarlap bərdi. □ ■

---

□ **8:33** «.... U horlinidu, u hək soraktin məhrum boldi, əmdi uning əwladini kimmu bayan қilalisun?! Qūnki həyati yər yüzidin elip ketildi» — «Yəx.» 53:7-8. ■ **8:33** Yəx. 53:7, 8. □ **8:35** «uningqə Əysa toқrisidiki hux həwərnı jakarlap bərdi» — grek tilida: «U uningqə Əysani hux həwər dəp jakarlap bərdi». ■ **8:35** Luқа 24:45.

36-37 Ular yolda ketiwetip, su bar bir yergə kəlgəndə, aqwat:

— Mana bu yərdə su bar ikən. *Muxu yərdila qəmüldürülüxümgə kandaq tosaləu bar?* — dedi.■

38 U hārwinı tohtitixni buyrudi. Filip wə aqwat ikkisi billə suqə qüxüp, uni qəmüldürdi.

39 Ular sudin qıqkanda, Rəbning Rohi Filipni kətürüp elip kətti. Aqwat uni kayta kərmidi, əmma u xadlinip yolini dawamlaxturdi.

40 Filip bolsa Axdod xəhiridə pəyda boldi; u xu yurtni kezip, xu yərdin Kəysəriyə xəhorigə kəlgüqə boləqan həmmə xəhərlərdə hux həwər jakarlidi.□

## 9

### *Saulning Əysaqa etikad qilixi*

1 Əmma xu *qaqlar* Saul hər nəpəsidə Rəbning muhlisliroqə tehiqə izqil kiroqinqilik təhditliri seliwatqan pəyt idi. U Bax kaħinning aldioqə berip,□ ■

2 Dəməxk xəhiridiki sinagoglaroqə təwsiyə hetı yezip berixni soridi. Xundak boləqanda, u Dəməxktə *Məsih* yolidikilərdin birərsini, məyli

---

■ **8:36-37** Ros. 10:47. □ **8:40** «**Filip bolsa Axdod xəhiridə pəyda boldi**» — «Axdod xəhiri» grek tilida «Azotus xəhiri».

□ **9:1** «**Saul hər nəpəsidə Rəbning muhlisliroqə tehiqə izqil kiroqinqilik təhditliri seliwatqan pəyt idi**» — grek tilida «Saulning hər nəpəsliri Rəbning muhlisliroqə tehiqə izqil kiroqinqilik təhditliri bolup,...». ■ **9:1** Ros. 8:3; 22:4; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

ər bolsun, ayal bolsun tepiwalsila, baqlap tutkun kilip, Yerusalemoqa elip kelixkə ruhsət bolatti.□

<sup>3</sup> Saul yoloqa qikip, Dəməxk xəhiringə yekinlaxkanda, tuyuksiz asmandin küqlük bir nur qüxüp, uning ətrapini yorutuwətti.■

<sup>4</sup> U yərgə yikildi wə əzigə:

— Saul, Saul! Manga nemixka ziyankəxlik kilisən? — degən bir awazni anglidi.□

<sup>5</sup> — I Rəb, sən kimsən? — dəp soridi u.

Awaz: — Mən sən ziyankəxlik kiliwatkan Əysadurmən.■

<sup>6</sup> Ornungdin tur, xəhərgə kir, nemə kilixing kerəkliki sanga eytip berilidu» — dedi.■

<sup>7</sup> Uning bilən billə mangoqan adəmlər awazni anglisimu, heqkimni kerəlmigəqkə, xu yərdə ün qikiralmay turupla qaldi.■

□ **9:2 «Məsih yolidikilər»** — muxu yərdə grek tilida pəkət «yol»dikilər» deyilidu (qünki etiqadning pəkət birla yoli bardur). **«Dəməxk xəhirediki sinagolaroqa təwsiyə heti yezip berixni soridi. Xundak bolqanda, u Dəməxktə Məsih yolidikilərdin birərsini... tepiwalsila, baqlap tutkun kilip, Yerusalemoqa elip kelixkə ruhsət bolatti»** — Saul tutmaqçi bolqanlar Məsihgə etiqad qilqan Yəhudiyarla idi (uning Yəhudiy əməsləning Məsihkə etiqad kilixidin heq həwiri bolmisa kerək). Dəməxktiki sinagolar Dəməxk xəhiringə baxqurmioqan, əlwəttə. Lekin xəhərdə Yəhudiyarlarning təsiri heli küqlük bolqaqqa (23-ayətni kəring) Saul Yəhudiy ixəngüqiləni tutmaqçi bolsa, ularning yardimini yaki ruhsitini sorimisa bolmaytti. ■ **9:3** Ros. 22:6; 26:31; 1Kor. 15:8; 2Kor. 12:2. □ **9:4 «Saul, Saul!»** — adəmnin ismini ikki kətim qakirix bolsa rəbning uningə bolqan qongqur mehir-muħəbbitini wə əzigə tolimu əziz ikənlikini kərsitidu. ■ **9:5** Ros. 5:39. ■ **9:6** Luqa 3:10; Ros. 2:37; 16:30. ■ **9:7** Dan. 10:7.

<sup>8</sup> Saul yerdin turup, kəzlrini eqip qaridi, lekin heq nərsini kərəlmidi. Həmrəhliri uni qolidin yetiləp Dəməxkkə elip kirdi.

<sup>9</sup> U üq küngiqə kəzi kərməs bolup nə yemidi nə iqmidi.

<sup>10</sup> Dəməxktə Ananiyas isimlik məlum bir muhlis bar idi. Rəb uningqa bir oqayibanə kərünüxtə kərünüp uni:

— Ananiyas! — dəp qakirdi.

— Mana mən, i Rəb, — dəp jawab bərdi u.

<sup>11</sup> Rəb uningqa:

— Sən dərhal «Tüz» dəp ataloqan koqioqa berip, Yəhudaning əyidin Tarsusluq Saul isimlik birini sorap tap; qünki mana, u dua-tilawət kıliwatidu.

<sup>12</sup> U dua kıliwatkinida, oqayibanə kərünüxtə Ananiyas isimlik bir kixining kelip, kəzini kəridioqan kilix üqün üstigə qolini təgküzgənlikini kərdi, — dedi.

<sup>13</sup> Ananiyas:

— I Rəb, mən bu adəmning həwirini nuroqun kixilərdin anglidim, u Yerusalemdiki muqəddəs bəndiliringgə xunqə kəp ziyan-zəhmət yətküzgən! □ ■

<sup>14</sup> Həzir u muxu yərdə namingqa nida kıloqanlarning həmmisini tutup baqlax üqün

■ **9:11** Ros. 21:39; 22:3. □ **9:13** «u Yerusalemdiki muqəddəs bəndiliringgə xunqə kəp ziyan-zəhmət yətküzgən!» — Injilda «muqəddəs bəndilər» degən ibarə kəp yərlərdə ixli-tilgən. U grekqidə «muqəddəslər» dəp ipadiliniidu. «Təbirilər»də eytkinimizdək, «muqəddəs» degən səz «Hudaqqa ataloqan», «Hudaqqa has», «Hudaqqa məhsus ayriloqan» degən mənini bildüridu. ■ **9:13** Ros. 9:1; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

bax kahinlardin hokuk aptu — dedi.

<sup>15</sup> Lekin Rəb uningqa:

— Bariwər! Qünki u namimni əllərning wə ularning padixahlirining həm Israillarning aldida ayan kılıx üqün özümge əlahidə tallıoan bir əswabtur. □ ■

<sup>16</sup> Qünki mən uningqa namim üqün qanqilik azab-okubətlərni tartixining muqərrər ikənlikini ayan qilimən, — dedi.■

<sup>17</sup> Buning bilən Ananiyas berip, xu oygə kirdi; u qollirini Saulning üstigə təgküzüp uningqa:

— Qerindax Saul, Rəb, yəni bu yərgə keliwatқан yolungda sanga kərüngən Əysa, kəzliringni kərələydiqan bolsun dəp wə sening Mukəddəs Rohqa tolduruluxung üqün meni xəhsən əzi əwətti, — dewidi, ■

<sup>18</sup> Saulning kəzliridin huddi belik qasirikidək bolqan bir nərsilər quxüp, kəzliri eqilip kərələydiqan boldi. U ornidin turup, qəmüldürüxni qobul qildi.

<sup>19</sup> U oqizalanoqandin keyin, qıwwətinip maqduroqa kirdi.

### *Saulning Dəməxktə hux həwər jakarlıxi*

<sup>20</sup> Saul Dəməxktiki muhlislarning yenida birnəqqə kün turdi wə waqitni otküzməy

□ **9:15** «... u namimni əllərning wə ularning padixahlirining həm Israillarning aldida ayan kılıx üqün...» — grek tilida «... u namimni əllərning wə ularning padixahlirining həm Israillarning aldida kətürüx üqün...». «Əllər» — yat əllər, Yəhudiy əməslər. ■ **9:15** Ros. 13:2; 22:21; Rim. 1:1; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:1. ■ **9:16** Ros. 21:11; 2Kor. 11:23. ■ **9:17** Ros. 22:12.

sinagoglarga kirip, «U xixi Hudaning Ooqlidur» döp Əysani jakarlawka baxlidi.

<sup>21</sup> Uni angliqanlar sözliridin intayin həyran boluxup:

— Bu adəm Yerusalemda bu namoğa nida kılouqilarni kattik wəyran kılouan heliki adəm əməsmu? Bu yərgimu muxundaklarni baqlap bax kahinlarğa tutup berix məksitidə kəlgənmidu? — deyixti.

<sup>22</sup> Lekin Saulning qayil kılıx küqi barqanseri exip, Əysaning Məsih ikənlikini ispatlap Dəməxtiki Yəhudiylarni parakəndiqilikkə qəmdürdi. □

<sup>23</sup> Kəp künlərdin keyin, Yəhudiylar Saulni yokatmaqka qəst kılmaqqi boldi.

<sup>24</sup> Lekin Saul ularning suyikəstidin həwər tapti; uni tutup öltürəx üqün ular keqə-kündüz xəhəring qowuqlirida paylap yürdi. ■

<sup>25</sup> Lekin muhlislar bir küni keqidə uni qong sewətkə olturoquzup, sepil *kamaridin* qüxürdi. □ ■

### *Saul Yerusalemda*

<sup>26</sup> Saul Yerusalemoğa yetip berip, u yərdiki muhlislarğa qoxulmaqqi boldi, lekin ularning

---

□ **9:22 «Saulning qayil kılıx küqi barqanseri exip,...»** — yaki, «Saul barqanseri küqləndürölüp,...». **«Dəməxtiki Yəhudiylarni parakəndiqilikkə qəmdürdi»** — yaki «Dəməxtiki Yəhudiylarni buni rət kılıxka amalsiz qaldurdi».

■ **9:24** 2Kor. 11:32.

□ **9:25 «uni ... sepil kamaridin qüxürdi»** — yaki, «uni... küngüridin qüxürdi». «2Kor.»

11:33nimu körüng. ■ **9:25** Yə. 2:15; 1Sam. 19:12.

həmmisi uning muhlis ikənlikigə ixənməy, uningdin qorqti. ■

27 Biraq Barnabas uni elip berip, rosullar bilən kərüxtürdi. U ularoqa Saulning Dəməxkning yolida Rəbni qandak kərgənlikini, Rəbningmu uningoqa gəp qiloqanlikini qüxəndürdi wə uning Dəməxktə Əysaning namida qandak jür'ətlik bilən səz-kalam yətküzgənlikini ukturdi. ■

28 Buning bilən, Saul Yerusalemda rosullar bilən billə oquq-axkarə yürüp, yürəklik halda Rəbning namida səz-kalam yətküzətti. □

29 U yənə grekqə səzlixidioqan Yəhudiylar bilənmu səzlixip munazirilixətti; nətijisi, ular uningoqa qəst qilməqci boldi.

30 Kərindaxlar bu ixtin həwər tepip, uni Kəysəriyə xəhirigə elip berip, andin u yərdin Tarsus degən xəhərgə yoloqa saldi.

31 U qaoqda, pütkül Yəhudiyə, Galiliyə wə Samariyədiki jamaətlər *bir məzgil* tinqlikka erixip, *etiqadta* quruldi; Rəbning qorqunqida mengip, Mukəddəs Rohning rioqbat-təsəllisi bilən ularning sanlirimu baroqanseri kəpəyməktə idi.□

### *Petrus Lidda wə Yoppa xəhərliridə yaratqan məjizilər*

---

■ 9:26 Ros. 22:17. ■ 9:27 Ros. 11:25. □ 9:28 «Saul Yerusalemda rosullar bilən billə oquq-axkarə yürüp...» — grek tilida «Saul Yerusalemda rosullar bilən billə kirip-qikip...».

□ 9:31 «u qaoqda...» — baxqa birhil tərjimisi: «xuning bilən...» yaki «xunga...».

<sup>32</sup> Xu waqitlarda xundaq boldiki, Petrus h rkaysi jaylarni arilap y rg nd , Lidda x hiridiki muk dd s b ndil rnimu yoklaxka g xti.

<sup>33</sup> U y rd  u  neyas isimlik bir ad mni uqratti. Bu ad m pal q bolup, orun tutup yatkili s kkiz yil bolqanik n. □

<sup>34</sup> Petrus uning a:

—  neyas,  ysa, y ni M sih boluq ni seni sakaytidu. Ornungdin turup, palisingni yioixtur! — dedi.

U d rhal ornidin turdi.

<sup>35</sup>  neyasni k rg n Lidda x hiridiki w  Xaron rayonidikil rning h mmisi towa kilip R bg  baqlandi. □

<sup>36</sup> Yoppa x hirid  bolsa Tabita isimlik bir ayal muhlis bar idi (uning ismi grekqid  «Dorkas» idi). U h rdaim yahxi  m ll r w  h yr-sahaw tlik ixlaroqa beril tti. □

<sup>37</sup> Xu k nl rd  xundaq boldiki, u kes l bolup,  l p k tti. Kixil r j s tni yuyup,  st nki k w ttiki bir  yg  yatkuzup qoydi.

<sup>38</sup> Yoppa x hiri Lidda x hirig  yekin boluqaqka, Yoppadiki muhlislar Petrusning Liddada ik nlikini anglap, uning aldio a ikki ad m  w tti. Ular: «H yal bolmay yenimizoqa

---

□ **9:33 «orun tutup...»** — grek tilida «palas tutup...». □ **9:35 «...Xaron rayonidikil rning h mmisi towa kilip R bg  baqlandi»** — grek tilida «Xaron rayonidikil rning h mmisi ( z yolidin) burulup R bg  baqlandi». □ **9:36 «Yoppa x hiri»** — grek tilida ismi «Yoppa». H zirki ismi «Jaffa» yaki «Hayfa». **«...Tabita...Dorkas...»** — «Tabita» ibraniiy tilida, «Dorkas» grek tilida «j r n» deg n m nid .

kəlsəng!» — dəp yelindi.

<sup>39</sup> Petrus ornidin turup ular bilən billə Yoppağa bardı. Yoppağa yetip kelixi bilən ular uni üstünki kəwəttiki öygə baxlap qıktı. Barlıq tul ayallar Petrusning ətrafıya olixip, yığazar kılıxip uningə Dorkasning ular bilən billə boləqan waqtida əzlrigə tikip bərgən kənglək-kiyimlirini kərsitixti.

<sup>40</sup> Ləkin Petrus həmməylənni qıqiriwətip, tizlinip olturup dua kildi. Andin u jəsətkə qarap: — Tabita, ornungdin tur! — dedi.

Tabita kəzini eqip, Petrusni kərup, ornida olturdi.

<sup>41</sup> Petrus uningə kəlini uzitip uni yələp turoquzdi wə muqəddəs bəndilər bilən tul ayallarni qaqirip, Dorkasni ularəqə tirik tapxurup bərdi.

<sup>42</sup> Bu həwər pütkül Yoppağa tarkilip, nuroqun kixilər Rəbgə etikad kildi. □

<sup>43</sup> Xundak boldiki, Petrus Yoppada Simon isimlik bir kənqining öyidə uzun künlər turdi.

## 10

### *Rimlik yüzbexioğa pərixtning kərünüxi*

<sup>1</sup> Kəysəriyə xəhiridə Korniliy isimlik bir adəm bolup, u *Rim* kəxunidikiki «Italiyəliklər» kışmining yüzbexi idi.

□ **9:42 «Bu həwər pütkül Yoppağa tarkilip...»** — muxu yərdə «Yoppa» Yoppa (Jaffa) xəhirining ətrapidiki pütkül yərləni kərsətsə kerək. (həzirki ismi «Hayfa»).

<sup>2</sup> U ihlasmən adəm bolup, əzi wə pütkül öyidikiliri Hudadin qorqatti. U mərdlik bilən namratlarəğa həyr-sahawət qilip, daim Hudaəğa dua-tilawət qilatti.□

<sup>3</sup> Bir küni qüxtin keyin saət üqlərdə, u ətayibanə bir kərünüxtə Hudaning bir pərixtisining özining yenioğa kəlgənlikini oquq kərđi. Pərixte uni:

— Korniliy! — dəp qaqirdi.□

<sup>4</sup> Korniliy uningoğa kəzlidirini tikip qattiq qəqüp: — Təksir, nemə ix? — dəp soridi.

Pərixte uningoğa:

— Sening dualiring wə həyr-sahawətlik ixliring Huda aldioğa əslətmə kurbanliktək berip yətti.

<sup>5</sup> Əmdi sən Yoppaəğa adəm əwətip, Petrus dəpmu atilidioğan Simon isimlik adəmni qaqirtip kəl.

<sup>6</sup> U Simon isimlik bir kənqining öyidə mehman bolup turuwatidu. Simonning öyi dengiz boyida, — dedi.

<sup>7</sup> Uningəğa səzligən pərixte kətkəndin keyin, Korniliy öydiki hizmətqilərdin ikkini wə daim yenida turup hizmət qiloquqilar iqidiki ihlasmən bir ləxkərnə qaqirdi.

<sup>8</sup> Barliq ixlarni qüxəndürgəndin keyin, ularni Yoppaəğa əwətti.

---

□ **10:2** « *Korniliy* ihlasmən adəm bolup, əzi wə pütkül öyidikiliri Hudadin qorqatti...» — Korniliy bəlkim sinagogğa katnaxkan «Hudadin qorqquqi» dəp ataloğan yat əlliklərdin biri idi. Gərqə Yəhudiylarning rimliklərəğa huxi bolmisimu, u etikadi tūpəylidin Yəhudiylar namratlarəğa xundak həyrlik ixlarni qilatti. □ **10:3** «*qüxtin keyin saət üqlərdə*» — Qanaan (Pələstin) waqti bilən «saət toqquzlarđa».

### *Hudaning Petruska wəhiy berixi*

<sup>9</sup> Ətisi ular səpər qilip xəhərgə yekinlaxkanda, qūx waḳti bolup, Petrus dua qilix üqün əgzigə qikti. □ ■

<sup>10</sup> Uning qorsiki eqip ketip, bir nərsə yəy dedi. Biraq ular oʻiza təyyarlawatkanda, oʻayibanə bir alamət Petrusni oruwaldi.

<sup>11</sup> U asman eqilip, tət burjikidin baolanoʻan halda yər yuzigə qūxürülüwatkan kəng dastihandək bir nərsini kərđi.

<sup>12</sup> Dastihanda hərəhil tət putluk haywanlar, yər beoʻirliuqular, asmandiki uqar-kanatlarmu bar idi.

<sup>13</sup> Uningoʻa bir awaz anglandi: —

«Ornungdin tur, Petrus, ulardin soyup yə!»

<sup>14</sup> — Yaḳ, Rəb, hərgiz bolmaydu! Mən heqqaqan heqkandək napak yaki haram nərsini yegən əməsmən! — dedi Petrus. □ ■

<sup>15</sup> Awaz ikkinqi ketim kelip uningoʻa:

— Huda halal dəp paklioʻanni sən haram demə!

— deyildi. ■

<sup>16</sup> Bu ix üq ketim yüz berip, andin dastihandək boləʻan xu nərsə dərhal asmanoʻa elip qikiḳ ketildi.

<sup>17</sup> Petrus kərgən oʻayibanə alamətning mənisi tooʻrisida qaymuḳup turoʻanda, mana Korniliy

□ **10:9 «qūx waḳti»** — ibraniylarning waḳti bilən «saət altidə».

■ **10:9** 2Pad. 4:33; Mat. 6:6.

□ **10:14 «Yaḳ. Rəb, hərgiz bolmaydu! Mən heqqaqan heqkandək napak yaki haram nərsini yegən əməsmən!»** — dastihandiki hərəhil haywanlar

iqidə Təwrat qanuni haram dəp bekitkən nuroʻun janiwarlar bolsa kerək idi. ■ **10:14** Law. 11:4; Qan. 14:7. ■ **10:15** Mat. 15:11; Rim. 14:17,20; 1Tim. 4:4; Tit. 1:15.

əwətkən kixilər Simonning öyini tepip, dər waza aldidə turatti.

<sup>18</sup> Ular birsini qakirip, uningdin Petrus dəpmu atilidiqan Simon degən birsi bu yərdə turamdu? — dəp soridi. □

<sup>19</sup> Petrus tehiqə xu qayibanə alamətning mənisi üstidə oyliniwatqanda, Roh uningqə:  
— Mana, seni üq adəm izdəp kəldi. □

<sup>20</sup> Ornungdin tur, pəskə qūx, heq ikkilənməy ular bilən billə barqin. Qünki ularni əwətküqi Mən! — dedi.

<sup>21</sup> Petrus pəskə qūxüp, həliki adəmlərgə:  
— Silər izdigən kixi mana mən bolimən. Bu yərgə kelix səwəbinglar nemikin? — dedi.

<sup>22</sup> Ular jawabən: — Həkkəniy bir adəm, Hudadin qorkididən, xundakla pütkül Yəhüdiy həlqi tərpiğən Korniliy isimlik rimlik yüzbexi muqəddəs bir pərixte tərpidin sizni öyigə qakirtip, sizdin söz-kalam anglaxqə əmr kilinqan! — dedi.

<sup>23</sup> Xunga Petrus ularni öygə təkliq kilip, qondurup mehman qildi.

Ətisi ornidin turup u ular bilən billə yoloqə qikti. Yoppadiki qerindaxlardin bəziliri ularqə

---

□ **10:18** «Ular , yəni *Korniliy əwətkən kixilər* birsini qakirip, uningdin Petrus dəpmu atilidiqan Simon degən birsi bu yərdə turamdu? — dəp soridi» — 18-21-ayətlərdin qarışqanda, dəsleptə heqkim muxu adəmlərninğ soaliqə jawab bərmidi. Yəhüdiy qerindaxlar dər wazining sirtida birnəqqə rimliklərninğ, jümlidin bir rimlik əskərninğ Petrus toqruluk sorawatqanlıqini kərüp, bəlkim jawab berixtin bir'az qorkqan boluxi mumkin idi. □ **10:19** «**Mana, Roh uningqə: — Mana, seni üq adəm izdəp kəldi... dedi**» — «Roh» muxu yərdə Hudaning Muqəddəs Rohi.

həmrah bolup mangdi.

24 Ikkinçi küni, ular Kəysəriyəgə yetip bardı. Əmdi Korniliy tuoqanliri wə yekin yar-buradərlirini öyigə qakirip, Petruslarni təkkezərlük bilən kütüp turatti.

25 Petrus öygə kirgəndə, Korniliy aldioqa qikip, ayioqioqa özini etip səjdə kildi.

26 Ləkin Petrus *dərhal* uni yələp turoquzup:

— Ornungdin turoqin! Mənmü bir insan, halas!  
— dedi. ■

27 U Korniliy bilən gəp kילוəq öygə kiriwidi, öyning iqigə yioqiloqan top-top adəmlərnı kərdi.

28 U ularoqa:

— Silərgə məlumki, biz Yəhudiylarning yat əlliklərdin birsı bilən bardı-kəldi kılıxi yaki öylirigə kirixi Təwrat qanun-əkidilirimizgə hilap. Ləkin Huda manganə heqkandəq adəmnı napak yaki haram deməslıkim kerəklikini ayan kildi. ■

29 Xuning üqün silər adəm əwətip meni qakiroqanda, heq rət kılmay aldinglaroqa kəldim. Əmdi soray, meni nemə dəp qakirdinglar? — dedi.

30 Korniliy mundəq dedi:

— Tət kunning aldida bügünki muxu wəqitkiqə roza tutqanıdim; sət üqlərdə mən öydə dua kiliwatattim. Tuyuksiz kiyimliridin nur qaknap turidioqan bir adəm aldimda pəyda bolup ərə

---

■ **10:26** Ros. 14:14; Wəh. 19:10; 22:9.      ■ **10:28** Mis. 23:32; 34:15; Qan. 7:2; Yh. 4:9; 18:28; Ros. 11:3; 15:8; Əf. 3:6.

turdi: □

<sup>31</sup> «Korniliy! Duaying ijabət kilindi wə həyr-sahawətlik ixliring Huda aldioğa əslətmə kurbanliktək yətti. ■

<sup>32</sup> Xunga Yoppağa adəm əwətip, Petrus dəpmu atilidioğan Simon isimlik adəmni qakirtip kəl. U dengiz boyida olturakluk Simon isimlik bir kənqining əyidə mehman bolup turuwatidu» dedi.

<sup>33</sup> Xuning üqün, dərhal əzlrini qakirip kelixkə adəm əwətkənidim. Əzliri külbəmgə kelip yahxi kildila! Əmdi biz həmməylən Huda əzlrigə əmr qiləğan barlik səzlərnı anglax üqün Hudaning aldida hazır turuwatimiz.

### *Huda yat əllərgimu nijat ata kilidu*

<sup>34-35</sup> Petrus aqzini eqip mundaq dedi:

— Bərhək, mən Hudani heqkandak adəmgə yüz-hatirə kılmaydu, dəp qüxinip yəttim; bəlki hər əldin boləğanlar iqidə Uningdin qorkidioğan wə həqkanıyət yürüzidioğan kixi bolsila, Uning aldida məqbuldur. ■

<sup>36</sup> Huda Israil həlkiyə yətküzgən səz-kalam, yəni Əysa Məsih arkilik (u pütkül məwjudalarğa Rəbdur) inak-jatirjəmlik jakarlənoğan hux həwər silərgə məlumətu; ■

---

□ **10:30 «saət üqlərdə»** — ibraniylarning waqti bilən «saət tokquzlarda». Bəzi kona kəqümilərdə «roza tuttum» degən səzlər tepilmaydu. ■ **10:31** Mat. 28:3; Mar. 16:5; Luğa 24:4.

■ **10:34-35** Qan. 10:17; 2Tar. 19:7; Ayup 34:19; Rim. 2:11; Gal. 2:6; Əf. 6:9; Kol. 3:25; 1Pet. 1:17. ■ **10:36** Yəx. 9:5; 52:7; Yh. 16:33; Rim. 5:1; Kol. 1:20.

37-38 Silarningmu Yəhya *pəyoqəmbər* qəməldürüx qakirikini yətküzgəndin tartip, Galiliyədin baxlap pütkül Yəhüdiyə zeminlirida Nasarətlik Əysa toqruluk guwahliktin — yəni Hudaning kandaq kilip uni Mukəddəs Roh wə küq-kudrət bilən məsihligənliki, xuning bilən u həmmə yərnə kezip, yaxxi əməllərnə kilip, Iblisning ilkidə boləqanlarning həmmisini sakaytkanlikidin həwiringlar bardur. Qünki Huda uning bilən billə idi. ■

39 Bizmu uning həm Yəhüdiylarning zeminida həm Yerusalemda kiləqan pütün əməllirining guwahqiliri. Ular uni yəqəqqa esixi bilənmu əltürdi. □

40-41 Birəq üqinqi küni, Huda uni kayta tirildürüp namayan kildi. Birəq həmmə kixilərgə əməs, pəkət Huda Əzi aldi bilən tallioqan guwahqilar, yəni u ölümdin tirilgəndin keyin uning bilən həmdastihan boləqan bizlərnə arimizda namayan kildi. □ ■

42 U bizgə həlkkə hux həwər yətküzüxnə wə əzining Huda tərripidin tiriklər wə əlgənlərnə sorəqçisi kilinip təyinləngüqi ikənlikini jakarlaxnə əmr kildi. ■

43 Barliq pəyoqəmbərlər uningəqə guwahlik

---

■ **10:37-38** Yəx. 8:23; 9:1; Mat. 4:12; Mar. 1:14,38, 39; Luqa 4:14; Zəb. 45:7; Yəx. 61:1; Luqa 4:18. □ **10:39** «**Yəhüdiylarning zemini**» — Yəhüdiyə. «**ular uni yəqəqqa esip əltürdi**» —

grek tilida «ular uni dərəhtə esip əltürdi». □ **10:40-41** «...**uning bilən həmdastihan boləqan bizlər...**» — grek tilida «...uning bilən yegən wə iqkən bizlər...». ■ **10:40-41** Mar. 16:14; Luqa 24:34; Yh. 20:19; Ros. 2:24; 1Kor. 15:5. ■ **10:42**

Mat. 28:19; Mar. 16:15; Yh. 15:16; Ros. 17:31.

beriduki, hærkim uningõa etikad kılõan bolsa uning nami arkilik gunahliri kæqürüm kılınıdu. ■

<sup>44</sup> Petrus tehi bu sözlærni kılıwatqanda, Mukæddæs Roh söz-kalamni anglawatqan hæmmæ kixigæ qüxti. ■

<sup>45</sup> Petrus bilæn billæ kælgæn hætnilik bolõan ixængüqilærning hærberi Mukæddæs Rohning yat ællærdikilærgimu ata kılınıp tækülgænlikini kærüp bæk hæyran boluxti. □

<sup>46</sup> Qünki ularning *karamæt namælum* tillarda sözlixip Hudani uluõliõanlikini anglidi. Xunga Petrus: ■

<sup>47</sup> — Muxu kixilær bizgæ ohxax Mukæddæs Rohni qõbul kılõuqi bolõan bolsa, kim ularning suõa qemüldürüxnı kõbul kılınıni tosalisun?! — dedi. ■

<sup>48</sup> Xuning bilæn u ularning Ræbning namida qemüldürülüxnı buyrudi. Andin ular Petrusning ular bilæn birnæqqæ kün turuxını ötündi.

## 11

*Petrusning «yat ælliklær»ning qemüldürülüxnı aqlıxi*

■ **10:43** Yar. 3:15; 22:18; 26:4; 49:10; Qan. 18:15; Zæb. 132:11; Yæx. 4:2; 7:14; 9:5; 40:10; Yær. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; Mik. 7:20; Ros. 15:9. ■ **10:44** Ros. 8:17.

□ **10:45** «**hætnilik bolõan ixængüqilær**» — (Yoppadin kælgæn) Yæhudiylærni kersitidu. «**yat ællærdikilærgæ**» — demæk, Yæhudiy æmæslærgæ. ■ **10:46** Mar. 16:17; Ros. 2:4. ■ **10:47** Ros. 8:36; 11:17.

1 Rosullar wə pütkül Yəhüdiyədiki baxқа қerindaxlar yat əlliklərnıngmu Hudaning sөz-kalamini qobul қilöanlıkını anglidi.

2 Xunga, Petrus Yerusalemöqa қaytkanda, hətnilik bolöan *ixəngüqilər* uni əyibkə buyrup:

□

3 — Sən hətne қilinmioan adəmlərnıng əyidə mehman bolup, ular bilən həmdastihan boldung?! — dedi.■

4 Biraq Petrus pütün ixni baxtin-ahiriöiqə ularöqa bir-birləp qüxəndürüp

5 mundaq dedi:

— Yoppa xəhiridə dua қiliwatқinimda, öqayibanə kərünüx meni oriwelip, bir alamətni kərdüm. Kəng dastihandək bir nərsə tət burjikidin baöqlanöqan ҳalda asmandin qüxüp, mening yenimda tohtidi.■

6 Uningöqa kəz tikip қarisam, iqidə hərhil tət putluқ һaywanlar, yawayi һaywanatlar, yər beöqirliöuqılar, asmandiki uqar-қanatlar mu bar ikən.

7 Andin: «Ornungdin tur Petrus, ulardin soyup yə!» degən bir awazni anglidim.

8 Mən: «Yaq Rəb, hərgiz bolmaydu! Mən һeqқақан һərқandaq napak yaki һaram nərsini aözimoqa alöqan əməsmən!» dedim.■

9 Biraq manga yənə: «Huda һalal dəp pakliöqan nərsini sən һaram demə!» degən awaz anglandi.

10 Bu ix üq қetim xundaq təkrarlinip, ahir bularning һəmmisi asmanöqa қaytidin tartip

---

□ **11:2** «Yerusalemöqa қaytkanda» — grek tilida «Yerusalemöqa қikkanda». ■ **11:3** Mis. 23:32; 34:15; Қан. 7:2; Yһ. 18:28. ■ **11:5** Ros. 10:9. ■ **11:8** Law. 11:4; Қан. 14:7.

ketildi.

<sup>11</sup> Mana däl xu qaoqda, Kəysəriyədin meni qakirixka əwətilgən üq kixi mən turoqan öyning aldioqa kəldi.

<sup>12</sup> Mukəddəs Roh meni heq ikkilənməy ular bilən billə berixka buyrudi. Muxu altə qerindaxmu mən bilən billə bardi. *Kəysəriyəgə yetip kelip*, heliki adəmning öyigə kirduk. □ ■

<sup>13</sup> Bu kixi bizgə özining öyidə payda bolup turoqan bir pərixtni qandak kərgənlikini eytti. Pərixte uningoa: «sən Yoppaoqa adəm əwətip, Petrus dəpmu atilidioqan Simon isimlik bir adəmni qakirtip kəl,

<sup>14</sup> u sanga seni wə pütkül ailənggə nijatlik yətküzidioqan bir həwəni eytip beridu» degənikən. □

<sup>15</sup> Mən gəpni baxliqinimda, Mukəddəs Roh huddi baxta bizning üstimizgə qüxkinidək, ularoqimu qüxti. □

<sup>16</sup> Xu qaoqda, Rəbning səz-kalamini, yəni: «Yəhya kixiləni suoqa qəmüldürgən, lekin silər

---

□ **11:12 «heq ikkilənməy ular bilən billə berix...»** — yaki «(Yəhudi yaki Yəhudi əməsləni) heq ayrimay ular bilən billə berix...». **«muxu altə qerindax»** — xübhisizki Yoppa xəhiridin kəlgən altə qerindaxning xu qaoqda Petrusning həmrəhlikida boləqanliqini kərsitidu. ■ **11:12** Ros. 10:19; 15:7. □ **11:14 «u sanga seni wə pütkül ailənggə nijatlik yətküzidioqan bir həwəni eytip beridu» degənikən** — grek tilida «u sanga seni wə pütkül ailənggə qutkuzux wasitə boləqan birnəqqə səzləni eytip beridu». □ **11:15 «Mukəddəs Roh huddi baxta bizning üstimizgə qüxkinidək»** — rosul Petrusning «baxta» degən səzidin enikki, u wə baxka etiqadqilaroqa nisbətən Mukəddəs Rohning əzlrigə kəlgənliki toluq bir yengi baxlinix boləqanidi.

bolsanglar Mukəddəs Rohka qəməldürüsilər» deginini esimgə aldim. ■

17 Xunga, əgər Huda əmdi muxularoqa biz Rəb Əysa Məsihkə etikad kılənimizdin keyin bizgə bərgən iltipatka ohxax iltipat ata kıləjan bolsa, Hudani tosaləjudək mən zadi kim idim?■

18 Ular bu səzlərnı angliəanda, əyibləxtin tohtap, Hudaəqa mədhıyə okup:

— Bərək, Huda əllərgimu həyatlikka elip baridiəjan towa kılıxni nesip kılıptu! — deyixti.

### *Antakya xəhiridiki etikad qılar*

19 U qaəda, Istipanning ixi bilən ziyankəxlıkkə uqrap hərəkəysi jaylarəqa tarkilip kətkənlər Fənikiyə rayoni, Sıprus arili wə Antakya xəhiri katarlik jaylarəiqə yetip berip, bu jaylarda səkalamni pəkət Yəhudıylarəqıla yətküzətti. □ ■

20 Ləkin ulardın Sıprus arili wə Kurini xəhiridin kəlgən bəzilər Antakya xəhirigə barəanda, Rəb Əysanın hux həwirini Greklərgimu yətküzdi. □

21 Rəbning kəli ular bilən billə bolup, tolimu nuroqun kixilər ixinip towa kılıp Rəbgə baəlandı.□ ■

---

■ **11:16** Yəx. 44:3; Yo. 2:28-29; Mat. 3:11; Mar. 1:8; Luqa 3:16; Yh. 1:26; Ros. 1:5; 2:4; 19:4. ■ **11:17** Ros. 15:9. □ **11:19** «ziyankəxlıkkə uqrap...» — grek tilida «azab-okubətlərgə uqrap...». «**Sıprus arili wə Antakya xəhiri katarlik jaylar...**» — bu Antakya «Suriyədiki Antakya» idi.

■ **11:19** Ros. 8:1, 4. □ **11:20** «.. **Rəb Əysanın hux həwirini Greklərgimu yətküzdi**» — «Greklər» «Yəhudiy əməslər» idi, əlwəttə. □ **11:21** «...**towa kılıp Rəbgə baəlandı**» — grek tilida «... («öz yolidin») burulup Rəbgə baəlandı». ■ **11:21** Ros. 2:47; 5:14.

22 Bu həwər Yerusalemdiki jamaətning qulikiəa yetip kəldi. Xuning bilən ular Barnabasni Antakyaəiqə arilap ətüxkə əwətti. □

23 Barnabas yetip berip, Hudaning mehir-xəpkitini kərüp, huxal boldi. U ularning həmmisini jan-dilidin kət'iylik bilən Rəbgə qing baəlinixka riəbətəndürdi. □ ■

24 Qünki u Mukəddəs Rohka wə iman-ixənqkə tolduruləan bolup, yahxi bir adəm idi. Xuning bilən zor bir top adəmlər Rəbgə kəxuldi. ■

25 Xuning bilən Barnabas Tarsus xəhirigə Saulni izdəp bardı. ■

26 Uni tepip Antakyaəa elip kəldi; xundak boldiki, ikkiylən jamaət bilən billə sak bir yil yiqilip, nuroqun adəmgə təlim bərđi. Muhlislarning «Hristianlar» dəp tunji atilixi Antakyadin baxlandi. □

□ **11:22 «... Xuning bilən ular Barnabasni Antakyaəiqə arilap ətüxkə əwətti»** — məqsiti bəlkim, əhwalni bilip bekip, həkikiy etiqadqilar bolsa ularni riəbətəndürəx idi. □ **11:23 «Barnabas ... Hudaning mehir-xəpkitini kərđi...»** — bu degənlikning bəlkim kəp jəhətliri bardur: — (1) adəmlər həkikətən towa kəlip rəbgə baəlansa bu xübhisizki, Hudaning mehir-xəpkitining zor nətijisidur; (2) Hudaning mehir-xəpkiti bilən etiqadqilarda hərhil mewə — muhəbbət, huxallik, hatirjəmlik katarliklər pəyda bolidu; (3) jamaətning əsüxi wə kəpiyixi pəkət Hudaning mehir-xəpkiti bilənla bolidu. ■ **11:23** Ros. 13:43; 14:22. ■ **11:24** Ros. 4:36; 6:5. ■ **11:25** Ros. 9:27. □ **11:26 «muhlislarning «Hristianlar» dəp tunji atilixi Antakyadin baxlandi»** — «Hristianlar» degən səz bəlkim awwal «hrestos» («əhmək» degən mənədə) degən səzdin kəlgən məshirə karakteridiki səz boluxi mumkin; lekin ahir berip asasiy mənisi yahxi qikti, yəni «Hristosning (Məsihning) adəmliri» («Məsih» bolsa ibraniy tilida «Maxiyah» — grek tilida «Hristos»).

27 U künlərdə bəzi pəyğəmbərlər Yerusalemdin Antakyağa qüxüp kəldi.

28 Bulardin Agabus isimlik birəylən otturiğa qikip, Rohning wəhiyini yətküzüp, qattik bir aqarqilikning pütkül dunyani basidiqanliqini aldin eytti (bu aqarqilik dər wəkə «Klawdiyus Kəysər» həküm sürgən wakıttı yüz bərdi). □ ■

29 Buning bilən *Antakyadiki* muhlislarning hər biri öz qurbioğa qarap pul yioqip, Yəhudiyədə turuwatqan qerindaxlarğa yardım berixni qarar qildi. □

30 Ular bu qararni ada qilip, ianini Barnabas wə Saulning qoli arkilik *Yəhudiyədiki jamaat* aqsakalliriğa yətküzüp bərdi. ■

## 12

### *Tehimu kəp ziyankəxlilər*

- **11:28 «Agabus... Rohning Wəhiyi bilən ... aldin eytti»** — «Roh» muxu yərdə Mukəddəs Roh, əlwəttə. ■ **11:28** Ros. 21:10. □ **11:29 «Buning bilən Antakyadiki muhlislarning hər biri öz qurbioğa qarap pul yioqip, Yəhudiyədə turuwatqan qerindaxlarğa yardım berixni qarar qildi»** — nemixqə ular Yəhudiyədiki qerindaxlarğa alahidə yardım əwətməqçi? (1) Yəhudiy qerindaxlar awwal Hudaning hizmitini aloğa sürtüx üqün kəp yərləni setiwətkənidi («Ros.» 2-bab); (2) Yerusalem wə Yəhudiyə əlkisidə bolqan ziyankəxlik bək eqir boloaqqa, etiqadqilarning iqtisadiy ziyini bəlkim az əməs idi. ■ **11:30** Ros. 12:25.

<sup>1</sup> Xu qaoqlarda, Hərod padixah jamaəttikilərdin bəzilirigə ziyankəxlik qilməqçi bolup ularəqa qol saldi.□

<sup>2</sup> U Yuħannaning akisi Yakupni kiliqlap öltürdi.■

<sup>3</sup> Əzining bu kiloqan ixining Yəħudiyələrəqa yakqanlikini kərüp, u Petrusnimu tutqun qildurudi (xu qaoqda «petir nan həyti» məzgili idi).

<sup>4</sup> Petrusni tutqandin keyin, uni zindanoqə taxlap, tət ləxkər bir guruppa qilinəqan tət qarawwul topioqə tapxurdi. Pasha həyttin keyin, Hərod uni halayiq əldida sorəq qilməqçi idi.□ ■

<sup>5</sup> Xunga Petrus zindanda tutup qelindi. Ləkin jamaət Hudaəqa jan-dil bilən uning üqün dua qilixiwatatti.

### *Petrusning zindandin qutquzuluxi*

<sup>6</sup> Əmdi Hərod uni elip qikip sot qilixning əldinqi keqisi, Petrus ikki zənjir bilən baqləqlik peti, ikki qarawulning otturisida uhlawatatti; ixikning sirtidimu birnəqəqə qarawul zindanni kəzət qiliwatatti.

<sup>7</sup> Wə tuyuqsiz Rəbning bir pərixtsi kərünüp, bir nur kamerni yorutti. Pərixte Petrusning bikinioqə noqup:

— Tez tur! — dəp oyoqatti. Uning kolliridiki zənjir xu həman boxəp qüxüp kətti.■

<sup>8</sup> Pərixte uningəqa:

---

□ **12:1 «Hərod padixah»** — bu Hərod «Hərod Agrippa (I)» idi. Hərodlar toqruluk «Təbirlər»ni kərüng. ■ **12:2** Mat. 4:21.

□ **12:4 «Pasha həyt»** — yəni «ətüp ketix həyti». ■ **12:4** Yħ. 21:18. ■ **12:7** Ros. 5:19; 16:26.

— Belingni baqliwal! Kəxingnimu kiy! — dedi. Petrus uning deginini qildi. Andin u:

— Qapiningni yepinqaklap kəynimdin mang! — dedi.

<sup>9</sup> Petrus uningqə əgixip *kamerdin* qikti. Biraq u pərixtning wasitisi bilən boluwatqan bu ixlarning rastlikini bilməy, bəlki bir qayibanə kərünüx kərüptimən, dəp oylawatatti.

<sup>10</sup> Ular birinqi wə ikkinqi kəzəttin ətüp, zindanning xəhərgə qikidiqan tēmür dərwasisiqə barqanda, dərwasə ular üqün əzlükidin eqilip kətti. Ular qikip, bir koqidin ətəndə, pərixte tuyuksiz uning yenidin kətti.

<sup>11</sup> Xu qaşda, Petrus esigə kelip, öz-əzigə: «Dərwekə əmdi Rəb Öz pərixtisini əwətip, meni Herodning kolidin wə Yəhudiyl həlqining kütkenlirining həmmisidin kütquzuptu, dəp bildim» — dedi.

<sup>12</sup> Həqiqiy əhwalni qüxinip yətkəndə, u Markus dəpmu atilidiqan Yuhannaning anisi Məryəmning öyigə bardı. U yərdə nuroqun kixilər yoqilip dua-tilawət qiliwatatti.

<sup>13</sup> U dərwasining ixikini kəkkənda, Roda isimlik bir dedək awazni anglap qikti.

<sup>14</sup> U Petrusning awazini tonup, huxallikidin ixikni eqixkimu ülgürməy yügürüp kelip, həmməyləngə:

— Petrus dərwasə aldida turidu! — dəp həwər qildi.

<sup>15</sup> Ləkin ular: — Sarang bolup kəldingqə! — deyixti. Biraq u: — Rast xundəq, dəp turuwaldi. Ular:

— U uning pərixtsisi bolsa kerək! — deyixti.□

16 Birək Petrus dərwezini kəkıwərđi. Ular qıqıp dərwezini eqıp, uning özini kərgəndə həmməylən hang-tang boluxti.

17 Petrus ularoşa ün qıqarmaslıkka kəl ixariti kılıp, ularoşa Rəbning özini zindandin qandak elip qıqkanlıkını eytip bərđi. Andin keyin, u:

— Bu həwərnı Yakupka wə kərındaxlaroşa yətküzüp koyunglar, — dəp, əzi u yərdin baxka yərgə kətti.□ ■

18 Tang atkanda, qarawullar Petrus zadi nemə boldi dəp sarisimigə qüxti.

19 Hərod uni izdəp uning iz-derikini tapalmıoşaqka, qarawullarnı sorak kılıp, ularnı əlümgə məhkum kılıxni buyrudi. Bu ixtin keyin, u Yəhudıyədin qüxüp Kəysəriyə xəhırigə berıp xu yərdə turđi.

### *Hərod Agrippa hanning əlümi*

20 Əslidə Hərod *han* bilən Tur wə Zidondikilər arisida kattıq jedəl bar idi. Həlbuki, Tur wə Zidondikilər birlıxıp, Hərodning aldıoşa kəldi. Uning bilən yarixiwelıx üqün ular aldi bilən hanning Bilastus isimlik xəhsiy oşojdarını əzlırigə yar-yələk boluxka qayıll kılıoşanıdı. Qünki bu

---

□ **12:15** «U uning pərixtsisi bolsa kerək» — ular «əlgən Petrusning roşı» yaki «Petrusni alahidə koşdaydıoşan bir pərixte» dəp oylap qaloşan boluxı mumkin. □ **12:17** «**Bu həwərnı Yakupka wə kərındaxlaroşa yətküzüp koyunglar**» — «Yakup» muxu yərdə Rəb əysanıp inisi bolıoşan Yakupnı kərsitidu. ■ **12:17** Ros. 13:16; 19:33; 21:40.

yurttikilər axlıqni hanning ilkidiki jaylardin alatti.

<sup>21</sup> Bəlgiləngən kərüxüx күnidə Hərod xahənə tonlirini kiyip, soraq təhtidə olturup, ularoqa nutuk sözlidi. □

<sup>22</sup> Anglioqan həlk:

— Bu adəmning awazi əməs, bəlki bir ilahning awazidur! — dəp warkiraxti.

<sup>23</sup> Xuan Pərwərdigarning bir pərixtsisi hannı urdi; qünki u xan-xərəpni Hudaoqa beoixlimidi. Nətijidə, u qurtkə yəm bolup öldi.

<sup>24</sup> Əmma Hudaning səz-kalami dawamlıq bərk urup kəngəydi. □ ■

<sup>25</sup> Barnabas bilən Saul Yerusalemda ianilirini tapxurux hizmitini ada kıloqandin keyin, Antakyaqqa qayıtıp kətti. Ular Markus dəpmu atilidoqan Yuhannani billə elip bardi.

## 13

*Muqəddəs Rohning Barnabas bilən Saulni əwətixi*

<sup>1</sup> Antakyaadiki jamaət iqidə bəzi pəyoşəmbərlər wə təlim bərgüqilər bar idi. Ular Barnabas,

---

□ **12:21 «Hərod... ularoqa nutuk sözlidi»** — yaki «Hərod... ularni əyibləp nunuk sözlidi». Grek tilida «nutuk sözləx» degən bu səzning bəzidə «əyibləx» degən purıki bar. □ **12:24 «əmma Hudaning səz-kalami dawamlıq bərk urup kəngəydi»** — demək, uningoqa etiqad kılouqılarning sani kəpəyməktə idi.

■ **12:24** Yəx. 55:11; Ros. 6:7.

«Kara» dəpmu atilidioqan Ximeon, Kurinilik Lukius, Herod han bilən billə qong boləqan Manaən wə Saullar idi. □ ■

<sup>2</sup> Ular Rəbning ibaditidə bolup roza tutuwatqan bir məzgildə, Muqəddəs Roq ularəq:

— Barnabas bilən Saulni Mən ularni qilixqə qaqiroqan hizmət üqün Manga ayrip qoyunglar, — dedi. ■

<sup>3</sup> Xuning bilən, ular yənə roza tutup dua qiloqandin keyin, ikkiyləning üstigə qollirini təgküzüp uzitip qoydi. ■

### *Barnabas bilən Saul Sipursta*

<sup>4</sup> Ular Muqəddəs Roq tərpidin əwətilgən bolup, Səlyukiyə xəhirigə berip, u yərdin kemigə qiqip Sipur ariloqə qarap yoloqə qiqti.

<sup>5</sup> Salamis xəhirigə yetip kelip, ular Yəhudiylarning sinagoglirida Hudaning səkalamini yətküzüxkə baxlidi. Yuhanna ularning yadəmqisi idi. □ ■

<sup>6</sup> Ular pütin aralni arilap qiqip, Pafos xəhirigə kəldi. Ular u yərdə Baryəxua isimlik bir kixi

---

□ **13:1 ««kara» dəpmu atilidioqan Ximeon»** — grek tilida ««negir» dəpmu atilidioqan Ximeon». «Negir» degən mənisi «kara». «**Herod han**» — muxu ayəttə «han» grek tilida «tetrark» degən sək bilən ipadilinidu. «Tetrark» degəning toluq mənisi «(zeminning) təttn bir qismi üstidiki həkim». «Tetrark» degən mərtiwə «waliy»din təwən; xuning üqün Herodlar Pontiy Pilatusqə boysunuxi kerək idi. ■ **13:1** Ros. 14:26. ■ **13:2** Mat. 9:38; Ros. 9:15; 22:21; Rim. 1:1; 10:15; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:11; Ibr. 5:4. ■ **13:3** Ros. 6:6; 8:15; 19:6.

□ **13:5 «Yuhanna ularning yadəmqisi idi»** — yəni Markus dəpmu ataloqan Yuhanna. ■ **13:5** Ros. 12:25.

bilən uqrixip qaldi. U sehırgər bolup, sahta pəyoqəmbər boləqan bir Yəhüdiy idi.■

7 U kixi bu *aralning* rimlik waliyisi Sergiyus Pawlusning həmrəhi idi. Waliy ukumuxluk bir kixi bolup, Barnabas bilən Saulni qakirtip, Hudaning səz-kalamini anglimakqi boldi.

8 Lekin həliki sehırgər (uning grekqə ismi Əlimas bolup, «sehırgər» degən mənədə) ularəqə qarxi qikip, waliyning rayini etiqadtin qayturuxni urunmaqta idi.

9 Birək Mukəddəs Rohqa tolduruloqan Saul (yənə «Pawlus» dəpmu atilidu) həliki sehırgərgə tik-ilip qarap □

10 uningəqə:

— Əy, kəlbıng hərhil hiyliğərlik wə aldamqilik bilən toloqan Iblisning oqli, həmmə həkkanıylikning duxmini! Pərwərdigarning tüz yollirini burmilaxni zadi tohtatmamsən?!

11 Əmdi Rəbning qoli üstünggə quxti! Kəzliring kor bolup, bir məzgil künning yorukini kərəlməysən! — dedi.

Xuan, bir hil tuman wə qarangoşuluk uni basti. U yolni silaxturup, kixilərdin meni qolumdin yetilənglar, dəp iltija qilatti.

12 Yüz bərgən ixni kərgən waliy Rəbning təlimigə qattik həyran bolup, Uningəqə etiqad qildi.

---

■ 13:6 Ros. 8:9; 19:13. □ 13:9 «Saul (yənə «Pawlus» dəpmu atilidu)...» — «Pawlus» latinqə isim bolup, mənisi bəlkim «kiqik». Saul Mukəddəs Roh təripidin Yəhüdiy əməsləring hizmitidə boluxqə qakiriləqəqə, u muxu yərdin baxlap əzi üqün bu latinqə isim ixlitixkə baxlaydu.

*Pawlusning bir sinagogta Rəbning təlimini berixi*

<sup>13</sup> Pawlus bilən uning həmrahliri kemigə qikiq, Pafostin Pamfiliyə əlkisidiki Pərgə xəhorigə bardı. U yərdə Yuhanna ulardin ayrilip Yerusalemoğa qaytti. □ ■

<sup>14</sup> Pawluslar bolsa Pərgə xəhiridin qikiq, dawamlıq mengip Pisidiyə rayonidiki Antakya xəhorigə berip, xabat küni sinagogka kirdi.

<sup>15</sup> Təwrat kisiqliridin wə pəyoqəmbərləning yazmiliridin okulqandin keyin, sinagogning qongliri ularni qakirtip:

— Kərindaxlar, əgər halayikka birər nəsihət səzünglar bolsa, eytinglar, — dedi.

<sup>16</sup> Pawlus ornidin turup, kol ixiriti kilip, halayikka mundak dedi:

— Əy Israillar wə Hudadin kərkkanlar, kulak selinglar! □ ■

<sup>17</sup> Bu Israil həlqining Hudasi ata-bowilirimizni tallidi; ular Misirda musapir bolup yaxioqan waqitlarda ularni uluq kildi, Əzining egiz kətürgən biliki bilən ularni Misirdin kutkuzup qikti. ■

<sup>18</sup> U qəldə ularoğa təhminən kirik yil oqəmhorluk kildi ■

---

□ **13:13** «U yərdə Yuhanna ulardin ayrilip Yerusalemoğa qaytti» — muxu «Yuhanna» bolsa Yuhanna Markus idi.

■ **13:13** Ros. 15:38. □ **13:16** «Əy Israillar wə Hudadin

**kərkkanlar...** » — «Hudadin kərkkanlar» degən turaklik ibarə Təwrat etikadida bolqan «yat əlliklər» (Yəhudiy əməslər)ni kərsitidu. Hətnə qobul kilmiqan bolsimu, ularoğa sinagogka katnixixka ruhsət berilgən. ■ **13:16** Ros. 12:17; 19:33; 21:40.

■ **13:17** Mis. 1:1. ■ **13:18** Mis. 16:35; Qəl. 14:34; Zəb. 95:10.

19 andin Kanaan zeminidiki yettə əlni yökütip, ularning zeminlirini ularqa miras kılıp bərdi. ■

20 Bu ixlarqa aldi-kəyni bolup təhminən tət yüz əllik yıl kətti. Keyin, taki Samuil pəyoqəmbər otturıqə qıkkıqə, u ularqa batur həkımlarnı tikləp bərdi. ■

21 Andin ular bizgə bir padıxahni bərsikən, dəp *Samuil pəyoqəmbərdin* tilidi. Xuning bilən Huda ularqa Binyamin kəbilisidin Kix isimlik adəmning oqlı Saulni tikləp bərdi. U kırık yıl həküm sürdi. ■

22 Birak *Huda* Saulni səltənıtıdın qüxürüp, ularqa Dawutni padıxah kılıp turquzup bərdi. Huda uning həkqidə guwahlık berip: «Kənglümdıkidək bir adəmni, yəni Yəssəning oqlı Dawutni taptım. U Mening toluk iradəmgə əməl kılıdu», — dedi. ■

23 Əzi wədə kılqandək Huda bu adəmning nəslidin İsrail həkıgə bir Kütquzoquqi tikləp bərdi — u bolsa Əysaning əzıdur!

24 U həkning otturısqə qıqıxtın alwwal, Yəhya *pəyoqəmbər* qıqıp, barlık İsrail həkını towa kılıxni *bıldürıdıqan* qəməldürüxni qobul kılınglar, dəp jakarlidi. ■

25 Yəhya *pəyoqəmbər* wəzipini tamamlıqanda, halayıqqa mundaq degənıdi: «Silər meni kim dəp bilısilər? Mən silər kütəkən zat əməsmən. Birak mana, məndın keyin bırsı kelıdu, mən hətta uning ayaoq kəxlirını yexıxkımı layıq

---

■ 13:19 Yə. 14:2. ■ 13:20 Hək. 2:16; 3:9. ■ 13:21 1Sam. 8:5; 9:15; 10:15; Hox. 13:11. ■ 13:22 1Sam. 13:14; 16:12; Zəb. 89:19-29; Ros. 7:45. ■ 13:24 Mat. 3:1; Mar. 1:2; Luqa 3:2; Yh. 3:23.

əməsmən!» □ ■

<sup>26</sup> Əy kərindaxlar, İbrahimning jəmətinin nəsiliri wə aranglardiki Hudadin kərkkənlər, bu niyatlıkning söz-kalami silərgə əwətildi! □ ■

<sup>27</sup> Yerusalemda turuwatқанlar wə ularning həkımliri *Əysani* tonumay, uning üstidin gunahkar dəp həküm qıkarətini bilən, hər xabat küni okulidıoğan pəyoəmbərlərnin aldin eytқан sölirini əməlgə axurdi. □ ■

<sup>28</sup> Gərqə ular uningdin ölüm jazasioğa həküm kılıxқа tegixlik birər gunah tapalmioğan bolsimu, waliy Pilatustin yənıla uni ölümgə məhkum kılıxni ötündi. ■

<sup>29</sup> Ular *bu ixlarni kılıp* mukəddəs yazmılarda uning həkqidə aldin pütülgənlərnin həmmisini *əzliri bilmigən halda* əməlgə axuroğandin keyin, uning jəsitini kresttin quxürüp, bir kəbrigə koydi.

<sup>30</sup> Ləkin Huda uni ölümdin tirildürdi! ■

<sup>31</sup> Tirilgəndin keyin, u burun əzi bilən Galiliyədin Yerusalemoğiqə əgixip kəlgənlərgə kəp künlər iqidə *nəqqə ketim* kərünüp turdi. Bu kixilər hazır *İsrail* həkigə uning guwahqiliri

□ **13:25** «Mən silər kütəkən zat əməsmən» — grek tilida: «Mən «u» əməsmən» yaki «Mən «xu zat» əməsmən». ■ **13:25** Mat. 3:11; Yh. 1:20. □ **13:26** «... İbrahimning jəmətinin nəsiliri wə aranglardiki Hudadin kərkkənlər...» — «Hudadin kərkkənlər» — 16-ayət wə izahatning kərüng. ■ **13:26** Mat. 10:6; Ros. 3:26; 13:46. □ **13:27** «Yerusalemda turuwatқанlar wə ularning həkımliri Əysani tonumay...» — grek tilida: «Yerusalemda turuwatқанlar wə ularning həkımliri uni tonumay...». ■ **13:27** Yh. 16:3; Ros. 3:17; 1Kor. 2:8; 1Tim. 1:13. ■ **13:28** Mat. 27:20; Mar. 15:11; Luğa 23:18; Yh. 19:6. ■ **13:30** Mat. 28:6; Mar. 16:6; Luğa 24:6.

boluwatidu.■

<sup>32-33</sup> Bizmu ata-bowilirimizōa qilinoqan wəding hux həwirini silərgə hāzir jakarlaymiz — Huda Əysani *arimizda* tikləp, bu wədini ularning əwladliri bolōan bizlərgə əməlgə axurdi. Bu həkətə Zəburning ikkinqi küyidə aldin'ala mundaq pütülgən: «Sən Mening Ooqlum, Əzüm seni bügünki künidə tuoqdurdum». □ ■

<sup>34</sup> Əmdilikətə Hudaning Əysaōa qirixni qayta kərgüzməy əlümdin tirildüridioqanliqi həkqidə u *mukəddəs yazmilarda* mundaq aldin eytqan: «Dawutka wədə qilōan mehīr-xəpқətlərnī silərgə ata qilimən!» □ ■

<sup>35</sup> Xunga yənə bu həkətə yənə bir ayəttə: — «*I Huda, Sening mukəddəs Bolōuqungōa tenining qirixini kərgüzməysən*». □ ■

<sup>36</sup> Qünki Dawut dər wəқə Hudaning iradisi

---

■ **13:31** Mar. 16:14; Yh. 20:19; 21:1; Ros. 1:3; 1Kor. 15:5. □ **13:32-33** «**Sən Mening Ooqlum, Əzüm seni bügünki künidə tuoqdurdum**» — «Zəb.» 2:7. Bəzi alimlar, bu bexarəttiki «tikləx» degən sөz uning əlümdin tirildürülgənlikini kərsitidu, dəp «tirildürüp» dəp tərjimə qilidu. Lekin uning tirilixini kərsitidioqan bexarətlərnī nəқil kəltüridioqan ayətlər 34-35-ayətlərdur. Xunga Zəburdiki bu bexarət («Zəb.» 2:7) uning pak қiz Məryəmdin tuoқuluxini kərsitidu, dəp қaraymiz.

■ **13:32-33** Yar. 3:15; 22:18; 26:4; 49:10; Қan. 18:15; 2Sam. 7:12; Zəb. 132:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24,25; Zəb. 2:7. □ **13:34** «**Dawutka wədə qilōan mehīr-xəpқətlərnī silərgə ata qilimən!**» — «Yəx.» 55:2. ■ **13:34** Yəx. 55:3. □ **13:35** «**I Huda, Sening mukəddəs Bolōuqungōa tenining qirixini kərgüzməysən**» — «Zəb.» 16:10. «Sening mukəddəs Bolōuqung» Məsiһni kərsitidu. ■ **13:35** Zəb. 16:10; Ros. 2:27.

boyiqə öz dəwri üçün hizmət qilib, öz atabowiliriqə qoxulup ölumdə uhlap uning teni qirip kətkənidi. □ ■

<sup>37</sup> Lekin Huda ölumdin tirildürgüqi bolsa qirixni heq kərmidi. □

<sup>38</sup> Əmdi xunga silər xuni bilixinglar kerəkki, i qerindaxlar, hazır gunahlardin kəqürüm kilinix yoli dəl xu kixi arkilik silərgə jakarliniwatidu. □ ■

<sup>39</sup> Musa pəyoqəmbərgə qüxürülgən Təwrat qanuni bilən silər halas bolalmaywatқан ixlardin uningqə etikad kילוquqilar u arkilik halas kilinip həkkanıy kilinidu! □ ■

<sup>40</sup> Xunga, pəyoqəmbərlər aldin eytқан xu balayi'apət bexinglarqə qüxməsliki üçün ehtiyat kilinglar! —

<sup>41</sup> «Karanglar, i mazaq kילוquqilar, həyranuhəs bolup halak bolunglar!

---

□ **13:36 «Dawut dər wə kə Hudaning iradisi boyiqə öz dəwri üçün hizmət qilib,...»** — yaki «Dawut dər wə kə öz dəwridə Hudaning muddia-məqsətliri üçün hizmət qilib,...». **«uning teni qirip kətkənidi»** — grek tilida «qirixləni kərdi». 35-ayətni kəring. ■ **13:36** 1Pad. 2:10; Ros. 2:29. □ **13:37**

**«Lekin Huda ölumdin tirildürgüqi bolsa qirixni heq kərmidi»** — «Huda ölumdin tirildürgüqi» əysani kərsitidu, əlwəttə. □ **13:38 «hazır gunahlardin kəqürüm kilinix yoli dəl xu kixi arkilik silərgə jakarliniwatidu»** — «dəl xu kixi arkilik» əysa arkilik, demək. ■ **13:38** Luqa 24:47; 1Yuha.

2:12 □ **13:39 «Təwrat qanuni bilən silər halas bolalmaywatқан ixlar»** — «halas bolalmaydiqan ixlar» hərtürlük ixlarni kərsitidu; gunahning ilkidin halas boluxni öz iqiğə elipla qalмай, bəlki Təwrat qanunida bekitilgən türlük qurbanlik kiliх wə rəsim-qaidilərdin halas boluxni öz iqiğə alidu. ■ **13:39** Rim.

3:28; 8:3; 10:4; Gal. 2:16; İbr. 7:19.

Qünki silərninġ künliringlarda bir ix qilimənki, Uni birsi silərgə elan qilsimu silər xu ixka hərgiz ixənməysilər!»□ ■

42 Pawlus bilən Barnabas sinagogdin qikiwatqanda, jamaət ularoġa kelərki xabat küni bu ixlar həkqidə yənə səzləxni yelindi.

43 Sinagogtiki jamaət tarkaloġanda, nuroġun Yəhudiylar wə Hudadin qorkqan Təwratka etikad qiloġan Yəhudiy əməslərnu Pawlus bilən Barnabaska əgəxti. İkkisi ularoġa səz qilip, ularni Hudaning meġir-xəpkitidə qing turuxka dəwət qildi.■

44 Keyinki xabat küni, pütün xəhər həlqi degüdək Hudaning səz-kalamini anglioġili kelixti.

45 Birəq bundəq top-top adəmlərni kərgən Yəhudiylar həsətkə qəmüp, Pawlusning səzlrigə qarxi tətür gəp qilip, uningoġa təhmət qildi.

46 Əmdi Pawlus bilən Barnabas tehimu yürəklik həlda mundəq dedi:

— Hudaning səz-kalamini aldi bilən silər *Yəhudiy həlqigə* yətküzüx kerək idi. Lekin silər uni qətkə kəqip özünġlarni mənġgölük həyatka layiq kərmigəndin keyin, mana biz *silərdin* bu-

---

□ 13:41 «karənglar, i mazək qiloġuqilar, həyranuhəs bolup həlak bolunġlar! Qünki silərninġ künliringlarda bir ix qilimənki, uni birsi silərgə elan qilsimu silər xu ixka hərgiz ixənməysilər!» — Təwrat, «Həb.» 1:5. ■ 13:41 Yəx. 28:14; Həb. 1:5. ■ 13:43 Ros. 11:23; 14:22.

rulup əllərgə yüzlinimiz! □ ■

47 Qünki Pərwərdigar *mukəddəs yazmilarda* bizgə mundak buyruoqan: —

«Mən Seni *yat* əllərgə nur boluxka,

Yər yüzining qət-yakilirioiqə nijatlik boluxung  
üqün Seni atidim». □ ■

48 Əllərdikilər bu səzni anglap, huxal boluxup Rəbning səz-kalamini uluoqlaxti; mənggülük həyatka erixkə bekitilgənlərninğ həmmisi etikad kildi. □

49 Xundak kilip, Rəbning səz-kalami pütkül zeminoqə tarkaldi.

50 Birak Yəhudiylar Hudadin qorkқан yukiri təbikilik ayallarni həm xəhər mətiwərlirini kutritip, Pawlus bilən Barnabaska ziyankəxlik qilozup, ular ikkisini öz yurtliridin qoqlap

---

□ **13:46 «mana biz silərdin burulup əllərgə yüzlinimiz!»** — «əllərgə yüzlinimiz» — yəni «Yəhüdiy əməslərgə yüzlinimiz». Demək, Hudaning səz-kalamini ularoqə yətküzimiz. ■ **13:46** Mis. 32:10; Yəx. 55:5; Mat. 8:12; 10:6; 21:43; Ros. 3:26; 13:26; Rim. 10:19. □ **13:47 «Mən Seni *yat* əllərgə nur boluxka, yər yüzining qət-yakilirioiqə nijatlik boluxung üqün Seni atidim»** — «Yəx.» 42:6 wə 49:6ni kərüng: muxu ayətlərdiki «Seni» Məsihni kərsitidu. Barnabas wə Pawlus «Pərwərdigarning quli»ning ixlirini dawamlaxturup yürgüzməktə (1-bab, 1-ayət). ■ **13:47** Yəx. 42:6; 49:6; Luka 2:32. □ **13:48 «bekitilgənlər»** — yaki «bəl baqlioqanlar» yaki «mayil qilinoqanlar».

qikardi. □ ■

<sup>51</sup> Əmma Pawlus bilən Barnabas ularoqa qarap ayaqliridiki topini kekixturuwetip, Konya xəhirigə qarap mangdi. □

<sup>52</sup> *Antakyadiki* muhlislar bolsa huxallıqqa həmdə Muqəddəs Rohqa tolduruldi.

## 14

### *Pawlus bilən Barnabas Konya xəhiridə*

<sup>1</sup> Konya xəhiridə xundak boldiki, Pawlus bilən Barnabas Yəhudiylarning sinagogioqa kirgəndə, jamaətkə xundak səzlidiki, nətijidə Yəhudiylar wə Greklərdinmu nuroqan kixilər etikad kildi □

<sup>2</sup> (həlbuki, ixənmigən Yəhudiylar *yat* əllikləarning kəngüllirini zəhərləp, ularni kərindaxlaroqa qarxi turuxqa kutratti).

---

□ **13:50 «Birak Yəhudiylar Hudadin qorqқан yukiri təbikilik ayallarni həm xəhər mətiwərlirini kutritip...»**

— «Hudadin qorqқан ayallar» bolsa Təwratqa etikad qiloqan Yəhudiy bolmioqan, sinagogtiki ibadətke katnixidioqan ayallar. Gərqə ular «Hudadin qorqқан» bolsimu, muxu yərdə Yəhudiylarning kutritixi bilən azduruloqan. ■ **13:50** 2Tim. 3:11. □ **13:51 «Pawlus bilən Barnabas ularoqa qarap ayaqliridiki topini kekixturuwetip,...»**

— «ayaqliridiki topini kekixturuwetix» degən hərəkət «munasiwitimiz pütünləy üzöldi» degən agahning ipadisi idi. «Mat.» 10:14, «Mar.» 6:11, «Luqa» 5:9ni kərüng. «**Konya xəhiri**» — həzirki nam. Kona grekqə ismi «Ikonium» yaki «Ikonion». U həzirki Türkiyədə.

□ **14:1 «nətijidə Yəhudiylar wə Greklərdinmu nuroqan kixilər etikad kildi»** — «Greklər» bəlkim xu yərdiki hər milləttin bolqan «Yəhudiy əməslər»ni kərsitidu.

<sup>3</sup> Xunga *Pawlus bilən Barnabas* u yərdə heli uzun turup, Rəbgə tayinip yürəklik həlda *hux həwərn*i jakarlidi; Rəb ularning kolliri bilən məjizilik alamətlər wə karamətlərnı kərsitip öz mehir-xəpkitining səz-kalamioğa guwahlik bərdi. ■

<sup>4</sup> Buning bilən xəhər həlki ikkigə bəlünüp ketip, bəziliri Yəhudiylar tərəptə, bəziliri bolsa rosullar tərəptə turdi. □

<sup>5</sup> Ahirda, bir kışim yat əlliklər bilən Yəhudiylar arisida (öz baxlikliri bilən birliktə) rosullarnı kışnap, qalma-kesək kışix kıştratquluki bax kətürdi.

<sup>6-7</sup> Lekin ular bu ixtin həwər tepip, xu yərdin kəqip Likawunya rayonidiki Listra wə Dərbə xəhərliri həmdə ətraptiki yurtlaroğa kışrap mangdi. Ular xu yərlərdə hux həwərnı dawamlıq jakarlawərdi. ■

### *Listra wə Dərbə xəhərliridə*

<sup>8</sup> Xu qaoğda, Listra xəhəridə putlirida maqđuri yok, həq mengip baxmioğan bir tuoğma paləq olturatti. ■

<sup>9</sup> Pawlus səz kiliwatqanda, bu adəm uningə qulak selip olturatti. Pawlus uningə kəz tikip uning sakaytilixioğa ixənqi barlikini kərup yetip,

<sup>10</sup> yukiri awaz bilən:

— Ornungdin dəs tur! — dedi.

Həliki adəm xuan ornidin dəs turup mengixqə baxlidi.

---

■ **14:3** Mar. 16:20; Ros. 19:11; Ibr. 2:4. □ **14:4** «**xəhər həlki ikkigə bəlünüp ketip...**» — yaki «xəhərnıng kəp kışimi ikkigə bəlünüp ketip...». ■ **14:6-7** Mat. 10:23; Ros. 8:1. ■ **14:8** Ros. 3:2.

11 Lekin Pawlusning bu ixini kergən top-top adəmlər Likawunya tili bilən:

— İlahlar insan kiyapitigə kirip arimizə qūxūptu! — dəp warkirixip kətti. ■

12 Ular Barnabasni «İlah Zeus» dəp ataxti wə Pawlusni səzləxtə baxlamqı boləraqqa uni «İlah Hərmis» dəp ataxti. □

13 Xəhərning sirtida «Zeus İlah»ning buthanisi bar idi. Xu *buthanidiki* kahin xəhər dərwazisiə əküz wə gül qəmbirəklərnı elip kelip, həlk bilən billə rosullarə tap kurbanlıq kilməqı boldi.

14 Lekin rosullar Barnabas bilən Pawlus bu ixni anglap, kiyim-keqəklirini yırtqan halda, kəpqilikning arisiə yügürüp kirip, warkirap mundaq dedi:

15 — Halayıq, bu ixlarnı nemə dəp kiliwatisilər?! Biz silərgə ohxax həssiyattiki insanlarmız! Biz silərgə bu ərziməs nərsilərnı taxlap, asman-zemin, dengiz-okyan wə ulardiki barlıq məhluklarnı Yaratqıçı həyat Hudaqıla ibadət kilixinglar kerək dəp jakarlawatimiz! ■

16 Burunqı dəwrlərdə, u hərqaysi əllərnı öz yollirida mengixqa yol qoyqan. ■

17 Xundaq bolsimu, U Özini ispatlaydıqan guwahlıqni qaldurmıqan əməs. Qünki U həmixə silərgə xapaət kərsitip, yamoqurnı öz waktida ərxtin yaqdurup mol həsul ata kilip, ax-tamaq bilən silərnı toyquzup, qəlbinglarnı

---

■ 14:11 Ros. 28:6. □ 14:12 «İlah Zeus» — Greklərnıng «bax ilahı» («Yupiter» degən planeta). «İlah Hərmis» — Hərmis («Merkuriy» degən planeta) «ilahlarning əlqisi» dəp qarilatti.

■ 14:15 Yar. 1:1; Zəb. 33:6; 124:8; 146:6; Ros. 10:26; Wəh. 14:7; 19:10; 22:9. ■ 14:16 Zəb. 81:12

huxallikka qəmdürüp kəldi. ■

<sup>18</sup> Həтта ular bu sözlərnı kıləqan bolsımu, halayıqning ularəqa atap qurbanlıq kılıxını aranla tosuwaldı.

<sup>19</sup> Lekın Antakya wə Konya xəhərlırıdın bəzi Yəhudiylar kelıp, kıxılərnı əzlırığə qayıllı kılıxı bilən, həlk Pawlusnı qalma-kesək kıldı, andın unı əldı dəp qarap, xəhər sırtıqə sərəp aqıqıp taxlıwətti. ■

<sup>20</sup> Lekın muhlıslar unıng ətrarıqə olaxkanda, Pawlus ornıdın turup, xəhərgə qayıtıp kırdı. Ətıslı, u Barnabas bilən billə Dərbə xəhırığə kətti.

### *Rosullarning Suriyədiki Antakyaəqa qayıtıp kılıxı*

<sup>21</sup> Əmdı ular Dərbə xəhırıdə hux həwər jakarlap, nuroqun adəmlərnı *Məsihgə* muhlıslar boluxkə kırıgüzgəndın keyın, ikkiylən Listra, Konya wə Antakya xəhərlırığə qayıtıp bardı.

<sup>22</sup> Ular u yərlərdə muhlıslarınq kəlbırını küqəytip, ularnı etıkadta qıng turuxkə rıqəbətəndürüp, xundakla: — Biz Hudanınq padıxahlıqıqə kırıxtə nuroqun jaxamuxəkqətlərnı bexımızdın ətküzüxımız muqərrər bolıdu, — dəp nəslıhət kıldı. ■

<sup>23</sup> Ular yənə hərkaysı jamaət ıqıdə aqsakallarnı tallap bəlgıləp, dua kılıx wə roza tutux arqılıq ularnı əzlırı etıkad baqlıqan Rəbgə tapxurdı.

---

■ 14:17 Rim. 1:19. ■ 14:19 2Kor. 11:25. ■ 14:22 Mat. 10:38; 16:24; Luqa 24:26; Ros. 11:23; 13:43; 2Tim. 3:12.

24 Ikkiylən Pisidiyə rayonidin ötüp Pamfliyə ölkisigə kəldi.

25 Ular Pərgə xəhridə söz-kalamni yətküzgəndin keyin, Attalya xəhriyə bardı.  
□

26 Andin u yərdin kemigə qıqıp, *Suriyədiki Antakya*oqa qarap kətti. Ular əslidə xu yərdə əzliri hazır tamamlıoan bu wəzipini ada qılıxka *jamaəttikilər tərripidin* Hudaning mehri-xəpkitigə tapxuruloanidi.■


27 Kaytıp kəlgəndə, ular jamaətni bir yərgə jəm qıloqanda, ularoqa Hudaning əzliri arkilik qıloqan bərlək əməllirini, xundakla Hudaning qandak qılıp əllərgə etiqadning bir ixikini aqқанlikini səzləp bərdi. □

28 Ular u yərdə muhlislar bilən billə uzun məzgil turdi.

---

□ 14:25 «... **Attalya xəhriyə bardı**» — Attalya xəhri dengiz boyida idi; hazırkı «Antaliya». ■ 14:26 Ros. 13:1. □ 14:27 «**Hudaning qandak qılıp əllərgə etiqadning bir ixikini aqқанlikini səzləp bərdi**» — «əllər» muxu yərdə «yat əllər», «Yəhudiy əməslər» degən mənədə.

### Rosul Pawlusning hux h w rni jakarliqan 1-s piri



## 15

### *Yerusalemdeki sünnät toqrisidiki yioqin*

<sup>1</sup> Xu qaoqlarda bəzilər Yəhudiya əlkisidin kelip, *Antakyadiki* qerindaxlarqa:

— Silər Musa *pəyoqəmbərgə* tapxuruloqan yosun boyiqə hətnə qilinixni qobul qilmisanglar, qutkuzulmaysilər! — dəp təlim berixkə baxlidi. □ ■

<sup>2</sup> Bu ix toqrisida qong majira qiqқан bolup, Pawlus bilən Barnabas ikkiylən xü kixilər bilən kəskin munazirə qilixқandin keyin, *qerindaxlar* Pawlusni, Barnabasni, xundaqla ularning arisidin birnəqqəylənni bu məsilə toqrisida rosullar wə aқsaқallar bilən kəruхukə Yerusalemoqa barsun dəp bekitgən. ■

<sup>3</sup> Xundaq qilip ular jamaət tərpidin yoloqa selinip, səpiridə Fənikiyə rayoni wə Samariya əlkisini besip ötüp, baroqanla yeridə əlləringmu towa qilip *etiqad* yolioqa kirqənlikini təpsiliy sözlidi. Bu həwər barliq qerindaxlarni zor xadliққа qəmgüzdi. □

<sup>4</sup> Pawluslar Yerusalemoqa kəlqinidə, ular jamaəttikilər, rosullar wə aқsaқallar tərpidin

---

□ 15:1 «Silər Musa *pəyoqəmbərgə* tapxuruloqan yosun boyiqə hətnə qilinixni qobul qilmisanglar, qutkuzulmaysilər!» — Yəhudiyaдin kəlgənlər allikaqan sünnät qilinoqan Yəhudiylar, əlwəttə. ■ 15:1 Yar. 17:10; Law. 12:3; Gal. 5:2. ■ 15:2 Gal. 2:1. □ 15:3 «əlləringmu towa qilip...» — «əllər» yənə «Yəhudiya əməslər» degən mənəidə. «əlləringmu towa qilip etiqad yolioqa kirqənliki...» — muxu yərdə grek tilida: «towa qilip etiqad yolioqa kirix» degən ibarə pəqət birlə səz «burulux» bilən ipadilinidu.

qarxi elinip, kəpçilikke Hudaning əzliri arqilik barlik qiloqan əməllirini bayan kilip bərdi.

<sup>5</sup> Lekin Pərisiy məzhəpidikilərdin etiqad yolioqa kirgən bəzilər ornidin turuxup:

— Muxu *yat əlliklərn*i hətnə kilix kerək, xundaqla ularoqa Musaoqa qüxürülgən Təwrat qanunioqa əməl qilixi kerəklilikini jekiləx kerək! — dedi.

<sup>6</sup> Xunga rosullar bilən aqsakallar bu məsilini muzakirə kilix üqün jəm boluxti.

<sup>7</sup> Uzun səhbətlixixtin keyin, Petrus ornidin turup mundaq dedi:

— Kərindaxlar, dəsleptiki künlərdə Hudaning iqinglərdin meni tallap mening aqzım arqilik hux həwərdiki söz-kalamni yat əlliklərgə anqlitip ularning etiqad qilixida wasitə qilixka bekitkənlikidin həwiringlar bar. ■

<sup>8</sup> Wə insanlarning kəlbini bilgüqi Huda Mukəddəs Rohni bizgə ata qiloqinidək, ularoqimu ata kildi. ■

<sup>9</sup> Xundaq kilip, Huda ularni biz bilən heqkəndək pərkləndürməy, ularning kəlbirini etiqad arqilik pak kildi. ■

<sup>10</sup> *Əhwal mana xundaq ikən*, əmdi silər nemə üqün əzimiz wə ata-bowilirimizmu kətürəlmigən bir boyunturukni muhlislarning boynioqa artmaqçi bolup, Hudani siniməqçi bolisilər?! ■

<sup>11</sup> Əmdilikte, biz bolsaq Rəb Əysaning mehir-xəpkitigə tayinip ularoqa ohxax kutkuzulimiz,

---

■ 15:7 Ros. 10:20; 11:12. ■ 15:8 1Tar. 28:9; 29:17; Zəb. 7:9; Yər. 11:20; 17:10; 20:12. ■ 15:9 Ros. 10:43, 44. ■ 15:10 Mat. 23:4.

dəp ixinimiz. □ ■

<sup>12</sup> *Bu sөzdin keyin*, Barnabas bilən Pawlus qikip, Huda Өzliri arkilik yat əlliklərnin arisida kƏrsətkƏn barlik mƏjizilik alamətlƏrni wƏ karamətlƏrni bayan kilip bƏrdi; kƏpqilik ularƏa kulak selip süküttə turdi.

<sup>13</sup> Ularning sƏzi tƏgigƏndin keyin, Yakup mundak dedi:

— KƏrindaxlar, manga kulak selinglar!

<sup>14</sup> Bayatin Ximeon Hudaning yat əlliklərnimu baxtinla xapaət bilən yoklap, ularning arisidin Өz nami üqün bir hƏlk qikiridioanlikini qüxəndürüp ötti. □

<sup>15</sup> Pəyoqəmbərlərnin eytkanlirimu buningƏa uyoqun kelidu, huddi *mukəddəs yazmilarda* munu sƏzlər pütülgəndək: —

<sup>16</sup> — ««Muxu ixlardin keyin, Mən kaytip kelip, Dawutning yikiloqan qedirini yengibaxtin kurup tikləymən,

Uning harabiliklirini kayta bina kilip, əsligə kəltürimən.

<sup>17-18</sup> Xundak kilip, jahandiki baxka insanlarmu, yəni Mening namim bilən ataloqan barlik əllər Meni izdəp tapidu» dəydu bu ixlarni əməlgə

---

□ **15:11 «Əmdilikdə, biz bolsak Rəb Əysaning mehİR-xƏpkitigə tayinip ularƏa ohxax kutkuzulimiz, dəp ixinimiz»** — bu ayəttiki «biz» Yəhudiy etiqaqilarni, «ular» Yəhudiy bolmioqan etiqaqilarni kƏrsitidu. ■ **15:11** Əf. 2:8; Tit. 3:4. □ **15:14 «Ximeon»** — Petrusning aramiy tilidiki ismi («Simon» bolsa uning ibraniy tilidiki xƏklidur).

«**Hudaning yat əlliklərnimu baxtinla xapaət bilən yoklap, ularning arisidin Өz nami üqün bir hƏlk qikiridioanlikini**» — «xapaət bilən yoklax» grek tilida pƏkət «yoklax» degən sƏzla bilən ipadilinidu.

Axuroquqi wə xundakla ularni əzəldin ayan kılıp kəlgən Pərwərdigar!» □ ■

19 — Xuning üqün hulasəm xuki, yat əlliklər arisidin towa kılıp Hudaqa etikad baqlıoanlarqa awarə-eoırqilik selip koymaslikimiz kerək;

20 pəkət ularqa: «Butlarqa atilip buloanoan nərsilərnı yeyixtin, jinsiy buzukluktin, kənnı wə booıup soyuloan həywanlarning gəxliridinmu yeyixtin neri bolunglar» dəp tapılap, bir parqə hət yazaylı. □ ■

21 Qünki kədimki dəwrlərdin tartip hər xəhərdə xabat künidə sinagoglarda Musa pəyoqəmbərnıng eytkənliri okulup, uning

---

□ **15:17-18 «Xundak kılıp, jəhandiki baxka insanlarmu, yəni Mening namim bilən ataloan barlik əllər...»** — «jəhandiki baxka insanlar» Yəhudıy həlkidin baxka barlik əllərnı kərstidu. «Mening namim bilən ataloan barlik (yat əllər) «Əz həlkim boluxka qəkıroan yat əllər» yaki «Mən igidarqilik kıləoan barlik əllər» degənlərnı bildüridu. **«Muxu ıxlardın keyin, mən kəytip kelip, Dawutning yikiloan qedirini yengibaxtin kurup tikləymən... xundak kılıp, jəhandiki baxka insanlarmu, yəni Mening namim bilən ataloan barlik əllər Meni izdəp tapidu»** — (16-17-ayət) bu nəkil kəltürəlgən bexarətlər «Am.» 9:11-12 wə «Yəx.» 45:21din elinoan. Yəqup bu bexarətlərnı «Septuagint» LXX degən grek tilidiki tərjimisidin aloan. «Amos» tiki «kozumqə səz» imiznimu kərüng. ■ **15:17-18** Am. 9:11,12. □ **15:20 «Butlarqa atilip buloanoan nərsilər»** — grek tilida «Butlardın buloanoan nərsilər» degən bilən ipadilinidu; «nərsilər» bəlkim gəx wə hərhil yemək-iqməkni kərsətsə kerək. Greklər arisida «awwal butlarqa ataloan» yeməklikni yeyix «sawablik ix» yaki «kutluk ix» dəydoanlar kəp idi. ■ **15:20** Yar. 9:4; Mis. 20:3; 1Kor. 8:1; 10:20; 1Tes. 4:3.

kərsətmiliri oğitilip kəlgən.□

*Yəhudiylar əməs etiqađ qilarođa yezilođan hət*

<sup>22</sup> Xuning bilən rosullar, aqsakallar, xundaqla Yerusalemdiki pütkül jamaəttikilər öz arisidin birnəqqə adəmni tallap, ularni Pawlus wə Barnabas bilən billə Antakya ođa əwətixni layiđ kərđi. Əslidə kərindaxlar iqidə baxlamqi boləđan Yəhuda (Barsabas dəpmu atilidu) bilən Silaslar buning ođa tallandı.

<sup>23</sup> Hət bolsa ular ođa tapxuruldi, uningda mundaq yezilođanidi: — «I Antakya, Suriyə wə Kilikiyədə turuwatqan yat əllik kərindaxlar, — *Yerusalemdiki* kərindaxliringlardin, rosullar bilən aqsakallardin silərgə salam!

<sup>24</sup> Arimizdin bəzi kixilər qikiđip yeninglar ođa berip, səzliri bilən silərni biaramliđqa selip kənglünqlarni parakəndə qilip qoy ođanliđqini anđliduđ. Ləkin biz ular ođa həqkəndəq səz-əmr

---

□ **15:21 «Butlar ođa atilip buləđan ođan nərsilərni yeyixtin, jinsiy buzukluđtin, qanni wə bo ođup soyulođan həyanlarning gəxliridinmu yeyixtin neri bolunglar ...»** — (20-ayət) muxu üđ pərhiđ Təwrat qanunidin elinəđan. Etiqađ qilođan yat əllərnin bular ođa riayə qilixi ularning niđatliđqa erixixi üđün əməs, bəliki («jinsiy buzukluđtin ... neri bolunglar»tin baxqa) etiqađ qilođan Yəhudiylar jamaətkə katnixixida ularning aldida putlikaxang bolmasliđi, Yəhudiylar əməs kərindaxliri bilən arilixixi asan qilinsun üđün degən məqsət bilən tapxurulođan (21-ayəttin rosullarning bu məqsiti oquđ kərünüdu; «1Kor.» 10:14-11:1nimu kərünđ).

kilmiduk. □ ■

<sup>25</sup> Xu səwəbtin, biz bu ixta oylirimiz bir yərdin çiqqandin keyin, arimizdin tallanoqan birnəqqəylənni səyümlük Barnabas wə Pawlusimiz bilən billə yeninglarqə əwətixni qarar kilduk.

<sup>26</sup> Bu ikkiylən Rəbbimiz Əysa Məsihning nami üqün hayatini hətərgə təwəkkül kילוan kixilərdur. ■

<sup>27</sup> Xunga biz Yəhuda bilən Silasni yazoqanlirimizni silərgə öz aqzi bilənmü səzləp bərsun dəp, yeninglarqə əwəttuk.

<sup>28</sup> Gəpning poskallisoqə kəlsək, Mukəddəs Rohqa, xundakla bizlərgimu xu layik kərüngənki, təwəndiki zərür boləqan ixlardin sirt, silərgə həqkandək baxka ixni yükliməslirimiz kerək:

<sup>29</sup> — Butlarqə ataloqan nərsilərdin, qanni wə boqup soyuloqan haywanlarning gəxliridin yeyixtin wə jinsiy buzukluktin neri bolux — silər muxu birnəqqə ixtin saqlansanglar, yahxi kילוan bolisilər.

Aman-hatirjəm bolunglar!»■

<sup>30</sup> Xundək kילוip, ular *qerindaxlar* tərripidin yoloqə selinip, Antakyaqə bardı. U yərdə pütün

---

□ **15:24 «... Siləрни biaramliqqa selip kənglünglarni parakəndə kילוip qoyoqanliqini angliduk. Lekin biz ularqə həqkandək səz-əmr kilmiduk»** — bəzi kona kəqürmilərdə muxu yərdə: «... Siləрни biaramliqqa selip, sünnət qobul kிலixinglar, Təwrat qanunioqə əməl kிலixinglar kerək dəp kənglünglarni parakəndə kילוip qoyoqanliqini angliduk» deyilidu.

■ **15:24** Gal. 2:4.    ■ **15:26** Ros. 13:50; 14:19.    ■ **15:29** Yar. 9:4; Mis. 20:3; Law. 17:14; 1Kor. 8:1; 1Tes. 4:3.

jamaëttikilærni yioqip, hætni ularoqa tapxurdi. □

<sup>31</sup> Ular hætni oqup, uningdin boloqan rioqbat-tësällidin zor xadlandi.

<sup>32</sup> Yəhuda wə Silaslar əzlimu pəyoqəmbərlərdin bolup, qerindaxlarni nuroqun səz-nəsihətlər bilən rioqbatləndürüp, ularni quwwətləndürdi.

<sup>33</sup> *Yəhuda wə Silaslar* u yərdə bir məzgilni ötküzgəndin keyin, Antakyadiki qerindaxlarning səpirigə amanliq tiligən halda uzitixi bilən, ular əzlini əwətkən *Yerusalemdikilərnin* qexioqa qaytti. □

<sup>34-35</sup> Lekin Pawlus wə Barnabas Antakyada qelip, baxqa nuroqun qerindaxlarning həmkarliqida təlim berip Rəbning səz-kalamidiki hux həwirini jakarlap turdi.

### *Pawlus bilən Barnabasning ayrilip ketixi*

<sup>36</sup> Lekin yənə birnəqqə künlərdin keyin Pawlus Barnabaska:

Biz burun Rəbning səz-kalamini yətküzgən həmmə xəhər-yezilaroqa berip, qerindaxlarning yenioqa berip, halini sorap keləyli, — dedi.

<sup>37</sup> Barnabas bolsa Yuhanna (Markusmu dey-ilidu)ni billə elip barmaqqi boloqanidi. ■

<sup>38</sup> Birəq Pawlus aldinqi qetim Pamfiliyə əlksidə ulardin ayrilip kətkən, Rəbning hizmitidə ular

---

□ **15:30** «xundəq qilip, ular qerindaxlar tərripidin yoloqa selinip...» — grek tilida «xundəq qilip, ular ularning tərripidin yoloqa selinip...». □ **15:33** «*Yəhuda wə Silaslar u yərdə bir məzgilni ötküzgəndin keyin*» — «Yəhuda wə Silaslar» grek tilida «ular». ■ **15:37** Mis. 20:3.

bilən billə *dawamlıq* səpər qılmioğan Markusni yənə elip berixni aqılanilik əməs dəp qaridi. □

<sup>39</sup> Xuning bilən ikkiylən otturisida bək kəskin ihtilap bolup, ahir berip ular bir-biridin ayrilip ketixti. Barnabas Markusni elip, kemigə olturup Sipro arilioğa kətti.

<sup>40</sup> Pawlus bolsa Silasni tallidi; qerindaxlarning ikkiylənni Hudaning xapaitigə amanət qilixi bilən u ikkisi yoloğa qikti. □

<sup>41</sup> U əmdi Suriyə wə Kilikiyə ölkilirini arilap ətüp, *hərqaysi jaylarda* jamaətləрни quwwətləndürdi.

## 16

### *Timotiyning Pawlus wə Silaşqa qoxuluxi*

<sup>1</sup> Andin u Dərbə wə Listra xəhərlirigimu bardi. Mana, xu yərdə etiqadqi Yəhədiy bir ayalning oqli, Timotiy isimlik bir muhlis bar idi. Uning atisi bolsa grek idi. □

---

□ **15:38 «Rəbning hizmitidə ular bilən billə dawamlıq səpər qılmioğan Markus...»** — muxu yərdə «Rəbning hizmitidə» grek tilida pəkət «hizməttə» deyilidu. □ **15:40 «Pawlus bolsa Silasni tallidi; qerindaxlarning ikkiylənni Hudaning xapaitigə amanət qilixi bilən u ikkisi yoloğa qikti»** — Pawlus wə Barnabas nemə üqün bir-biridin ayrildi? Qaysisining qarari toqra? «Qoxumqə səzimiz»də bu məsilə toqrisida azraq tohtilimiz. □ **16:1 «Mana, xu yərdə etiqadqi Yəhədiy bir ayalning oqli, Timotiy isimlik bir muhlis bar idi»** — keyinki ayətlərgə qarioqanda, «xu yər» Listra idi.

<sup>2</sup> Lистра wə Konya xəhərliridiki kərindaxlarning həmmisi uning toʻqruluk yahxi guwahlik berətti.

<sup>3</sup> Pawlus uni əzi bilən billə elip mangmaqçi boldi. Biraq bu yərdiki Yəhudiylarning həmmisi *Timotiyning* atisining grek ikənlikini bilgəqkə, Pawlus uni elip hətnə kıldurdi. □ ■

<sup>4</sup> Ular xəhər-yezilardin ətqəq, Yerusalemdiki rosullar bilən aqsakallar *yat allərgə* bekitkən bəlgilimilərnı ularning riayə kılıxi üçün tapxurdi. ■

<sup>5</sup> Xundak kılıp, jamaətlər etiqadta küqəytilip, sanlirimu kündin-küngə kəpəydi.

### *Makedoniyəlikning qakiriki*

<sup>6</sup> Mukəddəs Roh ularning Asiya əlkisidə səz-kalamni jakarlixioqa yol qoymioqan bolup, Pawluslar əmdi Frigiya wə Galatiya rayonliridin ətüp, □

<sup>7</sup> Misiyə rayoniqə kəlgəndin keyin, Bitiniyə əlkisigə kirməkçi boldi. Biraq Əysaning Rohi

---

□ **16:3 «bu yərdiki Yəhudiylarning həmmisi Timotiyning atisining grek ikənlikini bilgəqkə, Pawlus uni elip hətnə kıldurdi»** — Pawlusning Timotiyni hətnə kılıxi etiqadini bildürux üçün əməs, bəlkı u uning bilən Hudaning hizmitidə bolqanda Yəhudiylarning uni qobul kılmasliqining aldini elix üçün idi. ■ **16:3** 1Kor. 9:20; Gal. 2:3. ■ **16:4** Ros. 15:20. □ **16:6 «Mukəddəs Roh ularning Asiya əlkisidə səz-kalamni jakarlixioqa yol qoymioqan bolup, Pawluslar əmdi Frigiya wə Galatiya rayonliridin ətüp...»** — Frigiya wə Galatiya rayonliri Asiyaning bir qismi idi — Pawlus xu yərdin ətini bilən Hudaning səzini jakarlax üçün u yərdə tohtimidi.

ularoqa bundak qilixikimu yol qoymidi.□

<sup>8</sup> Xuning bilən ular Misiyədin ətüp, dengiz boyidiki Troas xəhirigə qüxti.■

<sup>9</sup> Xu küni kəqtə, Pawlusqa bir ətayibanə kərünux kərünüp, Makedoniyəlik bir kixi uning aldida ərə turup:

— *Dengizdin ətüp, Makedoniyəgə kelip, bizgə yardım bərgəysən!* — dəp ətündi.□

<sup>10</sup> U bu kərünuxni kərgəndin keyin, Rəb bizni jəzmən u kixilərninğ kəxiəqa berip, ularoqa hux həwər jakarlawka qakiroqan, degən huləsigə kelip, dərhal Makedoniyəgə berixka təyyarlanduk.□

### *Lidyanning etiqad qilixi*

□ **16:7 «Misiyə rayoniəqa kəlgəndin keyin, Bitiniyə əlkisigə kirməkqi boldi. Birak Əysaning Rohi ularoqa bundak qilixikimu yol qoymidi»** — kizik bir yeri xuki, keyinrək rosul Petrus dəl muxu rayonlarning bəzi yərlik kixiliri bilən yeqin munasiwəttə boldi (2Pet.» 1:1ni kərüng). Xunga mumkinqikliki barki, Pawluslar muxu yərlərdin ətüp kətkən waqitlarda, Petrus xu yərdə idi yaki pat arida xu yərlərgə kəlməkqi idi. Pawlusmu keyin Galatiya degən rayonəqa berip, hux həwərnə tarkitip, bir jamaət bərpa qilindi (18:23 wə «Gal.» 4:13ni kərüng). ■ **16:8** 2Kor. 2:12. □ **16:9 «Dengizdin ətüp, Makedoniyəgə kelip, bizgə yardım bərgəysən!»** — Makedoniyə Rim imperiyəsidiiki Gretsiyəgə jaylawqan «Makedoniyə əlkisi» idi. □ **16:10 «U bu kərünuxni kərgəndin keyin, Rəb bizni jəzmən u kixilərninğ kəxiəqa berip, ularoqa hux həwər jakarlawka qakiroqan, degən huləsigə kelip, dərhal Makedoniyəgə berixka təyyarlanduk»** — muxu ayəttin baxlap «biz» dəp bayan qilixning səwəbi — muxu kitabning muəllipi Luqa muxu yərdə Pawluslaroqa qoxuloqanliqini kərsitidu.

11 Biz kemigə qikiq, Troastin yoloqa qikiq, Samodrak arilioqa karap yol alduq wə ətisi *Makedoniyadiki* Neapolis xəhirigə yetip barduq.

12 U yərdin Makedoniyəning xu rayonidiki Filippi degən muhim xəhirigə ottuq. Bumu Rimdiki bir mustəmlikə xəhər idi. Biz bu yərdə birnəqqə kün turduq. □

13 Xabat küni, *xəhər* dərwasidid qikiq dərya sahiligə barduq; qünki biz u yərdə dua-tilawət kilidioqan bir jay bar dəp oyliduk; dərwəxə xundak boldi. Biz olturup, u yərgə yioqilqan ayallarqə sozləxkə baxliduk. □

14 Ularning iqidə səsün rəht sodisi kilidioqan, Tiyatira xəhirilik, Hudadin kərkidioqan Lidya isimlik bir ayal bar idi. Rəb uning kəlbini Pawlusning eytkanlirini qəbul kilixka aqti. □

---

□ **16:12 «U yərdin Makedoniyəning xu rayonidiki Filippi degən muhim xəhirigə ottuq. Bumu Rimdiki bir mustəmlikə xəhər idi»** — Filippi dengiz boyiki Neapolistin 16 kilometr yirakliqta idi. «Rimdiki mustəmlikə» — biwasitə Rim həkümiti əzi baxquroqan, aqalisi «Rim grazdanlik» hokuk-imtiyazliriqə igə idi. □ **16:13 «Xabat küni, xəhər dərwasidid qikiq dərya sahiligə barduq; qünki biz u yərdə dua-tilawət kilidioqan bir jay bar dəp oyliduk»**

— əhwaloqa qarioqanda Filippi xəhiridə Yəhudiyarning birmu sinagogi yok idi («sinagog»ning asasi üqün az degəndə on Yəhudiy ərkək kixi bir-birigə qoxuluxi kerək). Undak əhwal astida bu ayallar (bəlkim Yəhudiy həm Yəhudiy əməslər, yəni «Hudaning kərkəqlar») hər xabat küni Təwrattin elinqan sozlər bilən dua-tilawət kilixka yioqilatti. □ **16:14 «Ularning iqidə səsün rəht Sodisi kilidioqan, Tiyatira xəhirilik, Hudadin kərkidioqan Lidya isimlik bir ayal bar idi»** — «Hudadin kərkidioqan» degən turaklik ibarə, Lidyaning Yəhudiy əməs, əmma Təwrat etiqadida bolqanliqini kərsitidu.

15 U ailisidikilər bilən qəmüldürülgən bolup bizdin ötünüp:

— Əgər silər meni *həqiqətən* Rəbgə etikad kılouqi dəp bilsənglər, mening öyümgə berip turunglar! — dəp qing turup bizni maqullatti. ■

### *Pawlus bilən Silasning zindanoğa taxlinixi*

16 Bir küni biz xu dua kılıdioğan jayoğa ketip baroqinimizda, bir dedək bizgə yolukti; bu kızığa pal salouqi bir jin qaplixiwaloğanidi; dedək hojayinliriğa pal selix yoli bilən nurouqun payda tepip bərgənidi. □ ■

17 U yol boyi Pawlus wə bizgə əgixip:

— Bu kixilər Həmmidin aliy Hudaning kulliri, ular silərgə nijatlıq bir yolini jakarlaydu! — dəp warkirap mangdi. □

18 U uda kəp künlər xundak warkiridi. Bu ix Pawlusning kəlbini azablap, u kızığa burulup, jinğa:

— Əysa Məsihning nami bilən buyruymənki, uningdin qik! — deyixigila, jin xuan qikip kətti. □ ■

---

■ 16:15 Yar. 19:3; 33:11; Hək. 19:21; Luğa 24:29; Ibr. 13:2.

□ 16:16 «**bu kızığa pal salouqi bir jin qaplixiwaloğanidi**» — «pal salouqi bir jin» grek tilida «pitoñ rohi». «Pitoñ» yoğan yilan bolup, greklarning riwayətliri boyiqə u Dəfi xəhəridiki buthanida turup, palqilik sirlirini baxquratti. ■ 16:16 1Sam. 28:7; Ros. 19:24. □ 16:17 «... ular silərgə nijatlıq yolini jakarlaydu!» — yaki «... ular silərgə nijatlıq yolini jakarlaydu!».

□ 16:18 «**Bu ix Pawlusning kəlbini azablap,...**» — grek tilida «kəlbini azablap» degən söz həm dərd, bizarlıq wə hapiqiləni (degən mənilərni) öz iqiğə alidu. «**jin xuan qikip kətti**» — yaki «jin xu saət iqidə qikip kətti». ■ 16:18 Mar. 16:17.

19 Dedəkning hojayinliri uningõa baqliõan pul tepix ümidining yokka qikkanlikini kørüp, Pawlus bilən Silaska køl selip, ularni bazar mëydaniõa sëröp, həkümdarlarning aldiõa elip bardı. ■

20 Ular ikkiylenni sorakqi әmëldarlarning aldiõa qikirip:

— Bu adëmlär Yëhudıylar bolup, xëhirimizni qalaymikänlasturuwätmëktä. ■

21 Biz bolsak rimliklarmız, ular qanunimizõa hilap bolõan wë kòbul kilixqa yaki yürgüzüxkë bolmaydiõan kaidë-yosunlarni tərõib kiliwatidu! — döp xikayät kildi.

22 Toplanõan halayikmu ularõa hujum kilixqa kòzoqaldi; sorakqi әmëldarlar ularning kiyimlirini yirtip yalingaqlap, kaltëk bilən dumbilaxqa әmr qüxürdi. ■

23 Ikkiylenni kaltëk bilən kòp dumbiliõandin keyin, ularni zindaniõa taxlıdi wë xundakla gundipayni kattik kèzitixkë buyrudi.

24 U buyrukni tapxuruwelix bilən ularni zindanning iqkiridiki kamerõa solap, putliriõa ixkël saldi.

25 Tün yerimda, Pawlus bilən Silas dua kilip, Hudaõa mëdhiyë küylirini eytiwatatti. Baxqa mëhbuslar bolsa kulak selip anglawatatti. ■

26 Tuyuksız kattik yër təwrəx yüz bərdi; zindanning ullirimu təwrinip kətti wə zindanning həmmə ixikliri xuan eqilip, hər bir məhbusning kixənlirimu qüxüp kətti. ■

---

■ 16:19 2Kor. 6:5. ■ 16:20 1Pad. 18:17; Ros. 17:6. ■ 16:22 2Kor. 11:25; 1Tes. 2:2. ■ 16:25 Ros. 4:31. ■ 16:26 Ros. 5:19; 12:7.

27 Gundipay uyqudin oyoqinip, zindanning ixiklirining oquq turoqanlikini k r p, m hbuslar keqip ketiptu d p oylap, kiliqini suqurup elip,  zini  lt r walmakqi boldi.□

28 Lekin Pawlus kattik awazda:  
—  z ngg  z r r y tk zm , h mmimiz bar! — d p warqiridi.

29 Gundipay: Qiraoqlarni k lt r nglar d p towlap iqkirig  etilip kirip, titrig n h lda Pawlus bil n Silasning ayioqoqa yikildi.

30 Andin ularni taxkiriqoqa elip qikip:  
— Kutkuzuluxum  q n nem  kilixim ker k? — d p soridi.■

31 R b  ysaqoqa etikad kil qin, w  xundak kilsang,  z ng h m ail ngdikil rmu kutkuzulidu! — dedi ular.□ ■

32 Xuning bil n, ikkiyl n uningqoqa w  uning barlik ailisidikil rg  R bning s z-kalamini y tk zdi.

33 Keq  xu sa tning  zidila *gundipay* ularni baxlap qikip, yarilirini yuyup tazilidi; andin u

---

□ 16:27 «Gundipay uyqudin oyoqinip, ... m hbuslar keqip ketiptu d p oylap, kiliqini suqurup elip,  zini  lt r walmakqi boldi» — Rim imperiyasining qanuni boyiq  m hbuslarni qaqurup qoyoqan  sk rl r yaki gundipaylar  l mg  m hkum kilinatti. ■ 16:30 Luka 3:10; Ros. 2:37; 9:6.

□ 16:31 «R b  ysaqoqa etikad kil qin, w  xundak kilsang,  z ng h m ail ngdikil rmu kutkuzulidu!» — gundipayning «Kutkuzuluxum  q n nem  kilixim ker k?» deg n soalni qoyuxida, u b lkim «kutkuzulux»ning nem  ik nlikini anq  q x nig n boluxi mumkin. Uning k zd  tutkini rohij j h ttin  m s, b lki  z w  ailisidikil rning  l m jazasidin qutuluxi idi.

■ 16:31 Yh. 3:16,36; 6:47; 1Yuh . 5:10.

dərhal ailisidikilər bilən qəmüldürüxnı kəbul kıldı;

<sup>34</sup> ikkiylənnı öz öyigə baxlap kelip, ularning aldiəa dastihan saldı. U pütkül ailisidikilər bilən Hudaəa etiqad kıləanliqtin zor xadlandı.■

<sup>35</sup> Ətisi ətigəndə, soraqqi əmədarlar yasawullarnı zindanoəa əwətip:

— U ikkiylənnı qoyuwetinglar! — dəp buyrudi.

<sup>36</sup> Gundipay Pawluska bu səzni yətküzüp:

— Soraqqi əmədarlar ikkinglarnı qoyuwetix yarliqini qüxürdi. Silər əmdi zindandin qikiq, tiq-aman yolunglarəa qikiqlar, — dedi.

<sup>37</sup> Biraq Pawlus yasawullarəa:

— Biz Rim puqraliri bolsakmu, əmədarlar bizni soraq kilmayla halayiqning aldida kaltək bilən dumbalap, zindanoəa taxlıdi. Əmdi ular hazır bizni yoxurunəa qoqlimakqimu? Yaq, bundaq kilsa bolmaydu! Əmədarlar əzliri kelip bizni qiqarsun! — dedi.□

<sup>38</sup> Yasawullar bu səzlərnı soraqqi əmədarlarəa yətküzdi. Ular ikkiylənnıng Rim puqrasi ikənlikini anglap qorkup kətti;

<sup>39</sup> ularning kənglinı elixka *zindanoəa* berip, ularnı zindandin elip qikkandin keyin, xəhərdin qikiq ketixni qayta-qayta ətündi.■

<sup>40</sup> Ikkiylən zindandin qikixi bilən Lidyaning öyigə bardı; andin u yərdə qerindaxlıri bilən

■ 16:34 Luka 5:29; 19:6.

□ 16:37 «Biz Rim puqraliri

**bolsakmu, əmədarlar bizni soraq kilmayla halayiqning aldida kaltək bilən dumbalap, zindanoəa taxlıdi**» — rimlik puqralarəa undaq muamilə kiliqning hər bir basquqi Rim qanunioəa hilap idi. ■ 16:39 Mat. 8:34.

kөрүxüp, ularni rioqbatlëndürgөndin keyin, yoloqa qikiп kөtti.

## 17

### *Tesalonika xәhiridiki topilang*

<sup>1</sup> Ular sәpirini dawam kilip Amfipolis wә Apoloniya xәhәrliridin ötüp, Tesalonika xәhirigә kәldi. U yәrdә Yәhudiylarning sinagogi bar idi. □

<sup>2</sup> Pawlus aditi boyiqә ularning arisiqa kirip, uda üq xabat күni u yәrdә jәм boloqanlar bilән muқөddәs yazmilarni xәrhlep munazirilixip,

<sup>3</sup> ularqa Mәsihning azab-okubәtlәр tartkәndin keyin ölümdin tirilixi muқөrrәр dәp quxәndürdi hәм ispatlidi wә: — Mән silergә jakarliqan muxu Әysa dәl Mәsihning Özi xu! — dedi. ■

<sup>4</sup> *Yәhudiylarning* iqidin bәzilәр kayil bolup ixinip, Pawlus bilән Silaska қoxuldi; xundakla Hudadin қorkidioqan Greklәrdin zor bir top adәmlәр wә az bolmioqan yukiri tәbikiidiki grek ayallarmu xundak ixәndi. □ ■

<sup>5</sup> Biraқ Yәhudiylar buningqa hәsәt kilip, birnәqqә kәbiq adәmlәrni yioqip, bir top

□ **17:1 «Tesalonika xәhiri»** — «Tesalonika» hәzirki Salonika xәhiri. «Ular ... **Tesalonika xәhirigә kәldi**» — muxu babta «biz» әmәs, bәlki «ular» deyilgәqkә, Luқani Pawluslardin bir mәzgil ayriloqan, dәp қaraymiz. ■ **17:3** Zәb. 22:6. 22; Mat. 16:21; Luқа 24:46. □ **17:4 «... xundakla Hudadin қorkidioqan Greklәrdin zor bir top adәmlәр wә az bolmioqan yukiri tәbikiidiki grek ayallarmu xundak ixәndi»** — «Hudadin қorkidioqan Greklәр» degән turakliқ ibarә, Tәwrat etikadida boloqan Greklәrni kәrsitidu. ■ **17:4** Ros. 28:24.

28:24.

kixilarni toplap, xəhərnı astin-üstün kıliwətti. Yəhudiylar Pawlus bilən Silasni xəhər həlk *kengəxmisiğə* tapxurup berix üqün ularni tutux məksitidə Yason isimlik birsining öyigə basturup bardı.

<sup>6</sup> Lekin ular ikkiylənni tapalmay ular Yason wə baxka birnəqə qerixdaxni xəhər əməldarlırining aldiqə tartip apirip:

— Jaħanni astin-üstün kıliwətkən axu adəmlər muxu yərgimu yetip kəldi;■

<sup>7</sup> Yason ularni öyidə qəbul kıldi. Ular Əysa isimlik baxka bir padixah bar dəp jakarlap, Qəysərninğ pərmanlıriqə qarxi qikiwatidu! — dəp qıqan selixti.■

<sup>8</sup> Ular bu səzlər bilən halayikni wə xəhər əməldarlırini dəkkə-dükkigə selip qoydi.

<sup>9</sup> Əməldarlar Yason wə baxka tutup kelingənlərdin kapalət puli alqandin keyin, ularni qoyuwətti.

### *Beriya xəhiridə*

<sup>10</sup> Qerindaxlar həyal bolmay Pawlus bilən Silasni xu küni keqidə Beriya xəhirigə əwətiwətti. Ular u yərgə yetip barqanda, Yəhudiylarning sinagogiqə kirdi. □ ■

<sup>11</sup> U yərdiki *sinagodikilər* Tesalonikadikilərgə qariqanda esil hislətlik bolup, səz-kalamni kızikip anglidi wə ularning eytkanlırining toqra

---

■ 17:6 Ros. 16:20. ■ 17:7 Luqa 23:2; Yħ. 19:12. □ 17:10 «Qerindaxlar həyal bolmay Pawlus bilən Silasni xu küni keqidə Beriya xəhirigə əwətiwətti» — «xu küni keqidə» yaki «xu küni kəq kirix bilənla». ■ 17:10 Ros. 9:25.

yaki hatalikini enikalap bilix üqün, hærkünü mukæddæs yazmilarni kætirkünip izlændi. ■

12 Nætijidæ, ulardin nuroqun Yəhudiylar, esilzadæ grek ayallardin bir kısmi wæ xundakla heli kœp grek ærlær etikad kildi. □

13 Lekin Tesalonikadiki Yəhudiylar Hudaning sœz-kalamining Pawlus arkilik Beriyadimu jakarliniwatkinini anglap, u yærgimu berip topilang kœtürmækqi bolup, ammuni kutratti. ■

14 Xuning bilæn kærindaxlar Pawlusni dærhæl dengiz boyioqa æwætiwætti. Silas bilæn Timotiy bolsa Beriyada kaldi.

15 Pawlusni uzitip mangoqanlar uni Afina xæhirigiqæ elip bardı. Andin ular Pawlusning: — «Silær Silas bilæn Timotiyoga mumkinkædær mening yenimoqa tezraq kælsun dæp yætküzüp qoyunglar» degæn tapxurukini elip, *Beriyaoqa* kaytip kældi. ■

### *Afina xæhiridæ*

16 Pawlus Afina xæhiridæ Silas bilæn Timotiyini kütüp turoqanda, pütkül xæhærdikilærning butpæræslikkæ berilip kætkænlikini kœrüp, rohı kattik azablandı.

17 Xunga u sinagogda Yəhudiylar wæ Hudadin kœrkidioqanlar bilæn hæm xuningdæk hærkünü

---

■ 17:11 Yæx. 34:16; Luka 16:29; Yh. 5:39. □ 17:12 «xundakla heli kœp grek ærlær etikad kildi» — grek tilida «xundakla az bolmioqan grek ærlær etikad kildi». ■ 17:13 1Tes. 2:14.

■ 17:15 Ros. 18:5.

bazarda uqriqanla kixilər bilən munazirilixətti.

□

18 «Epikurlar» wə «Stoiklar» dəp ataloqan bəzi pəylasoplarmu uning bilən munazirilixixkə baxlidi. Ulardin bəzilər:

— Bu bilərmən poqi nemə dəp jəylüwatidu? — deyixti.

Yənə bəzilər Pawlusning Əysa wə adəmlərninğ ölümdin tirildürüliđioqanliki həkkidiki hux həwərnə jakarlıoqanliqidin:

— U yat ilahlarınğ təröibatqisi ohxaydu! — deyixti. □

19 Xunga, ular Pawlusni elip «Areopagus» degən *kengəx* məydaniqə apirip:

— Sən tarkitiwatқан yeni təliminğning nemə ikənlikini bizmu bilsək qandax?

20 Qünki sən bəzi qəyriy ixlarni kulikimiziqə yətküzüwatisən, biz ularning mənisi zadi nemə ikənlikini bilgümüz bar, — deyixti

21 (əmdi Afinaliqlar wə u yərdə turuwatқан qətəlliklərninğ həmmisi waqtini birər

---

□ **17:17 «u sinagogda Yəhudiylar wə Hudadin kərkiđioqanlar bilən ... munazirilixətti»** — «Hudadin kərkiđioqanlar» Təwrat arkişik Hudaqə etiqađ kılıqan Yəhudiy əməslərnə kərsitidu. □ **17:18 ««Epikurlar» wə «Stoiklar» dəp ataloqan bəzi pəylasoplarmu uning bilən munazirilixixkə baxlidi»** — «Epikurlar»: «ləzzət»ni əng yukiri orunqə qoyup, hərtürlük «ilah» wə «ahirət» degənlərgə qarxi idi. «Stoiklar» bolsa «pəzilət»ni əng yukiri orunqə qoyup, hər adəmninğ öz əməllirigə məs'ul bolup, «pəzilət»kə ləzzət yaki azab-oqubətəkə qarimay intilixi kərək, dəp təkiltəytti. **«U yat ilahlarınğ təröibatqisi ohxaydu!»** — ularning «yat ilahlar» deginidə kəzdə tutqini «Əysa» wə «Tirilix» idi — ular bularni «ikki ilah» dəp oylap qaloqanidi.

yengilikni yatküzüx yaki anglaxtin baxka ixka sarp kılmaytti).

<sup>22</sup> Xunga Pawlus Areopagus mäydanining ottur-isiya qikiş mundak dedi:

Əy Afina həlki! Silərning hər jəhəttin jin-ilaḥlarə qokunuxka kattak berilgənlikinglarni kərdum. □

<sup>23</sup> Qünki həmmə yərnı arılap, silərning tawapgaḥliringlarni kəzdin kəqürginimdə, üstigə «Naməlum bir Hudaə qataləan» dəp pütülgən beəixlimisi bar yənə bir qurbangahni kərdüm. Əmdi mən silər tonumay turup ibadət kıliwatқан xü *Hudani* mana ḥazir silərgə tonuxturup jakarlay.

<sup>24</sup> Pütkül aləmni wə uningdiki barlik məwjudatlarni yaratқан Huda asman-zeminning Igisi bolup, insanlarning kəli bilən yasələan ibadəthanılarda turmaydu, ■

<sup>25</sup> yaki birər nərsigə ḥajiti qüxkəndək insanlarning kollirining əjrigə moḥtaj əməstur, qünki U Əzi həmmə janiwarə ḥayatlik, nəpəs, xundakla *əḥtiyajlik boləan* həmmə nərsini ata kilidu. ■

<sup>26</sup> U birla adəmdin insaniyəttiki barlik millətlərnı barlikka kəltürdi, ularni pütün yər yüzigə orunlaxturup, ularə ḥas boləan pəyt-pəsillər həmdə turidəan jaylirining pasillirini

□ **17:22 «Silərning hər jəhəttin jin-ilaḥlarə qokunuxka kattak berilgənlikinglarni kərdum»** — grek tilida «jin-ilaḥlar» «jinlar» degən söz bilən ipadilinətti. Qünki kəp greklar jinlar bilən ilaḥlarning qong pərki yok, jinlarning yahxi tərəpliri bar, dəp ixinətti. ■ **17:24** Yar. 1:1; 2Tar. 6:30; Zəb. 33:6; 124:8; 146:6; Yəx. 66:1; Ros. 7:48; 14:15; Wəḥ. 14:7.

■ **17:25** Yar. 2:7.

aldin bəlgiləp bərdi. □ ■

<sup>27</sup> Bularning məxsiti «Insanlar meni izdisun, bəlkim silaxturup tapsun» degənliktur. Əməliyəttə, u həqkaysimizdin yirək əməs.

<sup>28</sup> Qünki biz Uningda yaxaymiz, hərəkət qilimiz wə Uningda wujudimiz bardur; aranglardiki bəzi xairlar eytkinidək: «Biz Uning nəslidurmiz!». □

<sup>29</sup> Xunga, Hudaning nəslı boləraqqa, biz Təngri Boləquqini altun-kümüx yaki taxtin yasaloqan, hünərwənnıng maħariti wə təsəwwuri bilən oyuloqan birər nərsigə ohxaydu, dəp oyli-maslikimiz kerək. ■

<sup>30</sup> Xunga Huda burunkı zamanlardikilərnıng xundak oqəplətlik wakıtlirini nəziridin sakıt kiləqini bilən, lekin bügünki kündə U həmmila yərdə pütün insanlarnı gunahlıriqə towa kilixkə əmr kilmakta! ■

<sup>31</sup> Qünki U Əzi tikligən insan arkilik pütkül dunyani həkkaniylik bilən sorak kilidioqan bir künini bəlgilidi; U uni ölümdin tirildürgənliki bilən bu ixning mukərrər ikənligigə ispat bərgənidi.

<sup>32</sup> *Pawlusning* «əlgənlərnıng tirilixi» həqkıdə

---

□ **17:26 «U birla adəmdin insaniyəttiki barlık millətlərnı barlıkka kəltürdi»** — grek tilida «U bir qəndin insaniyəttiki barlık millətlərnı barlıkka kəltürdi». «*Huda...* ularqə has boləqan pəyt-pəsillərnı... aldin bəlgiləp bərdi» — «ularqə has boləqan pəyt-pəsillər» mənsi bəlkim «ularning rawaj tepix wə zawallıqka yüzlinix wakıtliri» degəndək. ■ **17:26** Qan. 32:8.

□ **17:28 «aranglardiki bəzi xairlar eytkinidək: «Biz Uning nəslidurmiz!»»** — xair Aratusning yazmiliridin elinoqan (miladiyədin ilgiriki 310-245 yillarda). ■ **17:29** Yəx. 40:18.

■ **17:30** Luqa 24:47.

eytqanlirini angliqanda bəzilər uni məshirə kılıxka baxlıdı. Yənə bəzilər:

— Bu ix həkkidə səndin yənə anglaylı, — dedi.

<sup>33</sup> Buning bilən, Pawlus məydandin qikiş kətti.

<sup>34</sup> Birak bəzilər uningqa koxulup, etiqad kildi. Bularning iqidə «Areopagus» kengəxmə həy'ətliridin biri bolqan Diyonisiyus wə Damaris isimlik bir ayal, xuningdək baxka birkanqə kiximu bar idi.

### Rosul Pawlusning hux həwərnı jakarliqan 2-səpiri



Rosul Pawlusning hux həwərnı jakarliqan 2-səpiri

<sup>1</sup> Bu ixlardın keyin, Pawlus Afina xəhiridin ayrılıp Korint xəhirigə bardı.

<sup>2</sup> U u yərdə Pontus ölkisidə tuoquloğan Akwila isimlik bir Yəhüdiy bilən uning ayali Priskillani uqratti. Ular *Rim imperatori* Klawdiyusning barlıq Yəhüdiylar Rim xəhiridin qikip ketixi kerək, degən yarlık səwəblik yekında Italiyədin kəlgənidi. Pawlus ular bilən tonuxup, ■

<sup>3</sup> ular bilən kəsipdax boləqaqqa, billə turup ixlidi (qünki ular qedirqilik bilən xuqullinatti). □ ■

<sup>4</sup> Hər bir xabat künidə u Yəhüdiylarning sinagogioğa kirip, Yəhüdiylar wə greklar bilən munazirilixip ularni *Hudaning səz-kalamioğa* qayil kılıxka tırixatti. □

<sup>5</sup> Birək Silas bilən Timotiy Makedoniyədin kəlgəndin keyin, Pawlus səz-kalamni yətküzüxkə aldiridi, jan köydürüp Yəhüdiylarğa: — Əysa — Məsihning Əzidur,

---

■ 18:2 Rim. 16:3; 1Kor. 16:19; 2Tim. 4:19. □ 18:3

«**ular bilən kəsipdax boləqaqqa, billə turup ixlidi (qünki ular qedirqilik bilən xuqullinatti)**» — Pawlusning hətliridə, əzi wə həmrahlirining jenini bekiş üçün jamaətlərnin qolioğa qarimay, bəki öz kəli bilən ixlisini pat-pat tiləğa alidu. Muxu yərdə uning kəsipi qedirqilik ikənliki kərünidu. ■ 18:3 Ros. 20:34; 1Kor. 4:12; 2Kor. 11:9; 12:13; 1Tes. 2:9; 2Tes. 3:8. □ 18:4

«**Hər bir xabat künidə u Yəhüdiylarning sinagogioğa kirip, Yəhüdiylar wə greklar bilən munazirilixip ularni Hudaning səz-kalamioğa qayil kılıxka tırixatti**» — «munazirilixip ularni Hudaning səz-kalamioğa qayil kılıxka tırixatti» degən səzlər grekqidə pəkət birlə səz bilən ipladilinidu. «Hudaning səz-kalamioğa» degən səzlərnə jümlini qüxinixkə asan bolsun üçün kirgüzduk.

dəp guwahlik bərdi. □ ■

<sup>6</sup> Lekin, ular uningoğa qarxi qikip uni haqarətlidi. Buning bilən Pawlus pexini kəkıp, ularoğa:

— Öz keninglar öz bexinglaroğa qüxsun! Mən buningoğa jawabkar əməsmən! Bügündin baxlap, mən *silərdin burulup* yat əlliklərge barimən, — dedi. □ ■

<sup>7</sup> Buning bilən Pawlus ulardin ayrilip, Titiyus Yustus isimlik, Hudadin kərkiديوان bir kixining öyigə berip turdi. Uning öyi sinagogning yenida

---

□ **18:5 «Birak Silas bilən Timotiy Makedoniyədin kəlgəndin keyin, Pawlus səz-kalamni yətküzüxkə aldiridi, jan köydürüp Yəhudiylaroğa... guwahlik bərdi»** —

Pawlusning bu rohlandıruluxioğa bəlkim üq muhim türtkə bar idi: — (1) u Silas wə Timotiydin Tesalonikadiki kərindaxlar etikadta qing turuwatidu, degən hux həwəni anglidi («1Tes.» 3:6); (2) Makedoniyədiki jamaətlər, bolupmu Filippi jamaiti Hudaning hizmitini ilgiri sürgüzüx üqün əwətkən iqtisadiy yardəmni Silas wə Timotiylar elip kəlgənidi («2Kor.» 1:5; «Fil.» 4:15). Xu yardəm bilən u bəlkim pütün waqtini hux həwər yətküzüxkə sərp kılalaytti. (3) u Makedoniyədə boləqan waqitlirida kəp ziyankəxlikkə uqriəaqqa, həm Afina xəhərdikilərnəng səz-kalamoğa boləqan sooquklukini kərüp əzining ajizlikini kəp seziwaldi («1Kor.» 2:1-4). Lekin Silas wə Timotiyning həmrahlikidin təsəlli-riəbət elip kəp rohlandıruldi. ■ **18:5** Ros. 17:15. □ **18:6 «ular uningoğa qarxi qikip...»** — yaki «ular əzligə qarxi qikip...». **«buning bilən Pawlus pexini kəkıp...»** — grek tilida «buning bilən Pawlus kiyimlirini kəkıp...». Pawlusning «pexini kəkıp...»i «silərnəng Hudaning səz-kalami bilən munasiwitinglar yok» degən mənini bildüridiəqan ixarət idi. **«Öz keninglar öz bexinglaroğa qüxsun»** — bu degənlik, silər Hudaning nijatlik yolini rət kıləqandin keyin, öz aqiwitinglaroğa əzünqlar jawabkar» degən mənida. ■ **18:6** Mat. 10:14; Ros. 13:51.

idi.□

<sup>8</sup> Əmdi sinagogning qongi Krispus pütün ail-isidikilər bilən Rəbgə etiqad qildi. Nuroqun Korintliklarmu bu həwəni anglap, etiqad qilip qəməldürüxni qəbul qildi.□ ■

<sup>9</sup> Rəb keqidə Pawlusqa bir oʻayibanə kərünüx arkilik wəhiy yətküzüp uningqa:

— Qorkqma, süküt qilmay səzlə, ■

<sup>10</sup> qünki Mən sən bilən billə. Heqkim sanga qol selip zərər yətküzməydu, qünki Mening bu xəhərdə nuroqun kixilirim bar, — dedi.

<sup>11</sup> Xuning bilən Pawlus u yərdə bir yil altə ay turup, u yərdiki kixilər arisida Hudaning səz-kalamini oğətti.

<sup>12-13</sup> Əmma Galliyo Ahaya əlkisining waliysi boləqan waqtida, Yəhudiylar birlixip Pawlusni tutup Galliyoning «sorəq təhti»ning aldioqa apirip, uning üstidin:

Bu adəm kixilərnə qanunəqa hilap həlda Hudaəqa ibadət qilixqa qayil qiliwatidu! — dəp xikayət qildi.□

<sup>14</sup> Pawlus aqzini aqay dəp turuxioqa, waliy Galliyo Yəhudiylarəqa:

---

□ **18:7 «Titivyus Yustus isimlik, Hudadin qorkidioqan bir kixi»** — «Hudadin qorkidioqan» degən ibarə tooqruluk 13:26diki izahatni kərüng. □ **18:8 «Nuroqun Korintliklarmu bu həwəni anglap, etiqad qilip qəməldürüxni qəbul qildi»**

— «bu həwər»: (1) sinagogning qongining etiqad qiloqanliqi yaki (2) Pawlusning eytqan səzlrini kərsitidu. Bizningqə birinqi qüxəngə tooqrudur. ■ **18:8** 1Kor. 1:14. ■ **18:9** Ros. 23:11.

□ **18:12-13 «Ahaya əlkisi»** — Gretsiyəning muhım jaylrini öz iqigə alatti. Galliyo xu əlkining waliysi boləqan waqti miladiyədin keyinki 51-52-yillar idi.

— Dərwəkə, i Yəhudiylar, bu xikayitinglar birər nahəklik yaki eqir jinayət toqrisida bolqan bolsa, səwrqanlik bilən silərgə kulaq salsam orunluk bolatti.

<sup>15</sup> Birak bu ix *pəkət* bəzi nam-isimlar, səzlər wə özünqlarning *Təwrat* qanuninglar üstidə talax-tartixlarqə qetixlik ikən, uni özünqlar bir tərəp qilinglar! Mən bundak ixlarqə soraqqi bolmaymən! — dedi.

<sup>16</sup> Xuning bilən u ularni sorak təhti aldidin həydəp qikardi.

<sup>17</sup> Halayik sinagogning qongi Sostenisni tutuwelip, sorak təhtining aldidə kattik urqili turdi. Birak *waliy* Galliyo bu ixlarning həqkaysisioqə qilqə pisənt qilmidi.□

### *Pawlusning Antakya xəhirigə qaytip kelixi*

<sup>18</sup> Pawlus Korint xəhiridə yənə kəp künləрни өtküzgəndin keyin, qerindaxlar bilən hoqlixip, Priskilla wə Akwilalarning həmrahlikida kemigə olturup, Suriyəgə qarap kətti. *Yoloqə qiqixtin ilgiri* u Kənkriya xəhiridə Hudaqə iqkən bir

---

□ **18:17 «halayi'k sinagogning qongi Sostenisni tutuwelip, sorak təhtining aldidə kattik urqili turdi»** — Sostenisning Məsihkə etikad qilqan waqti naməlum («1Kor.» 1:1ni kərüng). Yəhudiylarning uni undak uruxining səwəbi enik əməs; u Məsihgə etikad qilqə bolqanliqtin yaki sinagotikilər öz ərzining nətijisiz bolup qikqanliqidin hapa bolup, sinagog rəisidin aqqikini qikiriwalməqəi bolsa kərək.

qəsimidin qaqlirini qüxürüwətkənidi. □ ■

19 Ular Əfəsus xəhriyə barəandin keyin, u Priskilla wə Akwilani qaldurup qoyup özi *xu yərdiki* sinagogqa kirip, Yəhudiylar bilən mu-naziriləxti.

20 Ular uni uzunraq turuxqa tələp kiliwidi, u qoxulmay,

21 «Mən kandaqla bolmisun kelər heytni Yerusalemda ötküzimən; andin Huda buyrusa, silərninq yeninglaroqa yənə kelimən», — dəp ular bilən hoxlixip, Əfəsusin kemə bilən yoləqa qıkti. □ ■

22 U Kəysəriyə xəhridə kemidin qüxüp, *Yerusalemoqa* qıqip jamaət bilən hal soraxqandin

---

□ **18:18 «Kənkriya xəhri»** — Korintning port xəhri bolup Korinttin yəttə kilometr yiraqqa jaylaxqanidi. **«Yoləqa qıqixtin ilgiri u Kənkriya xəhridə Hudaəqa iəqən bir qəsimidin qaqlirini qüxürüwətkənidi»** — Pawlus nemixqa qəsəm kildi? Alimlarning pikirliridin: (1) u Korint xəhridə xunqə kəp adəmlər hux həwərnı qəbul qıləanliqəidin boləan huxalliqəidin, Hudaəqa alahidə rəhmət eytix üqün; (2) yənə bir qətim Yerusalemda wə Yəhudiyədə turuwatqan Yəhudiylar həkni hux həwərgə qayil qilixqa tirixip ularəqa muxu qəsimi arqilix özini «Mana mən silərdəq Hudadin qərkidiəqan adəm» dəp kərsitip ularəqa yəqinlaxmaqəi bolup qəsəm qıləan. Biz ikkinqəi pikirgə mayilmiz. Bəzi alimlar qəsəm iəqküqə Akwiladur, dəp qaraydu.

■ **18:18** Qəl. 6:18; Ros. 21:23. □ **18:21 «mən kandaqla bolmisun kelər heytni Yerusalemda ötküzimən»** — bəzi kona kəqürmilərdə bu sözlər tepilməy, pəkət ««Huda buyrusa, mən silərninq yeninglaroqa yənə kelimən», — dəp ular bilən hoxlixip, Əfəsusin kemə bilən yoləqa qıkti» deyilidu. ■ **18:21** 1Kor. 4:19; İbr. 6:3; Yaq. 4:15.

keyin, Antakya xəhirigə qüxüp kətti. □

<sup>23</sup> Antakyada bir məzgil turoqandin keyin, u yənə yoloqa qikip Galatiya wə Frigiya yurtlirini bir-birləp arilap, baroqanla yeridə barlıq muhlislarning etikadını kuwwətlidi.

### *Apollosning Əfəsus wə Korint xəhərliridə təlim berixi*

<sup>24</sup> Bu arida, Iskəndəriyə xəhiridə tuquloqan Apollos isimlik bir Yəhudiy Əfəsus xəhirigə kəldi. U natik adəm bolup, muqəddəs yazmilardin helila qongkur sawati bar adəm idi. □ ■

<sup>25</sup> U Rəbning yoli toqruluk təlim aloqan bolup, otluq roh bilən Əysa həkqidə əynən səzləp təlim berətti. Birak uning həwiri pəkət Yəhya pəyoğəmbərnin yürgüzgən qəməldürüxi bilən

---

□ **18:22 «U Yerusalemoğa qikip jamaət bilən hal so-raxkandin keyin...»** — Injilda «Yerusalemoğa berix» grek tilida daim degüdək pəkət «Yerusalemoğa qikix» dəytti. Yəhudiy həlki üqün Yerusalemoğa berix «qikix», uningdin ketix «qüxüx» bilən bildürülətti. Pawlus kəsimini ada qilip qikix üqünmu Yerusalemoğa berip kelixi kerək. □ **18:24 «U ... muqəddəs yazmilardin helila qongkur sawati bar adəm idi»** — grek tilida «U ... muqəddəs yazmilarda küqlük bir adəm idi». ■ **18:24** 1Kor. 1:12.

qəklinətti. □

26 U sinagogda yürəklik sözləxkə baxlidi. Uni angliqan Priskilla bilən Akwila uni öyigə elip berip, uningə Hudaning yolini tehimu təpsiliy qüxəndürdi. □

27 Keyin, Apollos Ahaya əlkisigə barmaqçi bolqanda, Əfəsusluq kərindaxlar Ahayadiki muhlislarə hət yezip, ulardin Apollosni qarxi elixni bəkmü tələp kildi. U xu yərgə berip, Hudaning mehır-xəpkiti arkilik etikad kılqanlarə qoxulup, ularə zor yardəmdə boldi. □ ■

28 Qünki u həlk-aləm aldida Yəhudiylar bilən munazirilixip, ularə küqlük rəddiyə berip, muqəddəs yazmilarni xərhlxi bilən Məsihning Əysa ikənlikini ispatlap bərdi.

---

□ **18:25 «uning həwiri pəkət Yəhya pəyoqəmbərning yürgüzgən qəmüldürüxi bilən qəklinətti»** — demək, Apollosning təlimi bəlkim Yəhya pəyoqəmbərning «Hudaning padixahlıqı yekınlaxtı», «Muqəddəs Rohqa qəmüldürgüçi, yəni Qutkuzoquçi-Məsih mening kəynimdin kelidu» degən sözliridin, xundaqla «Məsih Nasarətlik Əysa ikən», degən məlumatlardin tərkib tapqan bolsa kerək. U Əysa Məsihning əlgini, tir-İlgənliki, xundaqla uning Muqəddəs Rohni ata kılıxi bilən yengi dəwr baxlıqanlıqı toqruluk həwərsiz qalqanıdi. 19:1-7 wə izahətlarni kərüng. □ **18:26 «Priskilla bilən Akwila uni öyigə elip berip,...»** — yaki «Priskilla bilən Akwila uni ayrim elip,...». □ **18:27 «Keyin, Apollos Ahaya əlkisigə barmaqçi bolqanda, Əfəsusluq kərindaxlar Ahayadiki muhlislarə hət yezip, ulardin Apollosni qarxi elixni bəkmü tələp kildi»** — baxqa bir hil tərjimisi: — «Keyin, Apollosni rıqəbtəndürüp, Ahayidiki muhlislarə hət yezip, ulardin Apollosni qarxi elixni tələp kildi». ■ **18:27** 1Kor. 3:6.

# 19

## *Pawlus Əfəsus xəhiridə*

<sup>1</sup> Apollos Korint xəhidiki waktida, Pawlus səpər kilip, iŋki kuruqluŋ arkilik Əfəsus xəhirigə kəldi. U yərdə bəzi muhlislar bilən uŋrixip, □ ■

<sup>2</sup> ulardin:

— Silər etiŋad kiləninglarda, Muŋəddəs Roŋ silərgə ata kilinoŋanmu? — dəp soridi.

— Yak, biz hətta Muŋəddəs Roŋ bar degənni zadi anŋlimaptikənmiz, — dəp jawab bərdi ular. □

<sup>3</sup> Pawlus yənə:

— Undakta, silər kandaŋ qəmüldürüluxtə qəmüldürülgənsilər? — dəp soridi.

— Biz Yəhya *pəyoŋəmbər* yətküzgən

---

□ **19:1 «iŋki kuruqluŋ arkilik Əfəsus xəhirigə kəldi»** — yaki «egizliklər arkilik Əfəsus xəhirigə kəldi». ■ **19:1** 1Kor. 1:12

□ **19:2 «Muŋəddəs Roŋ silərgə ata kilinoŋanmu?»** — grek tilida: «Muŋəddəs Roŋni qəbul kildinglarmu?». «**Yak, biz hətta Muŋəddəs Roŋ bar degənni zadi anŋlimaptikənmiz**» — muxu jawabning mənisi bəlkim «Muŋəddəs Roŋning ata kilinoŋini yaki Muŋəddəs Roŋning insanlarəŋa kəlgini anŋlimaptikənmiz» degəndək bolsa kerək.

qemüldürülüşni qobul kilduk, — dedi ular.□

<sup>4</sup> Pawlus: — Yəhya *pəyoqəmbər* həlkkə yətküzgən qemüldürüş bolsa gunahlarğa towa qilixni bildüridiğan qemüldürüş bolup, ularğa özidin keyin kəlgüqigə, yəni Əysağa etiqad qilix kerəklisini tapiliğanidi, — dedi.■

<sup>5</sup> Ular buni anglap, Rəb Əysaning namida qemüldürüşni qobul kildi.

<sup>6</sup> Pawlus qolini ularning üstigə təgküzüp turuxi bilən, Muqəddəs Roh ularğa qüxti. Buning bilən ular naməlum tillarda sözləxkə həm pəyoqəmbərlərqə wəhiy-bexarətlərni

---

□ **19:3 «Undaқта, silər қандақ qemüldürüştə qemüldürülgənsilər?»** — yaki «Undaқта, silər nemə dəp qemüldürülgənsilər?». Enikki, xu kixilər Əysa Məsihning namioğa qemüldürülgən bolsa, undaқта ularni qemüldürügüzqi etiqadqi ularğa «Huda Məsihkə etiqad qiloquqilarning həmmisigə Muqəddəs Rohini sowqat qilip ata qilidu» dəp qüxəndürgən boluxi kerək idi. Qünki Məsihdə bolğan hux həwər dəl xuki: (1) Məsihning qurbanliqi bilən etiqadqi insanlarning gunahliri kəqürüm qilinidu; (2) Məsihning qurbanliqi bilən Huda etiqadqi insanlarğa yengi bir hayat ata qilidu; muxu hayat Muqəddəs Rohning insanning qəlbidə makan qilixi bilən baxlinidu. Rosul Petrusning sözlirigə qarang (2:38-39), «1Pet.» 3:21 wə bu ayət toqrisida «qoxumqə sez»imizdiki izahətlarni kərüng. **«Biz Yəhya pəyoqəmbər yətküzgən qemüldürüşni qobul kilduk»** — ularning jawabioğa qarioqanda, ular mərhum Yəhya pəyoqəmbərnin muhlisliri idi; mumkinqiliki barki, ular Yəhya pəyoqəmbərnin towa qilixi wə suqə qemüldürüş toqruqluq təlimlirini Apollostin angliqanidi. ■ **19:4** Mat. 3:11; Mar. 1:4; Luqa 3:16; Yh. 1:26; Ros. 1:5; 11:16.

yötküzüxkə baxlidi. □ ■

<sup>7</sup> Ular təhminən on ikki ərkək kixi idi.

<sup>8</sup> Pawlus üç ay dawamida *Əfəsus xəhiridiki* sinagogka kirip, yürəklik bilən söz qilip, ular bilən Hudaning padixahlikidiki ixlar toqrisida munazirilixip qayil qilixka tirixti.

<sup>9</sup> Lekin bəziliri jahillik qilip ixinixni rət qilip, halayik aldida *Rəbning* yolioqa haqarət kəltürgəndə, Pawlus ulardin qikip, muhlislarnimu ayrip qikti. U hərəküni Tirannus isimlik adəmning leksiyihanisida munazirə-muzakirə ötküzdi. □ ■

<sup>10</sup> Bu ix ikki yil dawamlaxti. Nətijidə, Asiya əlkisidiki pütün həlk, Yəhudiylar bolsun, Greklər bolsun həmməylən Rəbning səkalamini anglidi. □

---

□ **19:6 «...Muxəddəs Roh ularoqa qüxti. Buning bilən ular naməlum tillarda sözləxkə həm pəyoqəmbərlərgə wəhiy-bexarətlərnü yətküzüxkə baxlidi»** — Muxəddəs Rohning ularoqa ata qiloqan «naməlum (karamət) tillarda sözləx» iltipati bilən kixilər öz sözlirini qüxənmigən həlda Hudaqə mədhiyə oqup, uning sirlirini jakarlaydu («1Kor.» 14:2ni kərüng). ■ **19:6** Ros. 8:17; 11:15. □ **19:9 «halayik aldida Rəbning yolioqa haqarət kəltürgəndə...»** — muxu yərdə «Rəbning yoli» grek tilida pəkət «yol» degən sək bilən ipadilinidu (qünki etikadning nəziridə pəkət bir yolla bardur. 9:2nimu kərüng). «**Tirannus isimlik adəmning leksiyihanisida munazirə-muzakirə ötküzdi**» — «leksiyihana» yaki «məktəp»: Bu bəlkim pəlsəpə egitidioqan bir məktəp bolsa kərək. «Munazirə-muzakirə ötküzüx» — bəlkim ixənmişlər bilən munazirə qilix (10-ayətni kərüng) wə ixəngənlərgə kəprək təlim bərix. ■ **19:9** 2Tim. 1:15. □ **19:10 «Yəhudiylar bolsun, Greklər bolsun...»** — demək, «Yəhudiylar bolsun, Yəhudiy əməslər bolsun...».

*Skewaning oqulliri*

11 Huda Pawlusning kolliri arkilik karamət möjzilərni yaratti. ■

12 Kixilər hətta qol yaqlik wə pərtuqlarni Pawlusning tenigə təgküzüp, andin kesəlləarning yenioqa apirip, ularning üstigə yapatti. Nətijidə, kesəllər saqiyip, yaman rohlar ulardin qikip ketətti.

13 Lekin xu ətrapta yüridioqan, «jinkəx» Yəhudiylarin bəzilirimu Rəb Əysaning namini ixlitip baqqusi kelip, jin qaplaşkanlar üstidə turup jinlaroqa: «Pawlus jakarlawatқан Əysaning namidin sanga kattik buyruk berimən!» dəydioqan boldi. □

14 Bu ixni kilidioqanlarning arisida Skewa isimlik bir Yəhüdiy bax kaħinning yəttə oqlimu bar idi. □

15 Lekin ular *qoqliwətməqı boloqan* yaman Roh ularoqa jawabən:

— Əysani tonuymən, Pawlustin həwirim bar, biraq özünqlar kim bolisilər?! — dewidi,

16 yaman Roh qaplixiwaloqan kixi ularoqa etilip qikip, ularni urup xama qilip, ularning üstidin oqalib kəldi. Ular yalingaq wə yarilanoqan həlda əydin qeqip qikip kətti.

■ 19:11 Mar. 16:20; Ros. 14:3.

□ 19:13 «**jinkəx**»

**Yəhudiylar**» — məhsus atalmix «jin həydəx kəspi» arkilik pul tapidioqanlar. «**Əysaning namidin sanga kattik buyruk berimən!**» — grek tilida: «... Əysaning namidin sanga kəsəm astida buyruymən!».

□ 19:14 «**Bu ixni kilidioqanlarning arisida Skewa isimlik bir Yəhüdiy bax kaħinning yəttə oqlimu bar idi**» — yaki «Bu ixni qiloquqlar Skewa isimlik bir Yəhüdiy bax kaħinning yəttə oqli idi».

17 Bu ix Əfəsus xəhiridə turuwatқан barlik Yəhudiylar wə Greklərgimu məlum bolup, qorkunq həmmisini basti wə Rəb Əysaning nami uluqlandi.

18 Nətijidə, nuroqun etiqadqilar burunqi qiloqlanlirini ikrar qilip, aldioqa qikti. ■

19 Sehırgərlik qiloqlanlardin nuroqun adəmlər əzlrining sehırgərlik kitab-palnamilirini əkelip *bir yərgə dəwiləp*, kəpqilikning aldida kəydürüxti. Bu kitablarning qimmiti jəmiy əllik ming kümüx tənggigə yetətti. □

20 Xundak qilip, Rəbning səz-kalami küqgə igə bolup, bərk urup üstünlükkə ötti.■

### *Əfəsus xəhiridə topilang kətürülidu*

21 Bu ixlar yüz bərgəndin keyin, Pawlus kənglidə, Makedoniyə wə Ahaya əlkisidin ötüp Yerusalemoqa berixka niyət baqlidi. U: — U yərgə barəqəndin keyin, Rim xəhirini kərup kelixim kerək, — dedi.□ ■

22 Xuning bilən, u əzigə yardəmdə boluwatqanlardin Timotiy bilən Erastus ikkiylənni Makedoniyəgə əwətiwetip, əzi yənə

---

■ 19:18 Mat. 3:6. □ 19:19 «jəmiy əllik ming kümüx tənggə» — bir tənggigə bir qoy kelətti. Xunga hazırki boyiqə jəmiy ikki yerim milyon dollaroqa barawər idi (2006). ■ 19:20 Yəx. 55:11. □ 19:21 «Pawlus kənglidə... niyət baqlidi» — grek tilida «Pawlus rohta... niyət baqlidi». ■ 19:21 Rim. 15:25; Gal. 2:1.

bir mæzgil Asiya ølkisidæ turdi.□

<sup>23</sup> Dæl xu qaoqda, *Əfæsus xəhīridæ Rəbning yoli toqruluk eoqir malimaqilik kətürüldi.* □ ■

<sup>24</sup> Ayal ilah Artemisni sürətləp kümüx təkqə-həykəllərni yasioquqi Dimitriy isimlik bir zərgər bar idi. Uning bu ixi hünərwənlərgə kəp payda tapkuzatti. ■

<sup>25</sup> Dimitriy hünərwənlərni wə xuningoqa ohxax ixlar bilən xuqulliniwatқан baxқа ustilarni yioqip, ularoqa:

— Buradərlər, bizning gülliniximizning bu ix bilən baqlıq ikənlikini bilisilər;

<sup>26</sup> hazır həliki Pawlusning nemə ixlarni kilip yürgənlikini anglioqan həm kərgən boluxunglar kerək. U: «Qol bilən yasiwaloqan nərsilər ilahlar əməs» deyix bilən, pəkət Əfəsusta əməs, bəlki pütkül Asiya ølkisidæ degüdək nuroqunlioqan kixilərni qayil kilip, azdurup burawatidu. ■

<sup>27</sup> Əmdi hazır bizning bu sodimizoqa bətnam qaplıx həwpı bolupla qalmay, bəlki büyük ayal ilah Artemisning buthanisimu ərziməs dəp qarilip, hətta Asiya ølkisi wə pütkül jaħan ibadət kilidioqan *bu ayal ilahimizning xan-xəripimu yokilix həwpigə duq keliwatidu!* —

---

□ **19:22 «u özigə yardəmdə boluwatқанlardin Timotiy bilən Erastus ikkiylənni Makedoniyəgə əwətiwetip...»** — Pawlusning xuning məksiti ularning bəlkim özini kutux üqün wə bəlkim özining berixioqa təyyarlıq qilix üqün idi (20:1-3ni kərüng). □ **19:23 «Dæl xu qaoqda, Əfæsus xəhīridæ Rəbning yoli toqruluk eoqir malimaqilik kətürüldi»** — «Rəbning yoli» grek tilida pəkət «yol» deyilidu. ■ **19:23** 2Kor. 1:8. ■ **19:24** Ros. 16:16. ■ **19:26** Zəb. 115:4; Yər. 10:3.

dedi. □

<sup>28</sup> Bu soʻzlarni angliqan koʻpqilik oʻzaroq koʻmup, qayta-qayta:

— Oʻfesusluqlarning Artemisimiz buyuktur! —  
dop qurqan koʻturuqkə baxlidi.

<sup>29</sup> Buning bilən puʻtkul xəhər malimatang bolup kətti. Halayiq Pawlusning səpərdaxliridin Makedoniyəlik Gayus wə Aristarhyslarni tutup sərəp, serk məydaniqə təngla yopurulup mangdi. □ ■

<sup>30</sup> Pawlus halayiq arisiqə kirməkqi bolqanidi, lekin muhlislar uning kirixigə yol qoymidi.

<sup>31</sup> Həttə Pawlusning dostliri bolqan əlkə əməldarlıridin bezilirimu uningqə həwər yətküzup, uni serk məydaniqə berixqə təwəkkül qilmaslikqə jekilidi.

<sup>32</sup> Əmdi bəzilər buni dop warqirisa, bəzilər uni dop warqirixip, puʻtün sorun warang-qurungqə toldi; kixilərninɡ koʻpinqisi əzlirininɡ nemigə yiqilqanliqinimu bilməytti.

<sup>33</sup> Yəhudiylar Iskəndər isimlik adəmnı aldiqə ittirip qiqiriwidi, koʻpqilik uni aldiqə turuqzdi. Iskəndər koʻpqilikkə qol ixariti qilip,

---

□ **19:27** «puʻtkul jahan ibadət kilidiqan bu ayal ilahimizning xan-xəripimu yokilix həwpigə duq keliwatidu!» — Dimitriyning «ayal ilahimizning xan-xəripı» degən sezi bəlkim Artemisning həywətlik buthanisinimu kərsətməkqi boluxı mumkin. □ **19:29** «Halayiq ... Gayus wə Aristarhyslarni tutup sərəp, serk məydaniqə təngla yopurulup mangdi» — Artemisning «buyuk buthanisi» yokaq kətti, əmma bu serk məydani bugungə qədər məwjut, uningqə 25000 kixi siqıdu. ■ **19:29** Ros. 20:4; 27:2; Kol. 4:10.

*Yəhudiylarni* aklimakqi boldi. □

<sup>34</sup> *Birak kəpqilik uning Yəhudiy ikənlikini bilip kəlip, həmmisi təngla:*

— *Əfəsusluqlarning Artemisimiz büyüktur! — dəp ikki saətqə quқан kətürüp turuxti.* □

<sup>35</sup> *Ahirda, xəhərning bax mirzisi halayiqni tinq-landurup mundak dedi:*

— *Əy Əfəsusluqlar! Biz Əfəsusluqlarning xəhirining büyük Artemisning buthanisining wə uning asmandin qüxkən süritining qoşdiouqisi ikənlikini bilməydiqan kim bar!* □

<sup>36</sup> *Bu ixlarni inkar kılalmioqanikən, özünqlarni besiwelixinglar, baxbaxtaklık kılmaslıqinglar kerək.*

<sup>37</sup> *Qünki silər bu kixilərnı bu yərgə sorakqa tartixka elip kədinglar; lekin ular ya buthanılarnı buloquqılar ya bizning ayal ilahimizoa kupurluk kılouqılardın əməs.*

<sup>38</sup> *Əgər Dimitriy wə uningoa qoxuloqan hünərwənlərnıng məlum bir kixining üstidin xikayiti bolsa, sorakhanılar oquq turmaqta wə sorakqi waliylarmu bar. Ular xu yərlərdə bir-biri bilən dəwalaxsun;*

---

□ **19:33 «kəpqilik uni aldioqa turoquzdi»** — bəzi kona kəqürmilərdə «kəpqilik bu ix uningoa baolıq dəp oylidi» deyilidu. □ **19:34 «Birak kəpqilik uning Yəhudiy ikənlikini bilip kəlip, həmmisi təngla: — Əfəsusluqlarning Artemisimiz büyüktur! — dəp ikki saətqə quқан kətürüp turuxti»** — halayiq Iskəndərnı Pawlus bilən munasiwətlik adəm, nemila bolmisun Yəhudiy boloaqqa, butpərəslıkkə qarxi bolsa kerək, degən oyda bolqan bolsa kerək. □ **19:35 «Artemisning ... asmandin qüxkən süriti...»** — yaki «Artemisning ... asmandin qüxkən texi...».

<sup>39</sup> wə baxka birer məsililiringlar bolsa, rəsmiy sorunda bir tərəp qilinixi lazim.

<sup>40</sup> Biz əmdi yənə bügünki wəxəni topilang dəp ərz qilinix həwpidə turuwatimiz; qünki bu malimanqlıqning heq səwəbi kərsitilmigəqkə, həsabinimu berəlməymiz-də!

<sup>41</sup> Bu sözləni qilip bolup, u yiqiloqan halayiqni tarkitiwətti.

## 20

### *Pawlusning Makedoniyə wə Yunanoqə qayta berixi*

<sup>1</sup> Topilang besiqkandin keyin, Pawlus muhlislarni qaqirip, ularni rioqbətləndürdi wə ular bilən hoxlixip, Makedoniyəgə qarap kətti. □

<sup>2</sup> U xu ətraptiki yurtlarni arilap, etikadqilarni nuroqun səz-təlimlər bilən rioqbətləndürgəndin keyin, Yunanoqə berip, □

<sup>3</sup> u yərdə üq ay turdi. Pawlus kemigə olturup Suriyəgə mangay dəp turoqanda, Yəhudiyəlarning uni öltürux suyikəsti bilinip qelip, u Makedoniyə arkilik *qurukluk bilən* qaytip ketix qararioqə kəldi.

---

□ **20:1** «Pawlus muhlislarni qaqirip, ularni rioqbətləndürdi wə ular bilən hoxlixip...» — bəzi kona kəqürmilərdə «Pawlus muhlislarni qaqirip, ularni kuqaklap ular bilən hoxlixip,...» degən səz deyilidu. □ **20:2** «Yunan» — yaki «Gretisyə».

4 Uningoʻra h mrah bologanlar Beriyalik Pir-rusning oqli Sopater, Tesalonikaliklardin Aristar-hus bil n Sekundus, D rb lik Gayus, Timotiy w  Asiya  lkisidin Tikikus bil n Trofimuslar idi.■

5 Ular awwal Troas x hirig  berip, bizning yetip beriximizni k t p turdi.□

6 Biz bolsaq «petir nan heyti» k nliridin keyin, Filippi x hiridin kemig  olturup, b x k ndin keyin Troaska kelip, ular bil n uqraxtuk w  u yerd  yatt  k n turduk.

7 H ptining birinqi k ni, biz nan oxtuxka j m bologanda, Pawlus  tisi k tm kqi bologaqka, ja-ma tk  s z qilixka baxlidi; s zini t n yerimgig  uzartti.□

8 Biz j m bologan yukiriki k w ttiki  yd  nuroqun qara qiraol-ar yenip turatti.□

9  wtikus isimlik bir yigit derizid  olturoqanidi. Pawlus s zl p heli bir yerg  baroganda, uni m g d k besiwatqanidi. Andin u o rk uykuo a ketip, u  qinqi k w ttin yerg  yikilip q xti. K pqlilik uni yerdin k t r p qarisa, u  l p bologanidi.

---

■ 20:4 Ros. 19:29; 21:29; 27:2; 1Kor. 1:14;  f. 6:21; Kol. 4:7,10; 2Tim. 4:12; Tit. 3:12. □ 20:5 «Ular awwal Troas x hirig  berip...» — b lkim kemid . «...bizning yetip beriximizni k t p turdi» — «biz» Luqaning yon  Pawlus bil n bill  ik nlikini k rsitidu. □ 20:7 «h ptining birinqi k n» — y ni «y kx nb  k ni». «biz nan oxtuxka j m bologanda» — «nan oxtux»:  ysaning  l mini hatiril x  q n nan oxtulidu («1Kor.» 11:20-34ni k r ng). □ 20:8 «Biz j m bologan yukiriki k w ttiki  yd  nuroqun qara qiraol-ar yenip turatti» — bu qiraolarning is-t t klirining  yni qaplixi bil n 9-ayett  tilo a elinoqan  wtikusning uhlap k lixio a t sir y tk zg n boluxi mumkin.

10 Pawlus pəskə qüxüp, uning üstigə etilip, kuçaklap turup:

Azablanmanglar, u tirikkən! — dedi. ■

11 Kaytidin öygə qikip, nanni oxtup yegəndin keyin, Pawlus ular bilən tang atkuçə uzun səzləxti wə u bu yərdin yoloqa çikti.

12 *Troastikilər* bolsa həliki yigitni öyigə həyat apirip qoydi. Ular buningdin qəksiz təsəlli tapti.□

*Pawlusning Əfəsus aqsakalliri bilən hoxlixixi*

13 Biz bolsaq Pawlustin burun Assos xəhriyəgə kemə bilən barduq. Qünki Pawlus xu yərgə piyədə baray, silər məndin awwal yetip berip, u yərdə meni kemigə eliwelixni kütünglar, dəp orunlaxturoqanidi.

14 Assosta u biz bilən uqraxkəndin keyin biz uni kemigə elip Mitulin xəhriyəgə kəlduq.

15 Andin xu yərdin qikip, ətisi Hiyos arilining udulioqa kelip turduq. Üqinqi küni Samos arilioqa yetip kəlduq wə Trogillium xəhriyədə qənduq; uning ətisi Miletus xəhriyəgə barduq. □

■ 20:10 1Pad. 17:21; 2Pad. 4:34. □ 20:12 «Ular bun-

ingdin qəksiz təsəlli tapti» — əyni grek tekst: «Ular tapkan təsəlli az əməs idi». □ 20:15 «üqinqi küni Samos arilioqa

yetip kəlduq wə Trogillium xəhriyədə qənduq...» — bəzi kona kəqürmilərdə: «Trogillium xəhriyədə qənduq» deyən səz tepilmaydu. «ətisi Hiyos arilining udulioqa kelip ... üqinqi küni Samos arilioqa yetip kəlduq wə Trogillium xəhriyədə qənduq; uning ətisi Miletus xəhriyəgə barduq» — bu səpər yoli ətəy Əfəsus xəhriyidin ətkənidi (16-ayətni kərüng).

16 Qünki Pawlus Asiya ølkisidø køp waqitni øtküzüwætmişlik üqün, dengiz səpiridø Əfəsusta tohtimay øtüp ketixni qarar kıløanidi. Səwəbi, u «orma həyti» künini mumkinkədər Yerusalemda øtküzüx üqün aldiraytti. □ ■

17 Əmdi Miletus xəhiridin Əfəsuska adəm əwətip, jamaəttiki aksakallarni qakirdi.

18 Ular kəlgəndin keyin, u ularøa mundak dedi: — Mən Asiya ølkisigə ayaq başkan birinçi kündin tartip, silər bilən qandak øtkənlikim hərbinglarøa məlum.

19 Rəbning hizmitidø hər tərəptə kəmtər bolup, kəz yaxlırim təkülgənlikini, xundakla Yəhudiylarning suyikəstliri tüpəylidin beximdin øtkən sinaklarda qidioanlikimni bilisilər,

20 wə yənə məyli ammiwi sorunlarda bolsun yaqi øy-øylərdə bolsun, silərgə təlim bərginimdə, silərgə paydilik bolsila həqnemini ayimay jakarlap,

21 Yəhudiylar həm Greklərgimu Huda aldida towa kılıx wə Rəbbimiz Əysa Məsihgə etikad kılıx kerəklikigə guwahlık berip jekiligənlikim həmninglarøa məlum. ■

22 Həzir mana, rohta baølanoan halda Yerusalemoa ketiwatimən. U yərdə nemə ixlarning beximoa qüxidioanlikini ukmaymən;

□ **20:16 «orma həyti»** — Təwratta Yəhudi yəhkigə bekitilgən tətinqi həyt; u həyt «øtüp ketix həyti»din əllik kün keyin boløaqça, grek tilida «əlliklik həyt»mu deyilidu. Həzirki kalendardiki waqit bəlkim 5-ay idi. «Law.» 23-babni kørüng.

■ **20:16** Ros. 21:4,12. ■ **20:21** Mat. 3:2; Mar. 1:15; Luqa 24:47.

□

23 Pəkət xuni bilimənki, Mukəddəs Roh mən baroqanla xəhərlərdə zindan kixənliri wə azab-oqubətlərninğ meni kütüp turidioqanlıqini aldın eniğ eytip kəlməktə.

24 Lekin mən öz musapəmni tamamlixim, Rəb Əysadin tapxuruwaloqan hizmətni ada kilixim, yəni Hudaning mehır-xəpki toqrisidiki hux həwərninğ toluğ guwahqisi boluxum üqün, öz həyatimni kılqə ayimaymən. ■

25 Mən silər bilən arilixip, həmninglar arisida yürüp Hudaning padixahlıqini jakarlidim; əmdi mana manga məlumki, buningdin keyin silərdin həqkim yüzümni kayta kərəlməysilər. □

26 Xuning üqün, bügün silərgə guwahlıq kılıp eytip qoyayki, mən həqbirininğ qenioqə kərzdar əməsmən. □

27 Qünki mən Hudaning toluğ məxsət-iradisini kılqə elip qalmay silərgə bayan kılıp yətküzüxtin bax tartmidim.

---

□ **20:22 «mana, rohta baqlanoqan həlda Yerusalemoqə ketiwatimən»** — «rohta baqlanoqan həlda» — uni qozqaydioqan bu təsirning öz rohida yaki Mukəddəs Rohda bolqanlıqı eniğ əməs. Pawlusning bu niyiti bu ixta toqra yaki toqra əməs? 21:4-ayəttiki həwərdin qarışanda, uning xu kət'iy niyiti toqra əməs, dəp oylaxqa mayil bolimiz. ■ **20:24** Ros. 21:13; Gal. 1:1; Tit. 1:3. □ **20:25 «Mən silər bilən arilixip, həmninglar arisida yürüp Hudaning padixahlıqini jakarlidim»** — muxu yərdə «Hudaning padixahlıqı» grek tilida pəkət «padixahlıq» bilən ipadilini. □ **20:26 «Silərgə guwahlıq kılıp eytip qoyayki, mən həqbirininğ qenioqə kərzdar əməsmən»** — demək, «aranglarda hərəkəndə bir kixi hux həwər anglax pirsiti bolmay, qutkuzulmioqan bolsa mən buningqə jawabkar əməsmən» degəndək.

28 Mukəddəs Roh silərnı Hudaning jamaitini bekix üqün Uning padisi iqidə yetəkqi kılıp tikligənidi; əmdi özünqlarəqa həm Öz Ooqlining keni bilən setiwaləqan barlıq padisiəqa səgək bolunqlar! □ ■

29 Qünki manganı ayankı, mən kətkəndin keyin, qılberilər aranglarəqa kirip, padini heq ayımaydu, ■

30 həmdə hətta aranglardinmu bəzilər muhlislarnı əzlırigə tartiwelıx üqün həkikətne burmiliəqan türlük ixlarnı səzləydu. ■

31 Xunga, səgək bolunqlar, mening üq yil keqəkündüz deməy, hərbinglarəqa kəz yaxlırim bilən tohtımay nəsihət berip turoqanlıkimni esinglarda tutunqlar.

32 Əmdi mən silərnı Hudaəqa wə Uning mehir-xəpkət yətküzidiəqan səz-kalamıəqa tapxurımən. Bu səz-kalam etikadinglarnı kuruxqa həm pak-mukəddəs kılınəqan barlıq həlki arisida iltipət kılınıdiəqan mirastin silərnı nesip kılıxqa qadirdur. □

33 Mən heqqaqan heqkimdin kiyim-keqək yaki altun-kümüx tama kılıp bakmiəqanmən. ■

34 Silərgə məlumki, mən ikki bilikimgə tayinip,

---

□ **20:28 «Hudaning... Öz Ooqlining keni bilən setiwaləqan barlıq padisi»** — «Öz Ooqlining keni bilən» grek tilida «Əziningkining keni bilən» degən səzlər bilən ipadilinidu. ■ **20:28**

Əf. 1:7; Kol. 1:14; 1Pet. 1:19; 5:2; Wəh. 5:9. ■ **20:29**

2Pet. 2:1. ■ **20:30** Zəb. 41:9; Mat. 16:21; Ros. 1:17; 1Yuha.

2:19. □ **20:32 «Bu səz-kalam etikadinglarnı kuruxqa ...**

**qadirdur»** — silərnıng «etikadinglarnı kurux» grek tilida pəkət «silərnı kurux» degən bilən ipadilinidu. ■ **20:33** 1Kor. 9:12;

2Kor. 11:9; 12:13.

özümning wə həmrahlirimning həjritidin qıktim. ■

<sup>35</sup> Bundak qilip hər bir ixlarda mən silərgə muxundak əjir-əmgək arkilik ajiz-həjətmənlərgə yardım berix lazimlikini, xundakla Rəb Əysa əzi eytkan: «Bərmək almaktinmu bəhtliktur» deginini esinglərdin qıqarmasliqinglar kerəklilikini kərsəttim.

<sup>36</sup> Bu sözləni qilip bolup, u həmməylən bilən birlikdə tizlinip olturup dua qildi. ■

<sup>37</sup> Həmməylən kattıq yioqlixip kətti; Pawlusning boynioqa esilip kuqaqlap, kızoqin səyüxti.

<sup>38</sup> Ularni əng azablioqini Pawlusning, «Buningdin keyin yüzümni qayta kərəlməysilər» degən sözi boldi. Keyin, ular uni kemigə qıqirip uzitip qoydi.

## Rosul Pawlusning hux h w rni jakarliqan 3-s piri



## Rosul Pawlusning hux h w rni jakarliqan 3-s piri

## 21

*Pawlusning Yerusalemoja berixi*

1 Andin biz ulardin ajrilip qiqkandin keyin, kem  bil n udul  os arilioja qarap yol alduk.  tisi, Rodos arilioja, u y rdin Patara x hirig  barduk. □

2 Patarada F nikiy  rayoniyoja baridiojan bir kemini tepip, uningyoja olturup yoloja qiktuk.

□ **21:1** «Andin biz ulardin ajrilip qiqkandin keyin, kem  bil n udul  os arilioja qarap yol alduk.  tisi, Rodos arilioja, u y rdin Patara x hirig  barduk» — bu ay ttiki «biz», «alduk» w  «barduk» deg n s zl rg  qaridoanda, Luka y n  Pawluska h mrah boldi.

3 Sipro arili k r ng ndin keyin, uni sol t ripimizd  qaldurup  t p, Suriyag  qarap mengip, Tur x hirid  kuruklukka  iktuk. Q nki kem  bu yerd  y k q x rm kqi idi. □

4 U yerd  muhlislarni tepip, ularning yenida yett  k n turduk. Ularoqa Muk dd s Rohning w hiyisi kelip, ular Pawluska ayioqing Yerusalemoqa basmisun, d p n sih t kildi. □ ■

5 Birak biz u yerd  turux waqtimiz toxkanda, s pirimizni dawamlaxturduk. Ularning h mmisi, j mlidin hotun-baliliri bizni x h rning sirtioqig  uzitip  ikti. H mmimiz dengiz boyida tizlinip olturup bill  dua kilduk.

6 Quqaklixip hoxlaxkandin keyin, biz kemig   iktuk, ular  ylirig  kaytixti.

7 Tur x hiridin dengiz s pirimizni dawamlaxturup, ahirida Pitolimays x hirig  k lduk. U yerdiki kerindaxlar bil n k r x p, ularning yenida bir k n turduk.

8  tisi, u yerdin ayrilip, K ysəriy  x hirig  k lduk. Biz burun *Yerusalemdiki* «yett  hizmatkar»din biri boloqan, hux h w rqi

---

□ **21:3** «uni , yani *Siprus arilini* sol t ripimizd  qaldurup  t p...» — dem k, «uning j nubidin aylinip  t p...». □ **21:4** «**Ularoqa Muk dd s Rohning w hiyisi kelip, ular Pawluska ayioqing Yerusalemoqa basmisun, d p n sih t kildi**» — «n sih t kildi» deg nning baxka hil t rjimisi: «n sih t kilatti». Muk dd s Roh ularoqa Pawlusning Yerusalemda tartidioqan azablriddin h w r b rg nidi. U allikaqan baxka y rl rdiki muhlislardin muxu h w rni anglioqan (20:23). Lekin muxu yerd  Muk dd s Rohning uningoqa «barmisun» deg n sozige qaridoqanda, uning Yerusalemoqa berixi Hudaning iradisi  m s, d p oylaxka mayilmiz. ■ **21:4** Ros. 20:23; 21:12.

Filipning øyigə berip qonduq. □ ■

<sup>9</sup> Bu kixining tehi yatliq qilinmiqan, bexarət-wəhiylərni yətküzidiqan tət qizi bar idi. ■

<sup>10</sup> Biz u yərdə birnəqqə kün turoqandin keyin, Agabus isimlik bir pəyoqəmbər Yəhudiye ølkisidin qüxti. ■

<sup>11</sup> Bu kixi bizning aldimizqə kelip, Pawlusning bəlwəqini qoliqə elip, øzining put-qolini baqlap:

— Muqəddəs Roh mundaq dəydu: — Yəhudiylar bu bəlwəqning igisini Yerusalemda muxundaq baqlap, yat əlliklərninq qoliqə tapxuridu! — dedi. □ ■

<sup>12</sup> Bularni anglap, həm biz həm xu yərlik kixilər bilən birliktə Pawlustin Yerusalemqə barmiqin dəp øtünduq.

<sup>13</sup> Ləkin Pawlus jawabən:

— Silər nemixqə bunqiwala yioqlap, yürikimni ezisilər? Mən Yerusalemda Rəb Əysaning nami üqün tutqun boluxla əməs, xu yərdə ølüxkimu təyyarmən, — dedi.

<sup>14</sup> Biz uni qayil qilalmay, ahirida süküt qilip:

---

□ **21:8 «Biz burun Yerusalemdiki «yəttə hizmətkar»din biri bolqan, hux həwərqi Filipning øyigə berip qonduq»** — Yerusalemdiki «yəttə hizmətkar» — 6-babni kəring. ■ **21:8** Ros. 6:5; 8:29. ■ **21:9** Yo. 2:28-29; Ros. 2:17. ■ **21:10** Ros. 11:28. □ **21:11 «Yəhudiylar bu bəlwəqning igisini Yerusalemda muxundaq baqlap, yat əlliklərninq qoliqə tapxuridu!»** — 21-36-ayətlərni kəring. Pawlus rimliklərninq soriqiqə tartilidu. Yəhudiylarning øz adəmliridin birini yat əllik kixilərninq qoliqə tapxuruxi øzlrigə bək uyatliq ix bolqəqqa, ularning Pawlusqə bolqan øqmənliki nahəyiti eniq turidu. ■ **21:11** Ros. 20:23; 21:33.

— Rəbning iradisi ada qilinsun! — deduk.■

<sup>15</sup> Bu künlərdin keyin, yük-takimizni yioixturup, Yerusalemoqa çikip barduk.

<sup>16</sup> Qəysəriyəlik muhlislardin birnəqqisi biz bilən səpərdax boldi; ular Minason isimlik bir kixining öyidə qonimiz dəp uni birgə elip mangdi; bu kixi Siprosluk, qeri muhlis idi.□

### *Pawlusning Yakup bilən kərxüxi*

<sup>17</sup> Yerusalemoqa yətkəndə qerindaxlar bizni huxallik bilən qarxi aldi.

<sup>18</sup> Ətisi, Pawlus biz bilən billə Yakupni kərgili bardı. Yakup bilən aqsakallarning həmmisi u yərgə yioqilənanıdi.

<sup>19</sup> Pawlus ular bilən salamlaxkəndin keyin, Hudaning əzining hizmiti arkilik əllər arisida qiloqan ixlirini bir-birləp ularoqa təpsiliy eytip bərdi.

<sup>20</sup> Bularni angliqanda, ular Hudaqoqa mədhiyə oqıdi, andin Pawlusqa:

— Kərwətisən, i qerindixim, Yəhudiylar iqidə qəngə mingliqan etikəd qiloquqilar bar! Ularnıng həmmisi Təwrat qanunioqa *əməl qilixqa* intayin kizəqin ikən.

<sup>21</sup> Ular sening toqrangda: «U əllərnıng arisida yaxioqan pütün Yəhudiylaroqa Musa *pəyoqəmbərgə* tapxuruloqinidin yenixni, yəni

■ 21:14 Mat. 6:10; Luqa 11:2; 22:42. □ 21:16 «**ular Minason isimlik bir kixining öyidə qonimiz dəp uni birgə elip mangdi; bu kixi Siprosluk, qeri muhlis idi**» — baxqa birhil təjmisı: — «ular bizni (Yerusalemdiki) öyidə kütməkqi boləqan Minason isimlik bir Siproslukni biz bilən elip, uning öyigə baxlap bardı».

balilirini hətne kildurmaslikni, Yəhudiylarning ən'ənilirigə riayə qılmaslikni oğitidu» dəp anglidi.

<sup>22</sup> Əmdi kandaq kılıx kerək? Qünki halayıq qokum sening bu yərgə kəlgənlikingni anglap qalidu.

<sup>23</sup> Xunga bizning deginimizdək qılōin: Arimizda kəsəm iqkən tət adəm bar. □

<sup>24</sup> Sən ularni elip, ular bilən birliktə *Təwrattiki* tazilinix kaidisidin o'tüp, ularning *qurbanlıq* qikimlirini özüng kətürgin, andin ular qaqlirini qüxürələydu. Buning bilən, həmməylən sən toqruluk angliqanlirining həmmisining rast əməslirini wə sening özüng Təwratka tərtpi boyiqə riayə qiliwatlikingni bilip yetidu. □

<sup>25</sup> Əmma əllərdin bolōan etiqađqilarōa kəlsək, biz ularōa pəkətla butlarōa atalōan nərsilərnı yeməslık, kanni wə boqup soyulōan haywanning gəxinimu yeyixtin wə jinsiy buzukluktin əzlrini saqlax toqruluk

---

□ **21:23 «Arimizda kəsəm iqkən tət adəm bar»** — «kəsəm iqkən» Hudaning aldida iqkən; bu Hudaning razilikini elix üqün yaki uningōa təxəkkür eytix üqün bolōan bolsa kerək. Bundaq kılıxi əməliyətə «yengi əhdə»gə muwapıq əməs, bəlki «kona əhdə»gə ait ix idi. □ **21:24 «tazilinix kaidisidin o'tüp...»**

— «tazilinix» ibraniy tilida bolsa «taharət». Yaquplar eytkan xu «Təwrat kanunioğa əməl kılıxka intayin kizōin» bolōan Yəhüdiy etiqađqılar bəlkim Pawlusni «Yəhüdiy əməslər»ning zeminliridin o'tüxi bilən «napak holdi» dəp qarixi mumkin idi. «Ular qaqlirini qüxürələydu» — Təwrat, «Qəl.» 6:13-20ni kərüng. «Nazariylar» Huda aldida duasining iltija qilinixi üqün yaki təxəkkür eytixi üqün qaqlirini uzun koyuwitətti. Kəsəmnıng məhliti toxkanda, awwal qurbanlıq sunup andin qaqlirini qüxürəwətətti.

qararimizni o'tkənki hət arkilik ukturduk. ■

<sup>26</sup> Buning bilən, Pawlus u kixilərnı elip, ətisi əzi ular bilən billə tazilinix qaidisini otküzüxti; andin u ibadəthanioqa kirip, *kahinlaroqa* əzlrining paklinix mudditining qaqa toxudioqanliki, yəni hərkaysisi üqün qurbanlik kilinixning kaysi küni bolidioqanlikini ukturup koydi. □ ■

### *Pawlusning ibadəthanida tutkun kilinixi*

<sup>27</sup> Yəttə künlük muddət toxuxka az qaloqanda, Asiya əlkisidin kəlgən bəzi Yəhudiylar Pawlusni ibadəthanida kərüp, halayikni kutritip, uningqa kol selip:

<sup>28</sup> — Əy Israillar, yardəmdə bolunglar! Həmmə yərdila, həmmə adəmgə həlkimizgə, Təwrat qanunioqa wə ibadəthanioqa qarxi sözlərnı əgitiwatkan adəm dəl xu. Uning üstigə, u yənə Greklərnı ibadəthanimizqa baxlap kirip, bu muqəddəs jayni buloqidi! — dəp qukan kətürdi

<sup>29</sup> (ularning bundak deyixining səwəbi, əslidə ular xəhərdə Əfəsusluk Trofimusning Pawlus bilən billə boləqanlikini kərgənidi wə

---

■ 21:25 Yar. 9:4; Mis. 20:3; Ros. 15:23; 1Kor. 8:1. □ 21:26

«... Pawlus u kixilərnı elip, ətisi əzi ular bilən billə tazilinix qaidisini otküzüxti; andin u ibadəthanioqa kirip, ... hərkaysisi üqün qurbanlik kilinixning kaysi küni bolidioqanlikini ukturup koydi» — bu ix, yənə Yaqupning təxəbbus kiləqini həmdə uningqa Pawlusning koxuluxi, uning bu tət kixi bilən «tazilinix»i wə ular bilən billə qurbanlik kilixi toqruluk «koxumqə söz»imizni kərüng. ■ 21:26 Ros. 24:6.

Pawlus uni ibadethaniqqa baxlap kirgən, döp oyliqanidi). □ ■

<sup>30</sup> Xuning bilən, pütün xəhər zilziligə kəldi. Halayiq tərəp-tərəptin yügürüp kelip, Pawlusni tutup, ibadethanidin sərəp elip qıkti. Ibadethanining dərweziliri dərhal taqiwetildi.

□  
<sup>31</sup> Bu top adəm Pawlusni *urup* öltürüwətməkqi bolup turoqanda, pütkül Yerusalemni malimanqılıq qaplap kətkənliki toqrisidiki bir həwər u yərdə turuxluq *Rim* qismining mingbexiqa yətküzüldi. □

<sup>32</sup> Mingbexi dərhal ləxkər wə birnəqqə yüzbexini elip, top-top adəmlərni basturuxqa yügürüp kəldi. Mingbexi wə əskərlərni kərgən halayiq Pawlusni uruxtin tohtidi.

<sup>33</sup> Mingbexi aldiqqa ötüp, ləxkərlərni Pawlusni tutup ikki zənjir bilən baqlaxqa buyrudi. Andin u:

— Bu adəm kim? U nemə gunah kildi? — döp soridi. ■

<sup>34</sup> Lekin *topilangqilarning* iqidə bəzilər uni desə, bəzilər buni deyixip warkirixatti. Malimanqılıq tüpəylidin mingbexi həkikiy əhwalni eniklaxqa

---

□ **21:29** «... əslidə ular xəhərdə Əfəsusluq Trofimusning Pawlus bilən billə bolıanlıqini kərgənidi» — Əfəsusluq Trofimus Yəhudiy əməs, grek idi, əlwəttə. ■ **21:29** Ros. 20:4; 2Tim. 4:20. □ **21:30** «Halayiq tərəp-tərəptin yügürüp kelip, Pawlusni tutup, ibadethanidin sərəp elip qıkti. Ibadethanining dərweziliri dərhal taqiwetildi» — məqsiti xübhısizki, ibadethanining əzidə qalaymıqanqılıq qıqmısun üqün idi. □ **21:31** «ləxkər qismining mingbexi» — grek tilida «hiliark»; əməliyəttə 600 əskərni baxquratti. ■ **21:33**

Ros. 21:11.

amalsiz qelip, ahir Pawlusni qel'ogə elip ketixni buyrudi.

<sup>35</sup> Lekin Pawlus qel'aning pələmpiyigə kəlgəndə, topilangqilar tehimu zorawanlixip kətkəqkə, ləxkərlər uni kətürüxkə məjbur boldi.

<sup>36</sup> Qünki ularning kəynidin top-top adəmlər əgixip mengip:

— U yokitilsun! — dəp warqirixatti.■

### *Pawlusning guwahlik berip aqlinixi*

<sup>37</sup> Kələgə əkirilixigə az qaləanda, Pawlus ming-bexioqa:

— Sizgə bir eoziz səz qilsam bolamdikin? — dəp soridi.

Mingbexi: — Grekqə biləmsən?

<sup>38</sup> Undakta, ilgiri isyan kətürüp, «hənjərqi qatillar»din tət ming adəmni baxlap qəlgə qeqip kətkən həliki Misirlik əməsmusən? — dəp soridi.□

<sup>39</sup> Lekin Pawlus: — Mən Yəhudiy, Kilikiyə əlkisidiki uluq xəhər Tarsusning pukrasimən. Halayikqa birnəqqə eoziz səz kiliximoqa ijazət kilixingizni ətünimən, — dedi.■

<sup>40</sup> Mingbexi ijazət beriwidi, Pawlus pələmpəydə turup, halayikqa qol ixariti qildi. Qattik jimjitlik baskanda, u ibraniy tilida səzləxkə baxlap: —□

■ 21:36 Luka 23:18; Yh. 19:15; Ros. 22:22. □ 21:38

«hənjərqi qatillar» — Rim imperiyəsigə qarxi turoqan əng əxəddiy siyasiy ekim idi. Ular adəm əltürüxkə ixlitidioqan əng yahxi kəridioqan qoral kiyim iqidə yoxuruxka qolaylik boləqan hənjər idi. ■ 21:39 Ros. 9:11,30. □ 21:40 «u ibraniy tilida səzləxkə baxlap..» — «ibraniy tilida» — Aramiy dialektida boluxi mumkin.

## 22

<sup>1</sup> — Kerindaxlar wə ata-bowilar! Əmdi özümni aqlax sözliringə kulak saloʻaysilər, — dedi.

<sup>2</sup> Ular Pawlusning ibraniy tilida sözliginini anglap, tehimu jim boluxti. U sözini dawam kildi:

<sup>3</sup> — Mən bir Yəhudiy, Kilikiyədiki Tarsus xəhiridə tuoʻuldum; lekin bu xəhərdə beqip qong qilindim, Gamaliyəlning qol astida ata-bowilirimizoʻa tapxuruloʻan Təwrat qanunining zir-zəwərlirini qoymay oʻginip təlim-tərbiyə aldim. Mən silərninɡ bəgün boləqinlariqə ohxax, Huda yoliqə intayin kizəqin idim. □ ■

<sup>4</sup> Mən bu yoldikilərnə hətta oltürükqiə ziyankəxlik kilip, ularni ər-ayal deməy tutqun kilip zindanoʻa saldurdum. □ ■

<sup>5</sup> Bu toʻqruluk bax kahin wə aliy kengəxmidiki barlik aksakallarmu manga guwahqিদur. Mən ulardin Dəməxktiki *Yəhudiy* qerindaxlarəqə yeziloʻan hətlərnə tapxuruwelip, xu yərdə turuwatqan bu *yoldikilərnə* jazalax üqün, ularni

□ 22:3 «Mən... Gamaliyəlning qol astida ata-bowilirimizoʻa tapxuruloʻan Təwrat qanunining zir-zəwərlirini qoymay oʻginip təlim-tərbiyə aldim» — oqurmənlərninɡ esidə bolsa kerəkki, Gamaliyəl dangki qikqan Təwrat əlimasi idi (5:24). Grek tilida «(Mən) Gamaliyəlning ayaqlirining aldida ... təlim-tərbiyə aldim» deyilidu. ■ 22:3 Ros. 5:34; 9:11; 21:39; 2Kor. 11:22 □ 22:4 «Mən bu yoldikilərnə hətta oltürükqiə ziyankəxlik kilip, ularni ər-ayal deməy tutqun kilip zindanoʻa saldurdum» — «bu yoldikilərnə» — Məsih yolidikilərnə, deməkqi. Grek tilida pəkət «bu yolni» deyilidu; tingxiəquqilar həmmisi uning «Məsih əysaninɡ yoli»ning gepini qiliwatqinini bilgən bolatti. ■ 22:4 Ros. 8:3; 9:1; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

tutkun kilip Yerusalemoğa apirimən dəp yoloğa qıkkanıdim.

<sup>6</sup> Əmdi xundak boldiki, səpər kilip Dəməxkkə yeqinlaxkanda, qüxkə yeqin, tuyuksiz asmandin küqlük bir nur qüxüp, ətrapimni yorutuwətti. ■

<sup>7</sup> Mən yərgə yikilip kəttim, andin manga: «Saul, Saul, Manga nemixka ziyankəxlik kilisən?» degən awazni anglidim.

<sup>8</sup> «I Rəb, sən kimsən?» dəp sorisam, U manga: — «Mən sən ziyankəxlik kiliwatқан Nasarətlük Əysadurmən!» dedi.

<sup>9</sup> Mən bilən billə mengiwatқанlar u nurni kərgən bolsimu, lekin manga kילוan səzləрни qüxənmidi. □ ■

<sup>10</sup> Mən yənə, «I Rəb, nemə kilixim kerək?» dəp sorisam, Rəb manga, «Ornungdin tur, Dəməxkkə kir, xu yərdə sən ada kilix bekitilgən ixlarning həmmisi toqruluk sanga eytip berilidu!» dedi.

<sup>11</sup> Həlikı nurning julalığıdin kəzlim kərməs bolup qaldı. Yenimdikilər qolumdin yetəkləp, Dəməxkkə elip kirdi.

<sup>12</sup> U yərdə Təwrat kanunioğa ihlas baqlioan, Dəməxktiki barlik Yəhudiylarning hərmitigə sazawər boloan Ananiyas isimlik bir kixi bar idi. ■

<sup>13</sup> U kelip, yenimda turup: «Kerindax Saul, bexingni kətürüp qara!» dedi. Mən xuan

■ 22:6 1Kor. 15:8; 2Kor. 12:2.

□ 22:9 «...lekin manga

kילוan səzləрни qüxənmidi» — yaki «... lekin manga kילוan səzləрни anglimaptu». Bu adəmlər bir awazni anglidi, lekin nemə dəwatқанlığını bilmidi (9:7ni kərüng). ■ 22:9 Dan. 10:7.

■ 22:12 Ros. 9:17.

beximni k t r p qarap uni k rdum.

14 U manga: «Ata-bowilirimizning Hudasi seni iradisini bilixing, H kkanliy Bolouqini k r x ng w  uning aozidini qiqqan awazni anglixing  q n allikaqan tallidi. □

15 Q nki s n p t n insanlar aldida k rg n-angliqanliringo a Uning guwahqisi bolis n!

16 Xundak ik n, s n y n  nemig  hayal bolis n? Ornungdin turup, Uning namio a nida kilip q m ld r l p, gunahliringni yuozuozin!» dedi.

17 Xundak boldiki, Yerusalemo a kaytip k lginimdin keyin, ibadethanida dua kiliwatqinimda, bir oqayiban  k r n x meni oruwaldi

18 w  *R bning* manga: «Qapsan bol, Yerusalemdin d r al k t. Q nki ular sening manga kilqan guwahlikingni qobul kilmaydu!» d watkanlikini k rd m.■

19 M n, «I R b, ular mening Sanga etikad kilqanlarni zindano a solap, h rbir sinagoglarga kirip ularni uroqanlikimni bilidu. ■

20 Sening guwahqing bolqan Istipanning qeni t k lginid , m nmu yenida turup uni  lt rg nlarning kilmixlirio a qoxulup, ularning kiyimlirig  qarap b rdim!» — dedim. ■

21 Birak u manga: «K tkin! Seni yiraktiki  llerg 

---

□ **22:14** «**Ata-bowilirimizning Hudasi seni iradisini bilixing, H kkanliy bolouqini k r x ng w  uning aozidini qiqqan awazni anglixing  q n allikaqan tallidi**» — «H kkanliy Bolouqi» M sihni k rsitidu,  lw tt . ■ **22:18** Mat. 10:14. ■ **22:19** Ros. 22:4. ■ **22:20** Ros. 7:58; 8:1.

əwətimən!» — dedi.■

<sup>22</sup> Pawlus muxu sozni degüqə halayik uningoa kulak seliwatatti. Lekin buni anglap ular awazini ketürüp:

— Undaq bir kixi yər yüzidin yokitilsun! U tirik turuxka layik əməs! — dəp qukan selixti.□ ■

<sup>23</sup> Ular qirkirixip, qapan-yepinqilirini selip taxlap, topa-qang soruwatqanda,

<sup>24</sup> mingbexi Pawlusni kəl'əgə elip kirip ketixkə əmr kiliwidi, halayikning uningoa nemə üqün bundak qukan salidiqanliqini eniklax üqün ləxkərlirigə uni qamqilap sorak kilixni buyrudi.

□

<sup>25</sup> Lekin ular Pawlusni qamqilax üqün qulaqlitip baqliqanda, u yenida turoqan yüzbexioqa:

— Bir Rim puqrasini jinayiti bekitilməyla

---

■ **22:21** Ros. 9:15; 13:2; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:11. □ **22:22** «**Lekin buni anglap ular awazini ketürüp: — Undaq bir kixi yər yüzidin yokitilsun! U tirik turuxka layik əməs! — dəp qukan selixti**»

— demisəkmü, ularning Pawlus bu sozini ketürəlməslikining səwəbi, Hudaning səz-kalamini əzliri intayin pəs kəridioqan «yat əllər»gə yətküzüxkə hərgiz bolmaydu, dəydiqan kəzqaraxta idi. ■ **22:22** Ros. 21:36. □ **22:24** «**Mingbexi ... Halayikning Pawluska** nemə üqün bundak qukan salidiqanliqini eniklax üqün ləxkərlirigə uni qamqilap sorak kilixni buyrudi»

— «qamqilap sorak kilix» bolsa rimliklar guman qilqan adəmlərni gunaħi bar dəp həsablap, «həqiqətəni eniklax üqün» ularni qiynax bilən sorak qilatti (ularning «qamqə»liri kəp tasmilik bolup, hər tasmisioqa hərtürlük təmür-səngək parqiliri baqlanqanidi). Əmma rimlik puqralar bolsa undak muamilidin halas idi.

qamqilixinglar qanunoqa uyoqunmu? — dedi.□

<sup>26</sup> Bu sozni angliqan yuzbexi mingbexining aldiqqa berip:

— Siz nemə ix qilay dəwatisiz? Qünki u kixi Rim puqrasi ikən! — dedi.

<sup>27</sup> Mingbexi Pawlusning aldiqqa berip, uningdin: — Manga eytkin, sən rasttinla Rim puqrasimu? — dəp soridi.

— Rast, dedi u.

<sup>28</sup> — Mən nahayiti yukiri bahada muxu puqraliqqa igə boldum, — dedi mingbexi.

Pawlus:

Əmma mən tuquluxumdinla xundaq! — dedi.

<sup>29</sup> Xuning bilən, uni sorakqa tartmaqci bolqan ləxkərlər dərhal uningdin əzlidirini qətkə aldi. Mingbeximu uning Rim puqrasi ikənlikini bilip, uni baqlatqanliqi tūpəylidin qorkup kətti.□

### *Pawlusning aliy kengəxmidə əzini aqlixi*

<sup>30</sup> Mingbexi Yəhudiylarning Pawlusning üstidin qilqan xikayitining həkikiy səwəbini bilix üqün, ətisi uni yexip, bax kaqinlar wə pütün aliy kengəxmidikilərninq bir yərgə yoqilixini

---

□ **22:25 «lekin ular Pawlusni qamqilax üqün oqulaqlitip baqlioqanda...»** — «oqulaqlitip baqlioqanda»: Rimliklar sorakqa tartiloquqini qamqilax üqün uning ikki qolinqi baqlap oquliqinqi kerip turoquzidu. Baxqa birhil tərjimisi «Pawlusni tas-milar bilən oqulaqlatqanda,...». □ **22:29 «Xuning bilən, uni sorakqa tartmaqci bolqan ləxkərlər dərhal uningdin əzini qətkə aldi. Mingbeximu uning Rim puqrasi ikənlikini bilip, uni baqlatqanliqi tūpəylidin qorkup kətti»** — 24-ayəttiki izahatni kəring. Rim puqralirini jinayiti bekitməyla baqlaxmu

qanunsiz ix idi.

buyrudi. Andin Pawlusni elip kelip, ularning aldioqə turoquzdi.

## 23

<sup>1</sup> Pawlus aliy kengəxmə həy'ətlirigə tikilip turup: Kəringdaxlar, mən bəgünigiqə Hudaning aldida pak wijdanda mengip kəldim, — dedi.■

<sup>2</sup> Buni angliqan bax kahin Ananiyas *Pawlusning* yenida turoqanlaroqə uning aozioqə uruxni buyrudi.■

<sup>3</sup> Pawlus uningoqə:

— Huda seni uridu, əy aqartilqan tam! Sən u yərdə meni Təwrat qanuni boyiqə sorakqə tartixqə olturisən, lekin Təwrat qanunioqə hilap qalda meni urunglar dəp buyrudingoqu?! — dedi.□ ■

<sup>4</sup> — Sən Hudaning bax kahinioqə axundak həkərat kəltürəmsən?! — deyixti yenida turoqanlar.

<sup>5</sup> Pawlus:

— I qəringdaxlar, mən uning bax kahin ikənlikini bilməptimən. Qünki Təwratta: «Həlqingni idarə qiloquqining yaman gepini qilma!» deyilgən, — dedi.□ ■

■ **23:1** Ros. 24:16.

■ **23:2** 1Pad. 22:24; Yər. 20:2; Yh.

18:22.

□ **23:3** Huda seni uridu, əy aqartilqan tam!

— Pawlusning «aqartilqan tam» degini, «sirti ap'ak kərünidioqan, iqi pəkət patkək-laydin bolqan sahtipəzsən» degən mənide. «Əz.» 13:8-16nimu kəring.

■ **23:3** Qan. 17:9.

□ **23:5**

«Həlqingni idarə qiloquqining yaman gepini qilma!» — Təwrat, «Mis.» 22:28.

■ **23:5** Mis. 22:27.

<sup>6</sup> Lekin Pawlus ularning bir qismining Saduqiy, yənə bir qismining Pərisiylər ikənlikini bilip, aliy kengəxmida yukiri awaz bilən:

— Kərindaxlar, mən bolsam Pərisiylərdin bolimən wə Pərisiylərninğ pərzəntimən. Mən əlgənlər qayta tirilixka baqliqan ümid tooqruluk bu yərdə soraxka tartiliwatimən! — dəp warkiridi.■

<sup>7</sup> U bu sözni deyixi bilənla, Pərisiylər bilən Saduqiylar arisida jedəl-əowəqa kəzoqilip, kengəxmidikilər ikkigə bəlünüp kətti

<sup>8</sup> (qünki Saduqiylar əlgənlərninğ qayta tirilixi, yaki pərixte yaki roqlar məwjut əməs, dəydu. Lekin Pərisiylər həmmisini etirap kilidu).■

<sup>9</sup> Buning bilən qattik bir quqan-sürən kətürölüp, Pərisiy tərəpdari boləqan bəzi Təwrat ustazliri ornidin turup:

— Biz bu adəmdin heqkəndəq əyib tapalmiduk! Bir roq yaki pərixte uningəqa səz kiləqan bolsa nemə boptu! — dəp qattik munaziriləxti.■

<sup>10</sup> Quqan-sürən tehimu küqiyip kətkəqkə, ming-bexi *Yəhudiylarning* Pawlusni tartixturup titmatma kiliwetixidin kərkup, kisiməqa zaləqa quxüp uni ularning arisidin zorluk bilən tartip qikip, kəl'əgə əkirip ketixini buyrudi.

<sup>11</sup> Xu küni keqisi, Rəb Pawlusning yenida turup: — Jasarətlük bol! Qünki Yerusalemda Mən tooqramdiki ixlarəqa toluq guwahlik bərginingdək, Rim xəhiridimu xundəq guwahlik kilixing muqərrər bolidu! — dedi.■

---

■ **23:6** Ros. 24:21; 26:6; Fil. 3:5. ■ **23:8** Mat. 22:23; Mar. 12:18; Luqa 20:27. ■ **23:9** Ros. 25:25; 26:31. ■ **23:11** Ros. 18:9.

*Pawlusni oltürüx suyikəsti*

12 Ətisi ətigəndə, Yəhudiylar Pawlusni oltürüxni kəstləp, uni oltürmigüqə həqnersə yeməymiz, iqməymiz, dəp əzlidirigə ləniti bir kəsəmni qilixti.

13 Bu suyikəst kəsimini iqkənlər kirik nəqqə kixi idi.

14 Ular bax kaħinlar wə aksakallarning aldioqa berip:

— Biz Pawlusni oltürmigüqə həqnersə tetiməslükqə kattik kəsəm iqtuk.

15 Həzir silər wə aliy kengəxmə uning ixlirini tehimu təpsiliy təkxürüxni bahənə qilip, wəkil əwitip uni kengəxmigə elip kelixni mingbexidin tələp qilinglar. U bu yərgə yekın kəlməyla uni jayliwetixkə təyyar turimiz, — dedi.

16 Ləkin Pawlusning singlisining oqli bəktürmidin həwər tēpip kəl'əgə kirip, Pawlusqə məlum qilip qoydi.

17 Buning bilən Pawlus yūzbexiliridin birini qakirtip, uningəqə:

— Bu balini mingbexi bilən kərüxtürüp qoysingiz. Qünki uningəqə məlum qilidioqan ixi bar ikən, — dedi.

18 Yūzbexi uni elip mingbexining aldioqa baxlap kirip:

— Məħbus Pawlus meni qakirtip, bu balini siz bilən kərüxtürüp qoyuxumni tələp qildi. Qünki uning sizgə məlum qilidioqan ixi bar ikən, — dedi.

19 Mingbexi uni qolidin tutup, bir qətkə tartip:

— Manga məlum kildioğan nemə ixing bar? —  
dəp soridi.

<sup>20</sup> U jawabən mundaq dedi:

— Yəhudiylar Pawlusning ixlrini təpsiliy  
təxürəyli dəp səwəb kərsitip əzlriddin ətə uni  
aliy kengəxmigə elip berixni tələp kəlix üqün til  
biriktürüxti. ■

<sup>21</sup> Ularoşa qayıll bolmioşayla, qünki kırıktin ar-  
tuk adəm uni paylap turidu. Ular Pawlusni  
əltürmigüqə həqnərsə yeməymiz, iqməymiz,  
dəgən qarəix kəsimigə baqliniptu. Ular hazır  
əzlrining ularning təlipigə məqul boluxlirini  
kütüp turidu.

<sup>22</sup> Mingbexi uningoşa:

— Bu ixni manga məlum kıləanlığingni  
həqkimgə tinma! — dəp tapilap, balini  
qayturdi.

### *Pawlusning waliy Feliksə tapxuruluxi*

<sup>23</sup> Mingbexi yuzbexiddin ikkini qakirtip:

— Ikki yüz piyadə ləxkər, yətmix atlıq ləxkər  
wə ikki yüz nəyziwaz ləxkəni bügün keqə  
saət tokquzda Kəysəriyə xəhirigə qarap yoloşa  
qikixka hazirlanglar! □

<sup>24</sup> Xuning bilən billə, Pawlusni waliy Felik-  
sning yenioşa saq-salamət yətküzüx üqün, un-  
ing minixigə ulaqlarni təyyarlanglar! — dəp

---

■ **23:20** Ros. 23:12. □ **23:23** «**nəyziwaz ləxkər**» — bu sözning  
toluq mənisi naməlum. «**keqə saət tokquzda**» — grek tilida  
«keqidiki üqiniqi saəttə».

buyrudi. □

<sup>25</sup> Mingbexi *Felikska* mundak bir hət yazdi: —

<sup>26</sup> «Hərmətlik waliy Feliks janablirioğa Klawdiyus Lisiyastin salam!

<sup>27</sup> Uxbu adəmni Yəhudiylar tutuwaloğan bolup, uni öltürməkqi boloğanda, uning Rim pukrasi ikənlikini bilip yetip, kisiimni baxlap berip uni kütquzdum. □ ■

<sup>28</sup> Mən ularning bu kixi üstidin kילוan xikayitining nemə ikənlikini enikliməkqi bolup, uni Yəhudiylarning aliy kengəxmisiğə elip bardim.

<sup>29</sup> Əməliyəttə ularning uning üstidin kילוan xikayitining əzlrining Təwrat kanunioğa dair dətəlx məsililərgə munasiwətlik ikənlikini baykidim, birak uningdin əlüm jazasi berixkə yaki zindanoğa taxlaxka layiq birər xikayət kילוudək ixni tapalmidim.

<sup>30</sup> Keyin, Yəhudiylarning uni öltürüwetix kəstidə yürüwatkanliki həkkidiki ahbarat manga məlum kilinoğanda, dərhal uni siligə yollattim wə xuning bilən billə, uningə ərz kילוuqilarning əzlrining aldida xikayətlirini eytixini buyrudum. Həyr!».

---

□ **23:24 «Pawlusni waliy Feliksning yenioğa saq-salamət yətküzüx üqün, uning minixigə ulaoqlarni təyyarlanglar!»**

— «ulaoqlarni təyyarlanglar!» — bir ulaoğ əməs. Mingbexi Pawlusni Yerusalemdin 100 kilometr yirak boloğan Kəysəriyəgə bihətar yətküzüxkə kapalətlik kilix üqün hazirlioğan kəp ulaoqlar, əlwəttə. □ **23:27 «Yəhudiylar ... uni öltürməkqi boloğanda, uning Rim pukrasi ikənlikini bilip yetip, kisiimni baxlap berip uni kütquzdum»** — mingbexi Lisiyas əməliyəttə Pawlusni tutkandin keyinla uning Rim pukrasi ikənlikini bilgənidi. ■ **23:27** Ros. 21:33.

31 Ləxkərlər əmdi buyruk boyiqə Pawlusni keqiləp Antipatris xəhirigə yətküzdi. □

32 Ətisi, atliq ləxkərlər Pawlusni elip mengixka qaldurulup, qaloqan ləxkərlər *Yerusalemdiki* qəl'əgə kaytip kəldi.

33 Atliqlar Kəysəriyəgə kirip, hətni waliyoqa tapxurdi wə Pawlusnimu uning aldida hazır kildi.

34 Waliy hətni oquqandin keyin, Pawlusning qaysi əlkidin ikənlikini sorap, uning Kilikiyədin kəlgənlikini bilip, □

35 Uningoqa:

— Üstüngdin ərz qiloquqilar kəlgəndə ixliringni toluq anglaymən, — dedi wə uni Hərod hanning ordisida nəzərbənd kilip qoyuxni buyrudi. □

---

□ **23:31 «Ləxkərlər ... Pawlusni keqiləp Antipatris xəhirigə yətküzdi.»** — Antipatris Yerusalemdin 55 kilometr yirak, Yerusalem bilən Kəysəriyəning otturisida. □ **23:34 «Waliy ... Pawlusning qaysi əlkidin ikənlikini sorap,...»** — waliyning «qaysi əlkə?» degən soali grek tilida «qaysi hil əlkə» deyilidu.

Ikki hil əlkə bar idi: (1) imperator əzi biwasitə baxquridioqan; (2) wasitilik baxquridioqan. Pawlus ikkinçi hil əlkidin bolqan bolsa, waliy əzi Pawlusning dəwasini biwasitə bir tərəp kilalaytti.

□ **23:35 «... uning Kilikiyədin kəlgənlikini bilip, uningoqa: — Üstüngdin ərz qiloquqilar kəlgəndə ixliringni toluq anglaymən, — dedi...»** — Kilikiyə (hazırki ximaliy türkiyidə) Qanaan (Pələstin)din yirak jay idi, u bəlkim Feliks baxquridioqan jay bolmisa kerək. Kilikiyə xunqə yirak bolqoqqa, Pawlusni xu yərgə yalap mangdurmay, bu ixni özüm təxkürəy degən qararoqa kəlgən boluxi mumkin.

## 24

### *Yəhudiylarning Pawlus üstidin xikayət qilixi*

<sup>1</sup> Bəx kündin keyin, bax kaħin Ananiyas aqsakallardin birnəqqəylən wə Tərtullus isimlik bir adwokat bilən Kəysəriyəgə qüxüp, Pawlus toqrisidiki rəsmiy xikayətlirini waliyoqa sundi.

<sup>2-3</sup> Pawlus qakirtilip, Tərtullus uning üstidin xikayət qilip mundaq dedi:

— Hərmətlik Feliks janabliri! Biz əzlrining qol astilirida hər tərəptin aman-esənlikkə nesip bolup kəlməktimiz wə aldın kərərlikliri bilən həlkimiz arisida dana islahatlar barlikkə kəltürülməktə, biz bu ixlardin hər waqit, hər jayda toluq minnətdarlik bilən bəħriman boluwatimiz.□

<sup>4</sup> Birəq öz waqitlirini kəp elip qoymaslikim üqün, xəpkətliri bilən səzimizni kışkila anglaxlirini etünüp soraymən.□

<sup>5</sup> Qünki biz xuni tonup yəttükki, bu adəm balaħor bolup, pütkül jaħandiki Yəhudiylar arisida

---

■ **24:1** Ros. 23:2. □ **24:2-3** «**biz əzlrining qol astilirida hər tərəptin aman-esənlikkə nesip bolup kəlməktimiz**» — yaki «biz əzlrining qol astilirida uzundin buyan aman-esənlikkə nesip bolup kəlməktimiz». «**aldın kərərlikliri bilən həlkimiz arisida dana islahatlar barlikkə kəltürülməktə, biz bu ixlardin hər waqit, hər jayda toluq minnətdarlik bilən bəħriman boluwatimiz**» — bəzi rimlik tarihqilarning hatiriliri boyiqə, Feliks əməliyyəttə aqkəz, rəħimsiz wə kabilyətsiz adəm idi. □ **24:4** «**öz waqitlirini kəp elip qoymaslikim üqün...**» — yaki «əzlrini artuqqa awarə kılmaslik üqün...».

majira-topilang pəyda qilixni küxkürtküqi, xundakla «Nasarətlıklar» dəp ataloqan məzhəpning kattiwaxliridin biridur.

<sup>6-7</sup> U bizning ibadəthanimiznimu buloqimakqi bololanidi. Xunga, biz uni tutuwalduq wə uni öz qanunimiz boyiqə sotlayttuq. Lekin mingbexi Lisiyas əxəddiy zorluq bilən uni kollirimizdin tartiwaldi wə uningə ərz qiloquqilarni əzlrining aldiqə kelixkə buyruqanidi. □ ■

<sup>8</sup> Uni soraq kilip kərsilə, bizning uningə qiloqan əzlrimizning toqrilikini bilip yetidila!

<sup>9</sup> Sorunda bolqan Yəhudiylarmu uning eytkanliriqə qoxulup: Rast, rast, dəp xikayətni küqəytti.

### *Pawlusning əzini aqlixi*

<sup>10</sup> Waliy Pawluska səz qiloqin dəp qol ixaritini qiloqanda, u mundaq dedi:

— Mən silining uzun yillardin beri bu həlkni sorap kəlgənliklirini bilgəqkə, hatirjəmlik bilən aldilirida əzüm toqramda jawab berimən.

<sup>11</sup> Asanla bilələydiliki, mən Yerusalemqə ibadət qilixka baroqinimdin həzirəqiqə pəkət on ikki künla ətti.

<sup>12</sup> Ular mening ibadəthanida birər adəm bilən munaziriləxkinimni kərmigən, yaki

---

□ **24:6-7 «u bizning ibadəthanimiznimu buloqimakqi bololanidi....»** — bəzi kona kəqürmilərdə: «wə uni öz qanunimiz boyiqə sotlayttuq. Lekin mingbexi Lisiyas əxəddiy zorluq bilən uni kollirimizdin tartiwaldi wə uningə ərz qiloquqilarni əzlrining aldiqə kelixkə buyruqanidi» degən səzlər muxu yərdə tepilməy, pəkət «u bizning ibadəthanimiznimu buloqimakqi bololanidi» deyilidu. ■ **24:6-7** Ros. 21:28.

sinagoglarda yaki xəhərdə ammini topilangoğa qutratkanlikimnimu heq kərmidi. ■

<sup>13</sup> Ular yənə hazır janablirioğa mening üstümdin qiloğan xikayətlirigə heq ispatmu kəltürəlməydu.

<sup>14</sup> Birəq siligə xuni etirap qilimənki, mən ular «məzhəp» dəp atioğan yol bilən mengip, Təwratta wə pəyoqəmbərlərləning yazmilirida pütülgənlərləningmu həmmisigə ixinip, atabowilirimning Hudasioğa ibadət qilimən. □

<sup>15</sup> Mening Hudağa baqlioğan ümidim barki (bu kixilərmu bu ümidni tutidu), kəlgüsidə həm həkkanıylərləning həm həkkanıysizlərləning ölümdin tirilixi bolidu. □

<sup>16</sup> Xu səwəbtin, özüm həmixə Huda aldidimu, insanlar aldidimu pak wijdanlik boluxka intilimən. ■

<sup>17</sup> Mən *Yerusalem*din ayriloqili heli yillar boloğan bolup, bu qetim u yərgə öz həlkingə həyr-sədikə yətküzüp bərgili wə Huda aldioğa hədiyə sunoqili baroqanidim. ■

---

■ **24:12** Ros. 25:8; 28:17.      □ **24:14** «Təwratta wə pəyoqəmbərlərləning yazmilirida pütülgənlərləningmu həmmisigə ixinip,...» — «Təwratta wə pəyoqəmbərlərləning yazmiliri»: Yəhudiy həlki bəzidə Musa pəyoqəmbərgə qüxürülgən bəx kitabni «Təwrat» wə Təwrattiki baxka kişimlərnə «Zəbur wə pəyoqəmbərlərləning kitabli» dəp ataydu. «Təbirlər» wə Təwrattiki «Kirix Səz»imiznimu kərüng.      □ **24:15** «**mening Hudağa baqlioğan ümidim barki (bu kixilərmu bu ümidni tutidu), kəlgüsidə həm həkkanıylərləning həm həkkanıysizlərləning ölümdin tirilixi bolidu**» — oqurmənlərgə xu ayanki, Injilda «ümid» tiloğa elinoqanda müjməl bir tilək-arzu əməs, bəlki Hudaning wədlirigə asalinip, muqim, puhta məlum bir ixni kütüxnə bildüridu.      ■ **24:16** Ros. 23:1.      ■ **24:17** Ros. 11:29; Rim. 15:25.

18 Mən bu ixlarda boluwatattim, bəzilər meni tazilinix kaidisini ada kılıp bolıqan qaşda ibadəthana həylisida uqratti; lekin mən ətrapiməqa adəm toplıoqinimmu yok, malimanqilik qıkarəqinimmu yok. ■

19 Əməliyəttə meni uqratqanlar bolsa Asiya əlkisidin kəlgən bəzi Yəhudiylar idi; ularning üstümdin xikayətliri bar bolsa, əsli ular əzliri kelip, silining aldirida ərz kılıxqa toqra kelətti.

20 Bolmisa, muxu sorundikilər aliy kəngəxmə aldida turoqinimda, meningdin kəndək jinayət tapqanlığını eytip baksun!

21 Pəqət mundaq bir ix boləqanidi: — Mən ularning aldida, «Bügünki kündə əlgənlərninğ kayta tirilixi toqruluk silərninğ sorikinqlarəqa tartıləqanmən!» dəp warkirioqanidim. ■

22 *Rəbning* yoli toqruluk təpsiliy həwiri bar boləqan Feliks sorəqni tohtitip, ularəqa:

— Mingbexi Lisiyas kəlgəndə dəwayinglar toqrisidiki həkümni qikirimən, — dedi.

23 U yüzbexioqa Pawlusni nəzərbənd astioqa elip, əmma uningəqa bir'az kəngqilik kılıp, dost-buradərlirininğ hərəkəsisininğ uning həjətliridin qikixini tosmioqin, dəp buyrudi. ■

### *Pawlus waliy Feliks bilən Drusilaning aldida*

24 Birnəqçə kündin keyin, waliy Feliks ayali Drusila bilən billə kəldi (Drusila Yəhudiy idi). U Pawlusni qakirtip, uningdin Məsih Əysəoqa etikəd kılıx yoli toqruluk anglidi.

■ 24:18 Ros. 21:27.

■ 24:21 Ros. 23:6; 28:20.

■ 24:23 Ros. 27:3; 28:16.

<sup>25</sup> Pawlus həkkanıy yaxax, özini tutuwelix, kıyamət künidiki soal-soraq kılinixlar toqrisida sözləwatqanda, Feliks wəhimigə qüxüp uningə:

— Həzirqə kaytip tursang bolidu. Keyin manga pəyt kəlgəndə, yənə qakırtimən, — dedi.

<sup>26</sup> U xuning bilən bir waqıtta Pawlusning para berixini ümid kılattı. Xuning üqün, uni imkankədər pat-pat qakırtıp, uning bilən sözlixətti.

<sup>27</sup> Lekin ikki yil toxqanda, Feliksning ornioqə Pörkiyus Festus waliy boldı. Feliks Yəhudiylarəqə iltipat kərsitip ularning kənglini elix üqün Pawlusni solaqta qaldurdi.□

## 25

### *Pawlusning waliy Festusning aldida soraq kılinixi*

<sup>1</sup> Festus *Yəhüdiyə* əlkisigə kirip, üq kündin keyin Kəysəriyədin qıkip Yerusalemoqə barəqanidi.□

<sup>2</sup> Bax kaħınlar bilən Yəhüdiylarning mətiwərliri uning aldida Pawlusning üstidin rəsmiy xikayət kılip, uningdin iltipat sorap, adəm əwitip Pawlusni

---

□ **24:27 «Feliks Yəhüdiylarəqə iltipat kərsitip ularning kənglini elix üqün...»** — yaki «Feliks Yəhüdiylarəqə iltipat kərsitip ularning kəllixioqə erixix üqün...». □ **25:1 «Festus Yəhüdiyə əlkisigə kirip...»** — yaki «Festus əlkingin waliylikioqə kirip,...».

<sup>3</sup> Yerusalemoğa elip kelixni ötündi. Məqsiti, ular yol üstidə bəktürmə təyyarlap Pawlusni öltürüx idi.

<sup>4</sup> Festus buni anglap ularoğa:

— Pawlus hazır Kəysəriyədə solakta turiwərsun. Mən yekında u yərgə kaytip kətməkqimən.

<sup>5</sup> Aranglardin hokukdar bololanlar mən bilən billə qüxsun. Əgər uning birər əyibi bolsa, ular xu yərdə xikayət kilsa bolidu, — dəp jawab bərđi.

<sup>6</sup> Festus ularning iqidə səkkiz-on kündin artuq turmay, Kəysəriyəgə kaytip qüxti. Ətisi soraq təhtigə olturup, Pawlusni elip kelixni buyrudi.

<sup>7</sup> Pawlus kəlgəndə, Yerusalemdin qüxkən Yəhudiylar uning ətrapioğa olixip, uningoğa nuroqun eoqir jinayətlər bilən qarilap xikayətlərni kildi. Birəq bularning heqkaysisioğa ispat kərsitip berəlmidi.

<sup>8</sup> Pawlus özini aqlap:

— Mən heqkaysi ixta Yəhudiylarning qanunioğa, ibadəthanisioğa yaki *imperator* Kəysərgə qarxi birər jinayətmu sadir kilmidim, — dedi.■

<sup>9</sup> Lekin, Festus Yəhudiylarning kənglini elixka, ularoğa iltipat kərsətməkqi bolup Pawlustin:

— Yerusalemoğa berip, u yərdə mening aldimda bu xikayətlərgə اساسən sotlinixka razi bolamsən? — dəp soridi.

<sup>10</sup> Lekin Pawlus jawab berip mundəq dedi:

— Mən hazır Kəysərning soraq təhti aldida turimən. Meni soraq kilixka tegixlik yər mana

muxu. Өzligigə enik məlum boləqandək, mən Yəhudiylarəqə heqkandək nahəklik kilmidim. □

11 Əgər jinayitim bolsa, xundakla əlümgə layik birər ix kıləqan bolsam, mən özümni əlümdin kaqurmaymən. Biraq ularning mening üstümdin kıləqan xikayətlirining asasi bolmisa, heqkimning meni ularəqə tapxurup berixkə həkki yok. Mən Kəysərgə murajiat kilmən! □ ■

12 Andin Festus məslihətqiliri bilən səzləxkəndin keyin, Pawluska:

— Sən Kəysərgə murajiat kilding — uning aldioqə əmdi barisən! — dedi.

*Waliy Festusning Agrippa han Iidin Pawlus toqrisida nəsihət sorixi*

13 Birnəqəqə kündin keyin, Agrippa han bilən *singlisi* Bərniki Festuska təbrik-salaməqə Kəysəriyəgə kəldi.

14 U yərdə uzun künlər turəqandin keyin, Festus Pawlusning ixini hanəqə məlum kılıp:

— Bu yərdə Feliks qaldurup kətkən bir məhbus bar. ■

15 Mən Yerusaleməqə barəqinimda, Yəhudiy bax kaqinliri bilən aqsakalliri uning üstidin xikayət

---

□ 25:10 «Mən hazir Kəysərning sorak təhti aldida turimən» — imperator Kəysərning aldida əməs, bəlki uning soraqci wəkili (Festus)ning aldida, əlwəttə. □ 25:11 «ularning mening üstümdin kıləqan xikayətlirining asasi bolmisa, heqkimning meni ularəqə tapxurup berixkə həkki yok. Mən Kəysərgə murajiat kilmən!» — hər bir Rim puqrasi xikayət kılinoqanda sotning qararioqə narazi bolsa, yukirioqə (Kəysərning əzigə) murajiat kılıx həkuki bar idi. ■ 25:11 Ros. 18:14. ■ 25:14 Ros. 24:27.

kilip, məndin uni jazağa məhkum kiliximni tələp kilixti.

<sup>16</sup> Mən ularğa, ərz kilinoquqi ərz kiloquqilar bilən yüzləxtürülüp, uningğa özini aqlax pursiti berilmigüqə, uni jazağa tapxurux rimliklarning aditi əməstur, dəp eyttim.

<sup>17</sup> Xunga ular mən bilən billə bu yərgə kəlgəndin keyin, mən wakitni kəynigə sozmay, ətisila sorak təhtigə olturup u kixini əkilixni buyrudum.

<sup>18</sup> Ərz kiloquqilar orunliridin turoqanda, ularning uning üstidin xikayət kiloqanliri mening oyliqinimdək rəzil ixlar əməs idi,

<sup>19</sup> Bəlki ularning öz ibadət tüzümi toqruluk wə əysa isimlik bir kixi həkkidə məlum talax-tartix məsililiri bar ikən. U kixi əlgən bolup, Pawlus bolsa u tirildi dəydikən.

<sup>20</sup> Bu məsililərnə zadi kəndək eniklaxni biləlməy, mən Pawlustin Yerusalemqə berip, u yərdə bu ixlar toqruluk sorakqə tartilixqə razi bolux-bolmasliqini sorioqanidim.

<sup>21</sup> Pawlus solakta turup imperator janablirining sorak qararini qikirixini murajiet kiloqandin keyin, mən uni Kəysərning aldiqə əwətküqə, solakta tutup turuxni buyrudum.

<sup>22</sup> Agrippa Festusqə:

— Meningmu bu kixining səzlidirni anglap bakkum bar, — dedi.

— Ətə anglaysiz, — dedi u.

<sup>23</sup> Xuning bilən ətisi, Agrippa bilən Bərniki həywət bilən ammiwiyy yiqin zalioqə kirip kəldi, mingbexilar wə xəhər kattiwaxlirimu ular bilən billə kirip kelixti. Festus əmr kiliwidi, Pawlus elip kirildi.

24 Festus mundak dedi:

— Agrippa padixah aliyliri wə muxu sorunoqa yioqiloqan janablar! Bu kixini keruwatisilar. Həm Yerusalemda həm bu yərdə pütün Yəhudiylar ahalisi uning toqruluk ərz kilip manga murajiet kilip, u tirik qalduruxka bolmaydu! — dəp qurkiraxkanidi.

25 Lekin mən uningdin ölüm jazasi berixkə te-gixlik birər jinayət tapalmidim. Həzir bu kixi imperator janabliriqə murajiet kildi. Xuning bilən uni *Rimoqa* əwətixni qarar kildim. ■

26 Birak uning həkqidə oqjaməqə məlum kilip yazojudək ix yok. Xuning bilən əhwalni rəsmiy təkxürüp birər yazojudək məlumatka igə bolux məksitidə uni hərbiirlirining aldiqə, bolupmu sili, Agrippa padixah aliylirining aldiqə elip kəldim.

27 Qünki məhbusni sotka əwətkəndə, uning üstidin kilinoqan xikayətlərnə enik kərsətməslik manga nisbətən orunluk əməstək bilinidu.

## 26

*Pawlusning Agrippa han aldida guwahlik berixi*

<sup>1</sup> Xuning bilən, Agrippa Pawluska:

— Əzüngning gepingni kilixingə ruhsət, — dedi.

Pawlus kolini sozup özini aqlaxka baxlidi:

<sup>2-3</sup> — I Agrippa han, bəgün aldilirida Yəhudiylar mening üstümdin xikayət kiloqan pütün

■ 25:25 Ros. 23:9; 26:31.

ixlar toqʻruluk javab berix pursitigə nesip boləqanlikim üqün, bolupmu əzlrining Yəhudiylarning adətliri wə ularning arisidiki talax-tartixliridin həwərliri boləqanliki üqün əzümni bəhtlik hesablaymən! Xuning üqün degənlirimni səwrqanlik bilən anglap beqixlirini ətünimən.

<sup>4</sup> Mening dəslepki waqitlirimda, yəni kiqikimdin tartip əz elimdə, Yerusalemda yürüturuxumning qandaq ikənliki Yəhudiylarning həmmisigə ayan.

<sup>5</sup> Ular xu dəslepki waqtimdin beri meni tonuqəqqa (əgər halisaidi, xuningəa guwahlik berətti), mening ibadət tüzümidiki əng tələpқан məzhəpning xərtliri boyiqə yaxap, yəni Pərisiy bolup əmrümni ətküzginimni bilidu.

<sup>6</sup> Əmdi mən Huda ata-bowilirimizəa qiloqan wədigə baqliqan ümidim tūpəylidin hazir sorak qiliniwatimən. ■

<sup>7</sup> Xu *wəding* nesiwisigə yetixni bizning pütkül on ikki kəbilimiz keqə-kündüz tohtawsiz Hudaəa ibadət qilip ümid qilmakta. I aliyliri, Yəhudiylarning mening üstümdin qiloqan xikayətliri dəl xu ümidkə baqliqtur!

<sup>8</sup> *Halayik*, Huda əlgənlərni tirildürsə, nemə üqün ixinixkə bolmaydu, dəp qaraysilər? □

---

■ **26:6** Yar. 3:15; 22:18; 26:4; 49:10; Qan. 18:15; 2Sam. 7:12; Zəb. 132:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; Mik. 7:20. □ **26:8**

**«Halayik, Huda əlgənlərni tirildürsə, nemə üqün ixinixkə bolmaydu, dəp qaraysilər?»** — demisəkmü, Pawlus közdə tutқан ümid (7-ayətni kəring) Hudaning wədisi bilən, Məsih arkilik mənggülük həyatka tirilixtin ibarət idi.

<sup>9</sup> Dərwəkə, özümму əslidə Nasarətlik Əysaning namioğa qarxi nuroqun ixlarni qilixim kerək dəp qayil idim ■

<sup>10</sup> wə Yerusalemda ənə xundak ixlarni qiloqanidim. Bax kahinlardin hokuk elip, özüm Hudaning nuroqun mukəddəs bəndilirini zindanoğa tutup bərgən, ular ölümgə həküm qilinoqandimu, həkümgə awaz qoxqanidim. □

<sup>11</sup> Mən həmmə sinagolarda kəp kətim ularni izdəp tepip jazalap, kupurluk gəp qilixka zorlioqanidim. Mən ularoğa təlwilərqə əq bolup, hətta yaka yurttiki xəhərlərgə bərip, ularoğa ziyankəxlik qiloqanidim. □

<sup>12</sup> Bu ixlarda bolup bax kahinlar bərgən toluq wəkillik hokuki bilən Dəməxk xəhirigə qarap səpər qiliwatattim.

<sup>13</sup> Qux waqtida yolda ketiwetip, asmandin quxkən, kuyax nuridinmu küqlük bir nurning ətrapimni wə billə ketiwatqanlarni yorutuwətkənlikini kərdüm.

<sup>14</sup> Həmmimiz yərgə yikiloqan bolup mən ibraney tilida eytiloqan: «Əy Saul, Saul! Manga nemixka ziyankəxlik qilisən? Seni zihlaxlaroğa qarxi təpmiking sən üqün təs kelidu!» degən bir

---

■ 26:9 Ros. 8:3; 9:1; 22:4; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13. □ 26:10 «**ular ölümgə həküm qilinoqandimu, həkümgə awaz qoxqanidim**» — «awaz qoxqanidim» grek tilida «mən ularoğa qara tax taxlidim». Yəhudiylar arisida kona zamanlarda «awaz bərix» aq yaki qara bir taxni taxlax bilən bildürülətti. □ 26:11 «**mən ... ularni ... kupurluk gəp qilixka zorlioqanidim**» — «kupurluk gəp qilix» muxu yərdə mənisi bəlkim Məsihə kupurluk səz qilip, etikədtin waz keqixni kərsitixi mumkin.

awazni anglidim.□

<sup>15</sup> Mən: — «I Rəb, sən kimsən?» dəp sorisam, Rəb mənə: «Mən sən ziyankəxlik qiliwatқан Əysadurmən!

<sup>16</sup> Əmdi ornungdin tur; qünki Mən seni sən kərgən ixlarəğa həmdə Əzüm sanga ayan qilinöqinimda kəridioğan ixlarəğa həziniqi oqojidar wə guwahlik bərgüqi boluxқа tiklax üqün, sanga ayan boldum. □

<sup>17-18</sup> Mən seni öz həlkingning həm əlləning qolidin kutkuzimən — qünki mən seni yat əllikləarning kəzlrini eqip, ularning qarangoquluktin yoruklukқа, Xəytanning ilkidin Hudağa baqlinixқа buruluxi üqün ularning arisioğa əwətimən. Xuning bilən ular gunahlrining kəqürümigə, xundakla Manga etikad qilix arkilik pak-mukəddəs qilinöqanlarning arisida miraska muyəssər bolidu» — dedi.■

<sup>19</sup> Xunga, i Agrippa aliyliri, mən ərxтин kəlgən bu oqayibanə kərünüxkə itaətsizlik qilmidim.

□ **26:14 «Seni zihlaxlarəğa qarxi təpmiking sən üqün təkəlidu!»** — Rəb Saulni jaħil exəkkə ohxitidu. Exəkni igisi zihlioqanda mangmay kiyik atsa tehimu azab tartidu, əlwəttə. Saulning wijdani xuningəğa ohxax Rəbning bəndilirigə yamanlik qiloqanliki tüpəylidin sanjiloqan bolsa kerək. □ **26:16 «Əzüm sanga ayan qilinöqinimda kəridioğan ixlarəğa həziniqi oqojidar wə guwahlik bərgüqi boluxқа tiklax üqün, sanga ayan boldum»** — «həziniqi oqojidar» nemini kərsitidu? Demək, Saul Məsiħ uningəğa tapxuroqan wə tapxuridioqan wəhıylərnı wə kalam-sozni saklaxқа məs'ul bolöqan «həziniqi» yaki «amanətqi» bolidu wə kəlgüsidə bu həkikətlərnı barlik jamaətlərgə yətküzüx hizmitidə bolidu. ■ **26:17-18** Yəx. 60:1.

20 Bəlki aldi bilən Dəməxk həlkiyə, andin Yerusalem xəhridikilərgə, pütün Yəhudiyə əlkisidikilərgə həmdə yat əlliklərgimu, «Towa kılıp, Hudağa baqlınlıqlar, xundakla towa kılıxqa uyoqun əməllərnı kərsıtinglar» dəp jakarlap həwər yətküzüp kəldim. ■

21 Bu ixlar tıpəylidin Yəhudiylar meni ibadəthana həylisida tutup, muxtlap əltürüwətməkqi boluxti. ■

22 Lekin bğüngiqə Hudaning yadəm-məditigə muyəssər bolup mən qıng turuwatimən, təwəndikilər bolsun yuqiridikilər bolsun həmməyləngə guwahlik berip kəldim. Guwahlikim dəl pəyoqəmbərlər həm Musa əzi bexarət kılıp eytkanliridin baxka nərsə əməs —  
23 demək, Məsih jəzmən azab-əkubət qekip, tunji bolup əlümdin tirilgüqi bolup *Yəhudiy* həlkiyə həm pütkül əllərgimu yorukluk jakarlaydu. ■

24 Pawlus bu ixlarnı eytip əzini xundak aqlax jawabini bərgəndə, Festus yuqiri awaz bilən uningə:

— Pawlus, sarang bolupsən! Bilimingning kəpliki əklingni azduruptu! — dedi.

25 Lekin Pawlus: — Sarang əməsmən, i Festus janabliri, mən bəlki həkikətkə uyoqun həm salmiqi bar səzlərnı jar kılımən.

26 Qünki *Agrippa* aliylirining bu ixlardin həwiri bar. Mən uningə yürəklik bilən oquq səzləwatimən, qünki bu ixlarning həqkaysisining uningdin yoxurun əməslıkiyə ixinimən. Qünki bu ix bulung-puqkəklarda

qilinoqan əməs!□

27 — Əy Agrippa aliyliri, əzliri pəyoqəmbərlərninǵ eytkanliriqə ixinəmdila? Mən ixinidiqanliqlirini bilimən! — dedi.

28 Agrippa Pawlusqa:

— Sən meni muxunqilik kışkıqina waqıtta hristian boluxqa qayil qılmacaqımusən? — dedi.□

29 Pawlus:

— Məyli kışqa waqıt iqidə yaki uzun waqıtta bolsun, pəqət əzlrininǵ əməs, bəlki bğün sözümni angliqıuqılarninǵ həmmisi manga ohxax bolqay (pəqət məndiki zənjirlər silərdə bolmisun!) dəp Hudadin tiləymən, — dedi.□ ■

30 Xuning bilən Agrippa han, xundaqla waliy, Bərniki wə ular bilən billə olturoqanlar orunliridin turup,

31 *zaldin* qıqip, bir-birigə:

— Bu kixininǵ əlümgə yaki türmigə solaxqa tegixlik həqbir jinayiti yok ikən! — deyixti.■

32 Agrippa Festusqa:

— Bu adəm Kəysərgə murajiet qilmioqan bolsa, qoyup berilsə bolidikəntuq! — dedi.

---

□ 26:26 «**Qünki bu ix bulung-puqqaqlarda qilinoqan əməs!**» — «bu ix» — Məsihninǵ tartqan azab-oqubətiri, əlümi wə tirilixi, demək. □ 26:28 «**Sən meni muxunqilik kışkıqina waqıtta hristian boluxqa qayil qılmacaqımusən?**» — «hristian» toqruluk 11:26diki izahatni kəring.

□ 26:29 «**məyli kışqa waqıt iqidə yaki uzun waqıtta bolsun ... bğün sözümni angliqıuqılarninǵ həmmisi manga ohxax bolqay...**» — Pawlusning ularni nijatliqqa erixsun dəp əzining kerək bolsa uzun waqıtqiğə səzligənlikigə razi bolqanliqini kərsitiwatidu. ■ 26:29 1Kor. 7:7. ■ 26:31 Ros. 23:9; 25:25.

## 27

*Pawlus wə həmrahlırining Rim xəhirigə kıloqan dengiz səpiri*

<sup>1</sup> Bizning Italiyägə dengiz yoli bilən beriximiz qarar kılinoqandin keyin, əməldarlar Pawlus bilən baxқа birnəqəqə məhbusni «Awoqustus qismi»diki Yuliyus isimlik bir yüzbexioqə tapxurdi.□

<sup>2</sup> Biz Adramittiumning bir kemisigə qıktuk. Kemə Asiya əlkisining dengiz boylıridiki xəhərlərgə baratti. Tesalonika xəhiridin boloqan Makedoniyəlik, Aristarhus isimlik bir kixi biz bilən həmsəpər boldi.

<sup>3</sup> Ətisi biz Zidon xəhirigə yetip kəlduk. Yuliyus Pawlusқа kəngqilik kılıp, xu yərdiki dost-buradərlirining yenioqə berip ularning oəmhorlikini qobul kılıxiqə ruhsət kildi.■

<sup>4</sup> Biz u yərdin yənə dengizqə qıktuk. Xamallar qerixkandək qarxi tərıpımızdin qıkқанliqi üqün, Sıprus arilining xamalqə dalda tərıpi bilən mangduq.

<sup>5</sup> Kilikiyə wə Pamfiliyə əlkillirining udulidiki dengizdin otip, Likiyə əlksidiki Mira xəhirigə kəlduk.

---

□ **27:1 «Bizning Italiyägə dengiz yoli bilən beriximiz...»** — «biz» degən sözğə qarioqanda Luқа qaytidin Pawlusқа həmrah bolqanidi. «Italiyägə» — Rim xəhiri Italiyəning paytəhti idi. «**Awoqustus qismi**» — yaki «xahənə qoxun». «Awoqustus» bolsa birinqi Rim imperatori idi. «Qisim» yaki «qoxun» muxu yərdə 600 ləxkərlik birlikni kərsitidu. ■ **27:3** Ros. 24:23; 28:16.

6 Xu yerdə yüzbexi Iskəndəriyə xəhridiki Italiyəgə barıdıoğan baxka bir kemini tepip, bizni uningoa qikirip koydi.

7 Dengizda kəp künlər nahayiti asta mengip, təsliktə Kinidos xəhirining udulioğa kəldük. Xamal mingix yəniliximizni tosuoaqqa, Kret arilining xamaldin dalda tərıpi bilən mengip, Salmoniy yerim arilidin ətüp, □

8 dengizda təsliktə ilgiriləp kiroqakni boylap, Laseya xəhirigə yəkin boləoğan «Güzəl aramgah» dəp atilidioğan bir yərgə kəldük.

9 Səpər bilən heli waqıtlar ətüp, roza küni allıkağan ətəkən boləoqqa, dengizda səpər kılıx hətərlik idi. Xunga Pawlus kəpquillikə nəsihət kılıp: □

10 — Buradərlər, bu səpərnıng balayı'apət wə eoqır ziyan bilən tügəydiyənlikini kərüwatimən; mal wə kemidin məhrum bolupla qalmay, səpər öz jenimizojımu zamin bolidu! — dəp aghəlandurdi.

11 Birək yüzbexi bolsa Pawlusning səzigə ixənməy, kəmə baxliki bilən kəmə igisining səzigə ixəndi.

12 Uning üstigə, bu portmu kixlaxka muwapik jay bolmioqqa, kəpquilik yənə dengizoğa qikip,

---

□ 27:7 «Xamal mingix yəniliximizni tosuoaqqa, Kret arilining Xamaldin dalda tərıpi bilən mengip, Salmoniy yerim arilidin ətüp... » — əslidə ular məoqrıp tərəpkə mangmaqçı, həzir jənubka qarap mangıdu. «Rosul Pawlusning səpərliri» degən həritini kərüng. □ 27:9 «roza küni allıkağan ətəkən boləoqqa,...» — Yəhudiylarning «roza küni» adətə tokquzınçı ayda bolidu, həzir küz pəsli bolsa kerək. Onınçı aydin keyin boran kəp boləoğanlıqtin «Ottura dengiz»da səpər kılıx hətərlik idi.

mumkinkədər Feniks xəhriyə yetip berip, xu yərdə kixlaxni kuwwətlidi. Feniks bolsa Kret arilidiki bir dengiz porti bolup, bir təriri qərbiy jənubqa wə bir təriri qərbiy ximaloqa qaraytti. □



Rosul Pawlusning Rim xəhriyə mənğan səpəri

### *Dengizdiki boran-qapqun*

<sup>13</sup> Jənubtin məyin xamal qikiwatatti, kəpqlik nixanimizəyə yetidiqan bolduq dəp, lənggərni

□ **27:12 «roza küni allıqan ötkən boləaqqa, kəpqlik yənə dengizəyə qikiq, mumkinkədər Feniks xəhriyə yetip berip, xu yərdə kixlaxni kuwwətlidi...»** — Feniks porti kixlik (adətə xərkij jənub wə xərkij ximaldin qikiqan) xamalləyə dalda boləaqqa, kixlax üqün yahxi jay idi.

eliwetip, kemini Kret arilining kiroqikini boylap həydəp mangdi.

<sup>14</sup> Lekin uzun ötməy, araldin kattik «xərkiy ximaldin kəlgüqi» dəp atilidiqan əxəddiy qara boran qikip kətti.

<sup>15</sup> Kemə buranning kamallikida qaloqaqqa, uni xamaloqa yüzləndürəlməy, boranning məyliqə mengixioqa qoyup bərduq.

<sup>16-17</sup> Klawda degən kiçik bir aralning xamaloqa dalda tərpiyə ötüwelip, qolwakni kemigə qikiriwelip, aranla uni saklap qalaliduk. Andin kemiqilər kemini aroqamqilar bilən sirtidin orap baqliwaldi. Kemining Sirtis dəp ataloqan dengiz astidiki tax-qum dəwilirigə kəkilib petip kəlixidin kərkup, tormuz lənggərlirini qüxürüp, kemini xamalning həydixigə qoyup bərđi. □

<sup>18</sup> Boran üstimizgə xiddətlik sokkəqqa, ətisi

---

□ **27:16-17 «Klawda degən kiçik bir aralning xamaloqa dalda tərpiyə ötüwelip, qolwakni kemigə qikiriwelip, aranla uni saklap qalaliduk»** — adəttə qolwak kemining kəynidin sərtilip mengilatti. **«Andin kemiqilər kemini aroqamqilar bilən sirtidin orap baqliwaldi»** — bu aroqamqilar kemining parqilinip ketixining aldini elixi üqün kemini qing tutup turatti. **«Sirtis dəp ataloqan dengiz astidiki tax-qum dəwiliri»** — «Sirtis» degən hazırki Liwiyədiki ikki dengiz qoltuqining ismidur. Xu qoltuqlarda kəp teyiz jaylar wə dengiz astida daim kəqmə qum dəwiliri boləqqa, kemilər üqün bək hətərlik jaydur. **«kemining ... tormuz lənggərliri»** — bolsa yenikrək lənggər bolup, dengiz tegigə tirilip kemining aldiqə mengixini astilitatti. Bəxkə birhil tərjimisi «yəlkənlərni qüxürüp»; əmma bizningə xundək əxəddiy buranda yəlkənlər allikaqan qüxürülgən bolatti.

malni dengizoqa taxlaxka baxlidi. □

<sup>19</sup> Üqinqi künidə ular öz qolliri bilən kemidiki qoral-jabduqlirini dengizoqa taxliwətti.

<sup>20</sup> Kəp künlərgiqə ya kün ya yultuzlar kərünməy, boran-qapqun yənila xiddətlik üstimizgə tohtimay sokuwərgəqkə, ahirda qutulup kəlix ümidimizmu yokka qıkkanidi.

<sup>21</sup> Kemidikilər birnərsə yemiginigə kəp künlər boləqandin keyin, Pawlus ularning arisida turup: — Buradərlər, silər baldurla mening gepimgə qulak selip Krettin dengizoqa qıkkasliqinglar kerək idi. Xundak qıləqan bolsanglar bu balayi' apət wə ziyan-zəhmətlərgə uqrimioqan bolattinglar.

<sup>22</sup> Lekin əmdi silərnı oqəyrətlik boluxka dəwət qilimən. Qünki aranglarda heqkaysinglar jendin ayriloqini yok, pəkət kemidinla məhrum qalisilər.

<sup>23</sup> Qünki mən təwə boləqan wə ibadət-hizmitini qilip kəlgən Hudaning bir pərixtsisi tünügün keqə yenimoqa kelip

<sup>24</sup> manga: «Pawlus, qorkma! Sən Kəysərning aldioqa berip turuxung kerək; wə mana, Huda xapaət qilip sən bilən billə səpər qıləqanlarning həmmisining jenini tiliginingni sanga ijabat kildi!» dedi.

<sup>25</sup> Xuning üqün əy əpəndilər, oqəyrətlik bolunglar; qünki Hudaqqa ixinimənki, manga qandak eytiləqan bolsa xundak əməlgə axurulidu.

---

□ 27:18 «... **ətisi malni dengizoqa taxlaxka baxlidi**» — malni taxlaxning məqsiti kemining parqilinix mumkinqilikini azaytix üqün uni yeniklitixtin ibarət.

26 Birak biz mælum aralning kiroqikoqa urulup ketiximiz mukærrær bolidu.

27 Sæpirimizning on tætinçi küni keqisi, kemæ Adriatik dengizida læylæp yürüwatқан bolup, tün nispidæ, kemiqilær quruklukқа yeqinlap qeliptuq, dæp oylidi.

28 Ular qongqurlukni elqæx aroqamqisini dengizoa quxürüp, suning qongqurlukini elqæp kergænidi, yigirmæ oqulaq qikti. Sæl aldioqa mengip yænæ elqiwidi, on bæx oqulaq qikti.

29 Ular kemining hada taxlaroa urulup ketixidin qorkup, kemining kænidin tèt længgærni taxliwetip, tang etixni tælmürüp kütüp turdi. □

30 Lekin kemiqilær kemidin qaçmaqçi bolup kemining bexidinmu længgærni elip taxliwetæyli dæp baqanæ kersitip, qolwaqni dengizoa quxürdi.

31 Pawlus yüzbexi wæ læxkærlærgæ:

— Bu *kemiqilær* kemidæ qalmisa, silær qutulalmaysilær! — dedi.

32 Buning bilæn læxkærlær kemidiki qolwaqning aroqamqilirini kesip, uni læylitip qoydi. □

33 Tang atay degændæ, Pawlus hæmmæylænni bir'az oqizaliniwelixқа dæwæt qildi. U:

— Silærning dækkæ-dükkæ iqidæ heqnemæ yemæy turoqininglaroa on tèt kün boldi.

34 Əmdi bir'az oqizalinixinglarni etünimæn.

---

□ 27:29 «ular ... kemining kænidin tèt længgærni taxliwetip,..» — bu tèt længgærni (dengizoa) taxlaxning mæksiti kemini tohtitix, ælwættæ. □ 27:32 «kemidiki qolwaqning aroqamqilirini kesip, uni læylitip qoydi» — yaki «kemidiki qolwaqning aroqamqilirini kesip, uni dengizoa taxliwætti».

Qünki hayat qelixinglar üqün muxundak qilixka toqra kelidu; qünki heqkaysinglarning bexidiki bir tal moymu ziyanoqa uqrimaydu! — dedi.■

<sup>35</sup> Bu sözni qilip bolup, u qolioqa bir parqə nanni elip, kəpqlikning aldida Hudaqa təxəkkür eytip oxtup yedi. ■

<sup>36</sup> Xuning bilən həmməylən qəyrətlinip qizalinixka baxlidi

<sup>37</sup> (kemidə biz jəmiy ikki yüz yətmix altə kixi iduk).

<sup>38</sup> Həmməylən qorsaklirini tokliqandin keyin, kemini yeniklitix üqün, kemidiki buqdaylarnimu dengizoqa taxliwətti.

### *Kemining qarq boluxi*

<sup>39</sup> Tang atqanda, kemiqilər quruklukning nə ikənlikini tonumidi. Lekin uningdiki bir qumluk qoltukni bayqap, kemini bir amal qilip xu yərdə uruldurup quruklukka qikarmaqqi boldi.

<sup>40</sup> Ular aldi bilən lənggərlərnə boxiwetip, ularni dengizoqa taxliwətti. Xuning bilən bir wakitta, kemining ikki yənilix palikining baqlirini boxitip, ularni quxürwətti. Andin kemining bexidiki yəlkənni xamaləqa qikirip, kemini

---

■ 27:34 Mat. 10:30. ■ 27:35 1Sam. 9:13; Yh. 6:11; 1Tim. 4:3.

qumlukning kiroqioqa karitip mangdurdy. □

<sup>41</sup> Əmdi ikki ekim bir-birigə uqraxkan yergə kirip kelip, ular kemini kirakqa sokturuwaldi; kemining bexi dengiz tegigə urulup petip, midirlimay qaldi, lekin kemining arka təripi dolqunlarning zərbisi bilən quwulup ketixkə baxlidi. □ ■

<sup>42</sup> Ləxkərlər məhbuslarning suqa səkrəp qeqip ketixining aldini elix üqün, həmmisini oltürüwətməkqi boldi. □

<sup>43</sup> Lekin yüzbexi Pawlusni kutkuzuxni halioqan bolup, ləxkərlərnin bundak qilixioqa yol qoymidi. U aldi bilən su üzuxni bilidioqanlarning suqa qüxüp kiroqakqa qikixini,

<sup>44</sup> qaloqanlarning bəzilirini tahtaylaroqa, bəzilirini kemining quwulup kətkən parqilirioqa esilip, kiroqakqa qikixini buyrudi. Xundak boldiki, həmməylən kutulup sak-salamət quruklukqa qikti.

---

□ 27:40 «kemining ikki yonilix palikining baqlirini boxitip, ularni qüxürüwətti» — dengiz xundak küqlük dolqunliqanda, bu palaklarni dengizoqa qüxürüxning paydisi bolmaytti. Xunga ular dəhli bolmisun üqün palakni bir-birigə qetip kemigə dengizdin kətürüprak baqlap qoyoqanidi. Uni əng ahirkı qetim ixlitixkə bolatti, əgər kattik dolqunda buzulup kətsə amal yok bolatti. □ 27:41 «Əmdi ikki ekim bir-birigə uqraxkan yergə kirip kelip, ular kemini kirakqa sokturuwaldi» — baxka birhil tərjimisi: «Kemə kiroqakqa yətküqə dengiz astidiki qum dəwisigə urulup petip qaldi». ■ 27:41 2Kor. 11:25. □ 27:42 «Ləxkərlər məhbuslarning suqa səkrəp qeqip ketixining aldini elix üqün, həmmisini oltürüwətməkqi boldi» — rimlik əskərlər məhbuslarni qaqurup qoysa əzliri əlüm jazasioqa məhkum bolatti.

## 28

*Malta arilida*

<sup>1</sup> Biz kutulup sak-salamət kiroʻaqqa qikkandin keyin, u aralning Malta dəp atilidioʻanlikini bilduk.

<sup>2</sup> Yərlik həlk bizgə intayin mehribanlik bilən muamilə kildi; qünki u qaoʻda yamoʻur yeoʻip, hawa soʻuq boloaqqa, ular gülhan yekip bizni kütüwalidi. □

<sup>3</sup> Pawlus bir baʻlam otun terip kelip otka taxli-widi, issiktin etilip qikkān bir zəhərlik yilan uning qolini qixliginiqə qarlixiwaldi.

<sup>4</sup> Xu yərliklər Pawlusning qolioʻa yepixip turoʻan yilanni kərüp, bir-birigə:

— Bu adəm qoqum bir katil ikən! Dengizdin kutulup qikkān bolsimu, «Adillik» uning tirik qelixioʻa yol qoymidi, — deyixti. □

<sup>5</sup> Lekin Pawlus yilanni otning iqigə silkip atti, ʻezi bolsa heqkandak zəhim yemidi. ■

<sup>6</sup> Həlk uningoa bədini ixqip ketidu yaki u tuyuksiz yikilip əlidu dəp qarap turatti. Lekin uzun waqit qarap turup, uningda heqkandak binormal hālätning bolmioʻanlikini kərüp, oylioʻinidin yenip:

— Bu bir ilah bolsa kerək! — deyixti. ■

---

□ **28:2 «yərlik həlk bizgə intayin mehribanlik bilən muamilə kildi»** — «yərlik həlk» degən ibarə grek tilida «saqalliklar» deyilidu. Bu söz ularning yat tillik (demək, ibranij, grek yaki latin tillik əməs) ikənlikini kərsitidu. □ **28:4 «Dengizdin kutulup qikkān bolsimu, «Adillik» uning tirik qelixioʻa yol qoymidi»** — «Adillik» degən ular qokunidioʻan butlardan biri boloaʻan ayal ilah bolsa kerək. ■ **28:5** Mar. 16:18; Luqa 10:19. ■ **28:6** Ros. 14:11.

<sup>7</sup> U yərning ətrapidiki yurttā, aral baxliki (Publiyuş dəp ataloqan)ning birnəqqə yər-etizliri bar idi. U bizni əyigə baxlap, üq kün kizəqin mehman kılıp kütti.

<sup>8</sup> U qaşda xundak boldiki, Publiyuşning atisining kizitmisi ərləp, toloqak bolup yetip qaloqanikən. Pawlus uning yenioqā kirip, dua kılıp üstigə kolini təgküzüp, uni sakaytip koydi.

<sup>9</sup> Xuningdin keyin araldiki qaloqan kesəllərninğ həmmisi uning aldioqā kelip, sakaytildi.

<sup>10</sup> Ular bizning hərmitimizgə nuroqun sowoqatlarni beşixlioqan bolup, ahirda bu yərdin yənə yoloqā qikqan waqtimizda, bizni yoloqā lazimlik nərsə-kerəklər bilən təminlidi.

### *Maltadin Rim xəşirigə berix*

<sup>11</sup> Malta arilida Iskəndəriyədin kəlgən, bexioqā «Samawiy Qoxkezək» ilahlırining nəkixliri oyuloqan bir kemə kixlioqanidi. Aralda üq ay turoqandin keyin, bu kemə bilən yoloqā qiktuk.

□

<sup>12</sup> Sirakoza xəşirigə kelip, u yərdə üq kün turduk.

<sup>13</sup> Andin aylinip mengip, *Italiyədiki* Regiyum xəşirigə kəlduk. Ətisi xamal yənilixi əzgirip jənubtin qikixi bilən, ikkinqi küni Puteoli xəşirigə yetip kəlduk.

---

□ **28:11 «bexioqā «Samawiy Qoxkezək» ilahlırining nəkixliri oyuloqan bir kemə»** — «Samawiy Qoxkezək» bolsa rimliklarning qokunəqan ilahlıri «Kastor bilən Polluks» (grek tilida «Dioskuri») idi. Dengizqılar ularni dengiz səpərlirini onguşluk kılıdu, dəp qaraytti.

14 U yerdə birnəqqə qerindaxlarni taptuq, ularning etünüxliri bilən biz ularda bir həptə turduq. Xundaq qilip biz Rim xəhriqə yetip kəlduq.

15 Keliwatqanlikimizdin həwər tapqan xu yərdiki qerindaxlar bizni qarxi elix üqün xəhərdin qikiq hətta «Apiyus baziri»qiqə, *bəziliri* «Üq Saray»qiqə kəlgənidi. Pawlus ularni kərgəndə, Hudaqə rəhmət eytip, qəyrətləndi. □

### *Pawlus Rim xəhridə*

16 Rim xəhriqə kirginimizdə, yüzbexi məhbuslarni orda qarawul begiqə tapxurdi; ləkin Pawlusning birlə kəzətküqi ləxkər bilən bir əydə ayrim turuxiqə ruhsət qilindi. □ ■

17 Üq kündin keyin, u u yərdiki Yəhudiylarning kattiwaxlirini əzi bilən kərxüxkə qaqirdi. Ular jəm bolqanda, u mundaq dedi:

— Qerindaxlar! Mən həlqimizgə yaki atabowilirimizdin kalduruloqan ərpadətlərgə qarxi heqkandaq ix qilmioqan bolsammu, Yerusalemda turqinimda tutqun qilinip rimliklarning qolioqə tapxuruldu. ■

18 Rimliklar meni sorakqə tartip, məndə əlüm jazasioqə məhkum qiloqədək birər jinayət bolmioqəqə, meni qoyuwətməkqi boldi.

---

□ **28:15** «xu yərdiki qerindaxlar bizni qarxi elix üqün xəhərdin qikiq hətta «Apiyus baziri»qiqə, *bəziliri* «Üq Saray»qiqə kəlgənidi» — «Apiyus baziri» Rimdin 71 kilometr; «Üq Saray» 55 kilometr yirək idi. □ **28:16** **yüzbexi məhbuslarni orda qarawul begiqə tapxurdi**» — muxu sezler bəzi kona kəqürmilərdə tepilmaydu. ■ **28:16** Ros. 24:23; 27:3.

■ **28:17** Ros. 24:12; 25:8.

19 Lekin Yəhudiylar buningoʻa qarxilik bildürgoʻqkə, Kəysərgə murajjət qilixkə məjbur boldum. Bularni deginim bilən, bu mening öz həlkim üstidin xikayitim bar degənlikim əməs.

20 Xu səwəbtin mən silər bilən yüz kərüxüx wə bu həktə silərgə eytix üqün silərnəni bu yərgə qakirdim. Qünki bu zənjir bilən baqlinixning səwəbi dəl Israilning kütken ümididir.■

21 Ular Pawluska:

— Biz bolsaq Yəhudiyədin sən toʻqruluk hət almiduk, yaki u yərdin kəlgən kərindaxlarning heqkaysisimu sən toʻqruluk birər yaman həwər əkəlmidi yaki yaman gepingni qilmidi.

22 Lekin sening pikirliringni angliqumiz bar. Qünki həmmə yərdə kixilərnəning *sən təwə boləqan* bu məzhəpkə qarxi səzləwatkanlikidin həwirimiz bar! — deyixti.

23 Xuning bilən ular Pawlus bilən kərüxüxkə bir künni bekitti. U küni nuroqun kixilər uning turaləusioʻa kəlgənidi; u tang atkəndin kəqkiqə ularoʻa *səz-kalamni* xərhləp, Hudaning padixahlığı həkqidə toluk guwahlik berip, Təwrat həm pəyqəmbərlərnəning yazmiliridin nəkil kəltürüp, ularni Əysa toʻqruluk qayil

---

■ 28:20 Ros. 23:6; 24:21.

kilixka küqidi. □ ■

<sup>24</sup> Uning sezligə bəzilər ixəndürüldi, bəzilər ixinixni rət kildi. ■

<sup>25</sup> Ular Pawlusning mundak bir sözni kilixi bilən özara kelixəlməy qayıp kətti. U mundak dedi: — Mukəddəs Roh, Yəxaya pəyoqəmbər arkilik ata-bowilirimizə munu sözni dəl jayida eytkan:

<sup>26</sup> — «Barəin; muxu həlkə mundaq dəp eytkin: —

«Silər anglaxni angloysilər, birak qüxənməysilər;

Kerüxnı kerüsilər, birak bilip yətməysilər. ■

<sup>27</sup> Qünki muxu həlkning yürikini may kaplap kətkən,

Ular angliqanda kulaklırını eəqir kiliwaləqan,

Ular kəzlırını yumuwaləqan;

Undak bolmisidi, ular kəzlıri bilən kərup,

Quliki bilən anglap,

Kəngli bilən qüxinip,

Əz yolidin yanduruluxi bilən,

---

□ **28:23** «u tang atkandin kəqkiqə ularəqə səz-kalamni xərhləp, Hudaning padixahlıki həkkidə toluk guwahlik berip, Təwrat həm pəyoqəmbərləning yazmiliridin nəkil kəltürüp, ularni əysa toqruluk qayıll kilixka küqidi» — «Təwrat həm pəyoqəmbərləning yazmiliri» toqruluk 24:14 wə uningdiki izahatni kərunğ. Muxu yərdə «Təwrat» grek tilida «Musaning (Təwrat) kanuni». ■ **28:23** Yar. 3:15; 22:18; 26:4; 49:10; Qan. 18:15; 2Sam. 7:12; Zəb. 132:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; Mik. 7:20. ■ **28:24** Ros. 17:4. ■ **28:26** Yəx. 6:9; Əz. 12:2; Mat. 13:14; Mar. 4:12; Luqa 8:10; Yh. 12:40; Rim. 11:8.

Mən ularni sakaytkan bolattim»». □ ■

<sup>28-29</sup> Xunga bilixinglar kerəkki, Hudaning bu nijatliki yat əlliklərgə əwətliwatidu. Ular bolsa uningə qulaq salmay qalmaydu! — dedi. U bu sözləni eytkanda Yəhudiylar öz-ara kattik talax-tartix kilixip kətti. □

<sup>30</sup> *Pawlus* əzi ijarigə aləqan əydə toluq ikki yil turdi wə bu yərdə uning bilən kərüxüxkə kəlgən həmmə kixiləni qəbul kilip,

<sup>31</sup> tolimu yürəklik bilən həm heq tosaləuəqə uqrimay, Hudaning padixahlığını jar kilip, Rəb Əysa Məsihkə dair həkikətləni yətküzüp təlim bərdi.

---

□ 28:27 «Qünki muxu həlkning yürükini may kaplap kətkən, ... undak bolmisidi, ular kəzliiri bilən kərüp, quliki bilən anglap, kəngli bilən qüxinip, öz yolidin yanduruluxi bilən, mən ularni sakaytkan bolattim» — «Yəx.» 6:9-10din nəkil kəltürülgən. ■ 28:27 Yəx. 6:9,10.

□ 28:28-29 «U bu sözləni eytkanda Yəhudiylar öz-ara kattik talax-tartix kilixip kətti» — muxu sözlər bəzi kona kəqürmilərdə tepilmaydu.

**Muq ddes Kalam (y ngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright   2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5